

**AAA\_3009#01#Q16#01 Eduman testinin sualları****Fənn : 3009 İstehsal və tadavül xərcləri**

1 Neft emalı sənayesində əsas məhsul vahidinin maya dəyəri hansı üsulun köməkliyi ilə kalkulyasiya olunur:

- Xərclərin mütənasib bölüşdürülməsi üsulu
- Normativ üsul
- Birbaşa hesablamalar üsulu
- Kombinələşdirilmiş üsul
- Xərclərin yanın məhsullara aid edilməsi üsulu

2 Bütün xərclərin faktiki məhsul istehsalı həcmində bölünməsini nəzərdə tutan üsul:

- Xərclərin mütənasib bölüşdürülməsi üsulu
- Xərclərin toplanılması üsulu
- Birbaşa hesablamalar üsulu
- Kombinələşdirilmiş üsul
- Xərclərin yanın məhsullara aid edilməsi üsulu

3 . Kalkulyasiya etmənin üsullarının hər birinin tətbiqinin qeyri – mümkün olduğu yaxud maya dəyərinin real hesablanmasıın təmin etmədiyi şəraitdə bir neçə üsulun üzvi əlaqələndirilməsini nəzərdə tutur

- Xərclərin mütənasib bölüşdürülməsi üsulu
- Normativ üsul
- Birbaşa hesablamalar üsulu
- Kombinələşdirilmiş üsul
- Xərclərin yanın məhsullara aid edilməsi üsulu

4 Bu üsul kalkulyasiya etmənin digər üsullarının paralel tətbiqini nəzərdə tutur:

- Xərclərin mütənasib bölüşdürülməsi üsulu
- Normativ üsul
- Birbaşa hesablamalar üsulu
- Kombinələşdirilmiş üsul
- Xərclərin yanın məhsullara aid edilməsi üsulu

5 Neft emalı sənayesində hansı üsul ilə məhsulların maya dəyəri hesablanılır:

- Normativ üsul
- Birbaşa hesablamalar üsulu
- Kombinələşdirilmiş üsul
- Xərclərin yanın məhsullara aid edilməsi üsulu
- Xərclərin mütənasib bölüşdürülməsi üsulu

6 Neft emalı sənayesində məhsulun hər bir növünün maya dəyəri hansı üsulun köməkliyi ilə müəyyən edilir:

- Xərclərin mütənasib bölüşdürülməsi üsulu
- Normativ üsul
- Birbaşa hesablamalar üsulu
- Kombinələşdirilmiş üsul

- Xərclərin yanın məhsullara aid edilməsi üsulu

7 Aşağıdakı ifadələrdən hansı yanlışdır:

- normativ üsul norma və normativlərə əsaslanır.
- Normativ üsul xərclərin uçotu obyekti həmcins əmtəələr qrupu olan əmtəələrə tətbiq edilir
- Normativ üsulda xərclərin uçotu normativ metodla təşkil edilir
- Normativ üsul əsasən kimya, metallurgiya və digər bu tip sahələrdə tətbiq olunur
- Hamısı doğrudur

8 Məhsulun maya dəyərinin formallaşmasının ümumi prinsip deyil

- Təkrar istehsal prosesində xərclərin ödənilməsi
- İstehsal xərclərinin maya dəyərindəki rolunun düzgün qiymətləndirilməsi
- Müəssisənin xərclərinin təsərrüfat fəaliyyəti sferası üzrə ciddi məhdudlaşdırılması
- Faktiki xərclərin tam uçotu
- Məhsul istehsalı xərclərinin müəyyən vaxt müddəti ilə birbaşa əlaqəsi

9 Aşağıdılardan hansı maya dəyərinin formallaşmasının əsas prinsipidir:

- Bütün variantlar doğrudur.
- Müəssisənin xərclərinin təsərrüfat fəaliyyəti sferası üzrə ciddi məhdudlaşdırılması
- Xərclərin istehsal və tə davül prosesləri ilə bilavasitə əlaqəsi
- Təkrar istehsal prosesində xərclərin ödənilməsi
- Faktiki xərclərin tam uçotu

10 Hansılar maya dəyərinin formallaşmasının əsas prinsip deyil

- heç biri
- Müəssisə xərclərinin təsərrüfat fəaliyyəti sferası üzrə ciddi məhdudlaşdırılması
- Xərclərin istehsal və tə davül prosesləri ilə bilavasitə əlaqəsi
- Təkrar istehsal prosesində xərclərin ödənilməsi
- Faktiki xərclərin tam uçotu

11 Maya dəyərinin formallaşmasının əsas prinsip kimi götürülə bilməz:

- Təkrar istehsal prosesində xərclərin ödənilməsi
- istehsal xərclərinin uçotu
- Xərclərin istehsal və tə davül prosesləri ilə bilavasitə əlaqəsi
- Faktiki xərclərin tam uçotu
- Xərclərin istehlak və tə davül prosesləri ilə bilavasitə əlaqəsi

12 Xərclərin doğru təsnifləşdirilməsini göstərin:

- Planlaşdırılan və proqnozlaşdırılan xərclər
- Cari və faktiki xərclər
- Alternativ və son hədd xərcləri
- istehsal və qeyri – istehsal xərcləri
- Sabit və üstəlik xərclər

13 İstehsal xərcləri

- Doğru cavab yoxdur
- İstehsal maya dəyərini təşkil edir
- Tə davül xərcləri ilə birlikdə məhsulun dəyərini təşkil edir
- Sex maya dəyərini təşkil edir

- Ümumi təsərrüfat xərcləri ilə birlikdə istehsal maya dəyərini təşkil edir

14 İstehsal xərcləri ilə qeyri istehsal xərclərinin məcmusu bərabərdir:

- Məhsulun maya dəyərinin hesablanması, ehtiyat və mənfəətin qiymətləndirilməsi xərclərinə
- Sex maya dəyərinə
- Tədavül xərclərinə
- Məhsulun reallaşdırılması xərclərinə
- Tam maya dəyərinə

15 Məhsulun maya dəyərinin hesablanması və, ehtiyat və mənfəətin qiymətləndirilməsi nöqtəyi-nəzərindən xərclər bölünür:

- Cari və faktiki xərclərə
- tənzimlənən və tənzimlənməyən xərclərə
- Birbaşa və dolayı xərclərə
- Sabit və dəyişən xərclərə
- Son hədd və artan xərclərə

16 Yarım fabrikat və qeyri - yarımfabrikat variantları vasitəsilə aparılır:

- Kalkulyasiya normalarına məcmu uçotunun tətbiqi xərclərinin sistemləşdirilməsi
- İstehsal xərclərinin məcmu uçotunun tətbiqi xərclərinin sistemləşdirilməsi
- Tədavül xərclərinin məcmu uçotunun tətbiqi xərclərinin sistemləşdirilməsi
- İstehsal və tədavül xərclərinin məcmu uçotunun tətbiqi xərclərinin sistemləşdirilməsi
- Ümumi təsərrüfat xərclərinin məcmu uçotunun tətbiqi xərclərinin sistemləşdirilməsi

17 Enerji müəssisələrində yanacağın Franko-stansiya təyinat qiyməti ibarətdir:

- bütün cavablar doğrudur
- franko-stansiya göndərmə qiymətindən
- rütubətlik normalarından kənarlaşmalar üzrə qiymətə güzəşt və də əlavələrin cəmindən
- dəmir yolu və su fraxtı tarifindən
- stansiya-lövbər təyinata qədər başqa xərclərdən

18 Xərclərin hər bir sex üzrə aparılması və yarımfabrikatlar bir istehsal bölməsindən digərinə ötürülməsi vəziyyətinin nəzərə alınmasını əks etdirən variant:

- Yarım fabrikat və qeyri – yarımfabrikat
- Yarım fabrikat
- Qeyri – yarımfabrikat
- Tam fabrikat
- Yarım fabrikat və tam fabrikat

19 Bu variantın tətbiqi zamanı yarımfabrikatın maya dəyəri müəyyən edilmir, ancaq hazır məhsulun maya dəyəri hesablanılır

- Yarım fabrikat və qeyri – yarımfabrikat
- Yarım fabrikat
- Qeyri – yarımfabrikat
- Tam fabrikat
- Yarım fabrikat və tam fabrikat

20 Bu variantın tətbiqi zamanı hər bir sexin xərci hazır məhsul buraxılışında iştirak payı kimi qiymətləndirilir:

- Yarım fabrikat və qeyri – yarım fabrikat
- Yarım fabrikat
- Qeyri – yarım fabrikat
- Tam fabrikat
- Yarım fabrikat və tam fabrikat

21 Elektrik və istilik enerjini istehsal edən istilik elektrik stansiyalarında əsas istehsalın uçotunun obyektlərinə aiddir: (səhvi qeyd edin)

- enerjinin ötürülmə - daşınma mərhələləri.
- Yanacaq- nəql etmə mərhələsi;
- qazanxana və maşın (mexanizm) mərhələlər;
- elektrik sexi;
- istilik şöbəsi;

22 İri su elektrik stansiyalarında Xərclər qruplaşdırılır: (Səhvi qeyd edin)

- bütün cavablar səhvdir.
- hidravlik texniki sex üzrə
- turbin sex üzrə;
- elektrotexniki sex üzrə;
- istilik şöbəsi üzrə;

23 Daşınmada uçotun obyektləri bunlardır:

- bütün cavablar səhvdir.
- yüksək gərginlikli (voltajın) enerjisinin ötürməsinin hava xətlərinin saxlanması;
- yeraltı kabeli xəttlərinin xətlərinin saxlanması;
- aşağı gərginlikli (voltajın) enerjisinin ötürməsinin hava xətlərinin saxlanması;
- bütün cavablar doğrudur;

24 Elektrik stansiyalarında seksiz idarəetmə strukturu ilə xərclərin uçot obyektinə aiddir:

- bütün cavablar səhvdir.
- yüksək gərginlikli (voltajın) enerjisinin ötürməsinin hava xətləri;
- yeraltı kabeli xəttləri;
- aşağı gərginlikli (voltajın) enerjisinin ötürməsinin hava xətləri;
- bütövlükdə elektrik stansiyası;

25 Yanacaq-nəqliyyat sex xərclərinə aiddir: (Səhvi qeyd edin)

- bütün cavablar səhvdir.
- yanacağın onun qəbulu məntəsindən yanacaq anbarına və ya qazanxananın boşaldılma qurğularına çatdırma xərcləri;
- yükə və boşaldılma da daxil olmaqla yanacağın anbardan boşaltma qurğularına ötürməsi xərcləri;
- yanacağın saxlanması anbarlarının saxlanması və yanacaq- nəqliyyat sex xərcləri;
- yanacaq hazırlama proseslərinə xərclər də daxil olmaqla yanacağın mexaniki verilməsi ilə bağlı xərclər;

26 Elektrik enerjisi sənayesində hansı məhsul vahidinin maya dəyəri hesablanılır?

- hesabat məhsuli (elektrik enerjisi və ya istilik)
- buraxılan məhsul (elektrik enerjisi və ya istilik)
- faktiki məhsul (elektrik enerjisi və ya istilik)
- faktiki məhsul (elektrik enerjisi və ya istilik)
- planlı məhsul (elektrik enerjisi və ya istilik)

**27 Enerjinin maya dəyərinin fərqləndirici cəhəti nədir?**

- dispetçer sistemin ayrı-ayrı stansiyalarında əmtəələrin malların istehsal həcmimin məhdudiyyətiliyi ilə bağlı olunan xərclərin olması
- dispetçer enerjisi sistemin ayrı-ayrı stansiyalarında əmtəələrin malların istehsal həcmimin məhdudiyyətiliyi ilə bağlı olunan xərclərin olması
- metallurgiya müəssisələrində güc ehtiyatının saxlanması üzrə xərclərin olması
- informasiya şəbəkələrində güc ehtiyatının saxlanması üzrə xərclərin olması
- maşınqayırma müəssisələrində güc ehtiyatının saxlanması üzrə xərclərin olması

**28 Elektrik və istilik enerjisinin istehsalı tələb edilən istehsal amillərinin əlaqəsini güman edir və bunun əldə edilməsi elektrik stansiyalarından hansı xərclər tələb edir?**

- eyni zamanlı) və işə muzd
- eyni zamanlı və faktiki
- eyni zamanlı və hesabat
- eyni zamanlı və plan

**29 Enerjinin maya dəyərinin fərqləndirici cəhəti nədir?**

- dispetçer sistemin ayrı-ayrı stansiyalarında əmtəələrin malların istehsal həcmimin məhdudiyyətiliyi ilə bağlı olunan xərclərin olması.
- elektrik stansiyalarında güc ehtiyatının saxlanması üzrə xərclərin olması
- metallurgiya müəssisələrində güc ehtiyatının saxlanması üzrə xərclərin olması
- informasiya şəbəkələrində güc ehtiyatının saxlanması üzrə xərclərin olması
- maşınqayırma müəssisələrində güc ehtiyatının saxlanması üzrə xərclərin olması

**30 Enerjinin maya dəyərinin fərqləndirici cəhəti nədir?**

- dispetçer sistemin ayrı-ayrı stansiyalarında əmtəələrin malların istehsal həcmimin məhdudiyyətiliyi ilə bağlı olunan xərclərin olması.
- şəbəkələrdə güc ehtiyatının saxlanması üzrə xərclərin olması
- metallurgiya müəssisələrində güc ehtiyatının saxlanması üzrə xərclərin olması
- informasiya şəbəkələrində güc ehtiyatının saxlanması üzrə xərclərin olması
- maşınqayırma müəssisələrində güc ehtiyatının saxlanması üzrə xərclərin olması

**31 Enerjinin, onun ötürülməsinin və paylaşdırılmasının plan maya dəyərlərinə qeyri-məhsuldar xərclər nə aid edilmir:**

- sünə azalmanın normaları çərçivəsində maliyyə dəyərlərinin hesabdan silməsi
- təbii azalma normaları çərçivəsində əmtəə-maddi aktivlərin xərclərinin hesabdan silməsi
- sünə azalma normaları çərçivəsində əmtəə-maddi aktivlərin xərclərinin hesabdan silməsi
- sünə azalma
- təbii azalma normaları çərçivəsində maliyyə aktivlərin xərclərinin hesabdan silməsi

**32 Elektrik stansiyalarında kalkulyasiya vahidi nədir**

- 1kVts və 1Qkal ötürülmə və paylaşdırma maya dəyəri müəyyən edilmir.
- 1kVts və elektrik stansiyası kollektorlarından toplayıcılardan, buraxılan 1Qkal istehsal maya dəyəri
- 1kVts və elektrik stansiyası kollektorlarından toplayıcılardan, buraxılan 1Qkal Tam maya dəyəri
- istehlakçılar üçün buraxılan faydalı (itkilərlə) 1 kVts və 1 Qkal tam maya dəyəri
- istehlakçılar üçün buraxılan faydalı (itkilərlə) istehsal maya dəyəri

**33 AO --energo şirkətində kalkulyasiya vahidi nədir**

- 1kVts və 1Qkal ötürülmə və paylaşdırma maya dəyəri müəyyən edilmir.

- 1kVts və elektrik stansiyası kollektorlarından toplayıcılardan, buraxılan 1Qkal istehsal maya dəyəri
- 1kVts və elektrik stansiyası kollektorlarından toplayıcılardan, buraxılan 1Qkal Tam maya dəyəri
- istehlakçılar üçün buraxılan faydalı (itkilərlə) 1 kVts və 1 Qkal tam maya dəyəri
- istehlakçılar üçün buraxılan faydalı (itkilərlə) istehsal maya dəyəri

34 Enerjinin, onun ötürülməsinin və paylaşıdırılmasının plan maya dəyərlərinə qeyri-məhsuldar xərclər nə aid edilmir:

- sünə azalmanın normaları çərçivəsində maliyyə dəyərlərinin hesabdan silməsi
- təbii azalma
- sünə azalma normaları çərçivəsində əmtəə-maddi aktivlərin xərclərinin hesabdan silməsi
- sünə azalma
- təbii azalma normaları çərçivəsində maliyyə aktivlərin xərclərinin hesabdan silməsi

35 Elektrik və istilik şəbəkələri üçün enerjinin kalkulyasiya obyekti nədir:

- enerji paylaşıdırılmal; və ötürmənin maya dəyəri;
- elektrik və istilik enerjisinin istehsal maya dəyəri;
- istehlakçılara buraxılan faydalı elektrik və istilik enerjisi maya dəyəri
- istehsal elektrik və istilik enerjisinin həcmi ;
- nüvə istilik enerjisinin istehsalının həcmi ;

36 Enerji idarəetmə (enerji satışı) üçün enerjinin kalkulyasiya obyekti nədir

- enerji paylaşıdırılmal və ötürmənin maya dəyəri;
- elektrik və istilik enerjisinin İstehsal maya dəyəri;
- istehlakçılara buraxılan faydalı elektrik və istilik enerjisi maya dəyəri
- istehsal elektrik və istilik enerjisinin həcmi ;
- nüvə istilik enerjisinin istehsalının həcmi ;

37 Elektrik stansiyalarında kalkulyasiya vahidi nədir

- 1kVts və 1Qkal ötürülmə və paylaşırmaya maya dəyəri müəyyən edilmir.
- 1kVts və elektrik stansiyası kollektorlarından toplayıcılardan, buraxılan 1Qkal istehsal maya dəyəri
- 1kVts və elektrik stansiyası kollektorlarından toplayıcılardan, buraxılan 1Qkal Tam maya dəyəri
- istehlakçılar üçün buraxılan faydalı (itkilərlə) 1 kVts və 1 Qkal tam maya dəyəri
- istehlakçılar üçün buraxılan faydalı (itkilərlə) istehsal maya dəyəri

38 Elektrik stansiyaları üçün enerjinin kalkulyasiya obyekti nədir :

- enerji paylaşıdırılmal və ötürmənin maya dəyəri;
- elektrik və istilik enerjisinin istehsal maya dəyəri;
- istehlakçılara buraxılan faydalı elektrik və istilik enerjisinin maya dəyəri
- istehsal elektrik və istilik enerjisinin həcmi ;
- nüvə istilik enerjisinin istehsalının həcmi ;

39 Qeyri- yarımfabrikat variantı zamanı

- Doğru cavab yoxdur
- Hər bir sexin xərci hazır məhsul buraxılışında iştirak patı kimi qəbul edilir
- Yarımfabrikatların maya dəyəri müəyyən edilir
- Hazır məhsulun maya dəyəri müəyyən edilmir
- Yarımfabrikatlar və tam fabrikatların optimal nisbəti müəyyən edilir

40 Yarımfabrikat variantı:

- Yarım fabrikatların bir istehsal bölməsindən digərinə ötürülməsi vəziyyətinin həzə alınmasına əks etdirir
- Yalnız son məhsulun deyil, həmdə xüsusi istehsal yarım fabrikatlarının maya dəyərinin müəyyən edilməsinə əsaslanır
- Hər bir sexin xərci hazır məhsul buraxılışında iştirak payı kimi qəbul edilir
- Yarım fabrikatların maya dəyəri müəyyən edilmir
- Xərcələrin hər bir sex üzrə aparılmasına əsaslanır

41 Yarım fabrikat variantı:

- Doğru cavab yoxdur
- Hazır məhsulun maya dəyərinin müəyyən edilməsi üçün zəruridir
- Xərcələrin hər bir sex üzrə uçotunun aparılması üçün zəruridir
- Yarım fabrikatların kənara reallaşdırılması nəticələrinin müəyyən edilməsi üçün zəruridir
- Hər bir sexin xərci hazır məhsul buraxılışında iştirak payı kimi qəbul edilməsi zəruridir

42 Qazanxana sexinin xərcələrinə aiddir: (səhvi qeyd edin)

- qazanxana və istilik ölçmə laboratoriyanın xərcələri.
- sərf olunan yanacağın dəyəri;
- su hazırlığı və suyun kimyəvi təmizlənməsi xərcələri;
- zərərlərin tutulması və zərərlərin ləğv edilməsi;
- yanacağın onun qəbulu məntəsindən yanacaq anbarına və ya qazanxananın boşaldılma qurğularına çatdırma xərcələri;

43 Qazanxana xərcələrinə aid deyildir:

- zərər udma və zərər ləğvetmə.
- qazanxana və istilik ölçmə laboratoriyanın xərcələri;
- yanacağın mexaniki verilməsinin bütün qurğularının saxlanması, istismarına və cari təmirinə çəkilən xərcələr;
- sərf olunan yanacağın dəyəri;
- su hazırlığı və suyun kimyəvi təmizlənməsi xərcələri;

44 Maşın, elektrik sexləri və istilikləşdirmə sahələri uçota alır:

- su hazırlığı və suyun kimyəvi təmizlənməsi xərcələri.
- yüklə və boşaldılma da daxil olmaqla yanacağın anbardan boşaltma qurğularına ötürməsi xərcələri;
- yanacağın onun qəbulu məntəsindən yanacaq anbarına və ya qazanxananın boşaldılma qurğularına çatdırma xərcələri;
- yanacağın saxlanması anbarlarının saxlanması və yanacaq- nəqliyyat sex xərcələri;
- istismar, cari təmir və amortizasiya xərcələri;

45 Enerjinin tam maya dəyəri aşağıdakılardan ibarətdir: (Səhvi qeyd edin)

- yanacağın mexaniki verilməsinin bütün qurğularının saxlanması, istismarına və cari təmirinə çəkilən xərcələr.
- stansiyalarda enerjinin sənaye maya dəyəri;
- elektrik və istilik şəbəkələrində enerji ötürülməsinin və paylaşdırmasının sənaye maya dəyəri;
- regional elektrik idarəetmə aparatinin saxlanması və regional elektrik idarəetmə istehsal xidmətlərinin saxlanılması xərcələri;
- qarışq enerji sistemindən blok stansiyalarından alınan enerjinin dəyəri;

46 Ayrı-ayrı elektrik stansiyalarında şərti yanacaq vahidinin qiyməti xeyli tərəddüd edə bilər. O asılıdır:

- bütün cavablar doğrudur
- yanacaq balansının strukturundan

- növlər üzrə təbii yanacaqın qiymət səviyyəsindən
- daşınma və dəmir yolu tariflərinin radiusundan
- yanacağın və istilik ekvivalentlərin keyfiyyətindən

47 Enerji müəssisələrində tətbiq edilən sadə kalkultasiya metodunun xüsusiyyətləri aşağıdakılardır:

- bütün cavablar səhvdir
- xərclər mərhələlər-sexlər üzrə toplanılır
- istehsalın əvvəlki mərhələsinin xərcləri sonrakı mərhələlərin xərclərinə daxil edilmir
- elektrik stansiyalarında enerji maya dəyəri ümumistansiyalı-ümmətəsərrüfat xərclərinin əlavə edilməsi ilə bütün sex-mərhələlərinin toplam xərcləridir;
- bütün cavablar doğrudur

48 Enerji müəssisələrində yanacağın qiyməti uçota alınır:

- bütün cavablar doğrudur
- franko-stansiya göndərmə
- franko-stansiya təyinat
- franko-anbar istehsalçı
- franko-anbar istehlakçı

49 Üst torpaqların rekultivasiyası adı altında başa düşülür:

- bütün cavablar doğru deyildir.
- faydalı qazıntıların hasilatı nəticəsində zədələnən torpaqların bərpası üçün tədbirlər kompleksi;
- torpaqların məhsuldarlığının saxlanması və artımına kömək edən tədbirlər kompleksi;
- torpaq örtüyünün bütövülüyünün pozulmasına səbəb olan işlər nəticəsində zədələnən torpaqların bərpası üzrə tədbirlər kompleksi;
- bütün cavablar doğrudur.

50 Xərc maddələrinin tipik nomenklurasının tətbiqi imkan yaradır:

- Doğru cavab yoxdur
- Sənayenin müxtəlif sahələrində məhsulun maya dəyərini təşkil edən xərclərin mahiyyət etibarilə vahidliyinin təmin edilməsinə
- Əsas xərc maddələrinin sahəni qruplaşdırılması aspektlərinin müəyyən olunmasına
- Maya dəyərinin kalkulyasiyasının və xərclərin analitik uçotunun təşkilinə
- Müəssisə daxilində xərclərin quruluşunun təhlilinə

51 Üst yerlər kimi başa düşülür:

- yuxarıda sadalananların hamısı.
- iqtisadi qiymətliliyini itirən yerlər;
- relyefin dəyişikliyi ilə əlaqədar ətraf mühitə mənfi təsirin mənbəyi olan yerlər;
- torpaq örtüyünün dəyişikliyi ilə əlaqədar ətraf mühitə mənfi təsirin mənbəyi olan yerlər;
- mədənlərin fəaliyyəti və kəsiklər nəticəsində hidroloji rejimin dəyişikliyi ilə əlaqədar ətraf mühitə mənfi təsirin mənbəyi olan yerlər;

52 Kömür sənayesində yekun yçotun metodikası : (Yanlışı qeyd edin)

- bütün cavablar doğrudur.
- istehsalın spesifik xüsusiyyətləri ilə müəyyən edilir;
- güman edilir ki, uçot məlumatları məhsulun maya dəyərlərinin kalkulyasiriyası üçün istifadə edilir.
- buraxılan məhsulun növ ilə müəyyən edilir;
- güman edir ki, mədənlərdə ümummədən xərclərin müəyyən bir hissəsinin eks etdiriləcəyi istehsal maya dəyəri hesablanılır;

53 Kömür sənayesində istehsalat birlikləri üzrə məhsul tam maya dəyəri:

- istehsal xərclərin tam məbləği mədən üzrə kömür hasilatının maya dəyərinə vurulur;
- istehsal xərclərin tam məbləğindən mədən üzrə kömür hasilatının maya dəyəri çıxılır;
- istehsal xərclərin tam məbləğinə mədən üzrə kömür hasilatının maya dəyəri əlavə edilir;
- ümumbirlik və ümumiistehsal xərcləinin istehsal maya dəyərinin cəmləməsi yolu ilə;
- istehsal xərclərin tam məbləği mədən üzrə kömür hasilatının maya dəyərinə bölünür;

54 kömür hasilatının artımının stimul məqsədi ilə kömür tədarükçilərinin kömür sənayesinin istehsal müəssisələri ilə boşaldılan kömür və kömür zənginləşdirən məhsullar üzrə hesablamaları üçün tətbiq edilir:

- yuxarıda sadalananların hamısı;
- əmtəə vergiləri də daxil olmaqla topdan satış qiymətlər;
- hesablaşma qiymətləri;
- astana qoruyucu qiymətlər;
- girov qiymətləri;

55 Boşaldılan kömür və kömür zənginləşdirən məhsullar üçün hesablaşma qiymətləri təyin edir:

- bütün cavablar doğrudur.
- istehsal struktur bölmələri üzrə;
- məhsulun hərbir çeşidi üzrə;
- hər bir müəssisə və mədəndə onların maya dəyərlərinin nəzərə alınması üzrə;
- ümummədən xərclərinin yaranma yerləri obheşaxtnıx üzrə;

56 Mədənlərdə mövcud olan xərclərin yekun uçotu sistemi: (Yanlışı qeyd edin)

- zəruri olduqda hər bir briqada üzrə faktiki xərcləri normativ xərclərlə müqayisə etməyi güman edir.
- kömür hasilatının maya dəyərinin kalkulyasiyası və təhlili üçün qısa müddətə məlumat əldə etməyə imkan verir;
- maya dəyəri formallaşmasının nəzarətin vəzifələrinə tam cavab vermir;
- sahələrin və başqa struktur bölmələrin işinin nəticələrini göstərməyə üçün imkan vermir;
- istehsalat prosesləri üzrə istehsalın təşkil xarakteri və səviyyəsi üzrə ümumiləşdirməni etməyə imkan vermir

57 Kömür hasilatında xərclərin azalmanın əsas şərti:

- bütün cavablar doğrudur.
- texniki tərəqqi;
- dağ texnikasının istifadəsinin yaxşılaşdırılması;
- istehsalın ən rasional texnologiyasının tətbiqi;
- istehsalın təşkilinin müasirləşdirilməsi;

58 Sahələr və proseslər üzrə kömür hasilatı xərclərin uçotu sistemi: (Səhvi qeyd edin)

- Bütün cavablar səhvdir.
- torpağın çıxarılmasının bu və ya digər üsullarının iqtisadi effektivliyini müəyyən etməyə imkan verir;
- təşkilat-texniki tədbirlərin müxtəlif bölmələrinin maya dəyərinə təsiri aşkar etməyə imkan verir;
- istehsal proseslərinin mexanikləşdirməsinin və avtomatizasiyasının maya dəyərinə təsiri aşkar etməyə imkan verir;
- istehsal prosesləri üzrə istehsalın təşkilinin xarakteri və səviyyəsi üzrə ümumiləşdirmələr aşkar etməyə imkan vermir;

59 Dağ-mədən sənayesi başqa istehsallardan fərqlənir:

- bütün cavablar doğrudur.
- əhəmiyyətli materialtutumluğunu ilə;
- əhəmiyyətli fondtutumluğunu ilə;
- əhəmiyyətli enerjitetumluğunu ilə;
- əhəmiyyətli əməktutumluğunu ilə;

60 Faydalı qazıntıların dağ-mədən şərtləri: (səhvi qeyd edin)

- qayaların möhkəmliyi.
- filizli torpağın gücü və dərinliyi
- filizdə metalin olması
- istilikvermə qabiliyyəti
- su yolları

61 Yatağın ayrı-ayrı hissələrinin işlənmələri üçün nəzərdə tutulmuş Dağ-kapital işlərinin və dağ-mədən sənayesi texniki tikintilərin dəyəri:

- bütün cavablar doğrudur.
- Müvafiq ehtiyatların çıxarılması vaxtına qədər amortizasiya edilməlidir;
- ümumi müəyyən edilmiş qaydada mövcud normalar əsasda il ərzində onların strukturlarında dəyişikliyin nəzərə alınması ilə amortizasiya edilməlidir;
- müvafiq ehtiyatların çıxarılması vaxtına qədər amortizasiya edilməlidir
- ilin əvvəlinə aşınmaların çıxılması ilə əsas vəsaitlərin qalıq dəyərinin faydalı qazıntıların balans ehtiyatlarının qalan hissəsinə bölünməsilə hesablanılır.

62 Dağ-mədən texniki qurğuları üzrə amortizasiya ayırmaları:

- ilin əvvəlinə aşınmaların çıxılması ilə əsas vəsaitlərin qalıq dəyərinin faydalı qazıntıların balans ehtiyatlarının qalan hissəsinə bölünməsilə hesablanılır.
- ümumi müəyyən edilmiş qaydada mövcud normalar əsasda il ərzində onların strukturlarında dəyişikliyin nəzərə alınması ilə amortizasiya edilməlidir;
- Müvafiq ehtiyatların çıxarılması vaxtına qədər amortizasiya edilməlidir;
- fərdi tonlu dərəcələr əsasında amortizasiya edilməlidir;
- yataqların ehtiyatlarının emal ediləcəyi müddətə amortizasiya edilməlidir;

63 1 ton filiz ehtiyatına tonlu amortizasiya dərəcəsi hesablanılır:

- Bütün cavablar yanlışdır.
- ilin əvvəlinə anmaların çıxılması ilə əsas vəsaitlərin qalıq dəyərinin faydalı qazıntıların balans ehtiyatlarının qalan hissəsinə vurması ilə;
- ilin əvvəlinə aşınmaların çıxılması ilə əsas vəsaitlərin qalıq dəyərinin faydalı qazıntıların balans ehtiyatlarının qalan hissəsinə bünəməsilə;
- ilin əvvəlinə aşınmaların çıxılması ilə əsas vəsaitlərin qalıq dəyərinin faydalı qazıntıların balans ehtiyatlarının qalan hissəsinin toplanması;
- ilin əvvəlinə aşınmaların çıxılması ilə əsas vəsaitlərin qalıq dəyərinin faydalı qazıntıların balans ehtiyatlarının qalan hissəsinin fərqilə;

64 Ümumzavod və mummədən xərcləri bölünür: (sadalanların hansı düzdür)

- bütün cavablar doğrudur.
- məhsulun, işlərin və xidmətlərin ayrı növləri arasında;
- filizin hasilinin sex maya dəyəri və yerinə yetirilən dağ-kapital işlərə proporsional olaraq;
- filizin hasilinin mədən maya dəyəri və yerinə yetirilən dağ-kapital işlərə proporsional olaraq;
- filizin hasilinin karxana maya dəyəri və yerinə yetirilən dağ-kapital işlərə proporsional olaraq;

65 Faydalı qazıntıların xüsusiyyətindən və növündən asılı olmaq filizin çıxarılmasına hazırlığının aşağıdakı metodları tətbiq edilir: (səhvi qeyd edin)

- parıldatma və qaradasiya.
- yuyulmaq və qızarmaq
- dağıtmaq və parçalaamaq
- qravitasıya zənginləşdirmə və üzgüçülləşdirmə (flotasiya)
- quru və yaş maqnit bölgü

66 Emal nəticəsində alınan müxtəlif məhsulların qruplaşdırılmasını çətinləşdirən amillərə aiddir:

- Doğru cavab yoxdur
- Çünkü bu məhsulların hər biri müəyyən xalq təsərrüfatı əhəmiyyətinə malikdir
- Çünkü məhsulların hər birinin maya dəyərinə müxtəlif amillər daxildir
- Çünkü bu məhsulların maya dəyəri ayrı-ayrı üsullarla kalkulyasiya olunur
- Çünkü bu məhsulların kalkulyasiya vahidləri müxtəlifdir

67 Yanan məhsulların maya dəyəri:

- Birbaşa məhsulun qiymətinə təsir göstərir
- Kalkulyasiya olunmur
- Kalkulyasiya olunur
- Məhsulun maya dəyərinə daxil edilir
- İstehsal maya dəyərinə daxil edilir

68 Yanan məhsullar:

- Doğru cavab yoxdur
- Məhsulların tərkibindəki tullantılarla ayrılır
- Neft emalında ağır tullantılar yanana məhsullardır
- Neft emalında əsas məhsullarla paralel ayrılır
- Neft emalı sənayesində yüksək əhəmiyyətə malikdir

69 Katalizatorlara və digər kimyəvi vasitələrə çəkilən xərclər:

- Məhsulun keyfiyyətinə öz təsirini göstərir
- Son məhsulun maya dəyərinə öz təsirini göstərir
- Ümumi təsərrüfat xərclərinə öz təsirini göstərir
- İstehsal maya dəyərinə öz təsirini göstərir
- Sex maya dəyərinə öz təsirini göstərir

70 Neft emalının dərinliyi:

- Amortizasiya xərclərinin azalmasına səbəb olur.
- Məqsədli məhsul çıxımının artmasına təmin edir
- Məqsədli məhsul çıxımının azaldılmasına xidmət edir
- Məhsulu maya dəyərinin yüksəldilməsinə səbəb olur
- Amortizasiya xərclərinin artmasına səbəb olur

71 Neftçixarma sayəsində məhsullun maya dəyərinin aşağı salınmasının əsas amili

- Doğru cavab yoxdur
- Neft emalının dərinliyidir
- Ağır tullantılardan düzgün və məqsədli istifadə olunmalıdır
- Yanakı məhsullardan düzgün istifadə etməkdir
- Amortizasiya xərclərinin aşağı salınmasıdır

72 Neftçixarma sənayesində sahənin məhsuldarlığını müəyyən etmək üçün:

- Ömtəəlik məhsula çəkilən xərclər, material və amortizasiya xərclərinin birlikdə cəmdən əmtəənin mövcud topdansatış qiymətləri çıxılır.
- Mövcud topdansatış qiymətləri ilə əmtəəlik məhsula çəkilən xərclərdən material və amortizasiya xərcləri çıxılır
- Mövcud topdansatış qiymətlərindən material və amortizasiya xərcləri çıxılır
- Mövcud topdansatış qiymətlərindən əmtəəlik məhsula çəkilən xərclər, material və amortizasiya xərcləri çıxılır
- Əmtəəlik məhsula çəkilən xərclərdən material və amortizasiya xərcləri çıxılır

#### 73 Neftçixarma sənayesində sahənin məhsuldarlığı

- Yamanı məhsulların keyfiyyəti ilə müəyyən edilir
- Xalis məhsulun kəmiyyəti ilə müəyyən edilir
- Xalis məhsulun keyfiyyəti ilə müəyyən edilir
- Ağır tullantıların kəmiyyəti ilə müəyyən edilir
- Ağır tullantıların keyfiyyəti ilə müəyyən edilir

#### 74 Neftçixarma sənayesinin ağır tullantıları

- Doğru cavab yoxdur
- Yanacağın ucuz növləridir
- Yanacağın baha növləridir
- Neftçixarma sənayesində məhsuldarlığın artırılmasına kömək edir
- Yanakı məhsullar qrupuna daxildir

#### 75 Neftçixarma sənayesində:

- Doğru cavab yoxdur
- Eyni bir texnoloji prosesdə xammaldan bir və ya iki adda məhsullar istehsal olunur.
- Eyni bir texnoloji prosesdə xammaldan çoxlu sayıda məhsullar istehsal olunur
- Bir neçə texnoloji prosesdə xammaldan çoxlu sayıda məhsullar istehsal olunur
- Bir neçə texnoloji prosesdə xammaldan bir və ya iki sayıda məhsullar istehsal olunur

#### 76 Neftçixarma sənayesi:

- Doğru cavab yoxdur
- Hasiledici sənaye sahələrinə daxildir
- Emaledici sənaye sahələrinə daxildir
- Hasiledici və emaledici sənaye sahələrinə daxildir
- Kənd təsərrüfatı sahəsinə daxil edilir

#### 77 Aşağıdakılardan hansı maya dəyərinin müəyyən edilməsinin ümumi prinsipidir:

- Bitməmiş istehsalın dəyərinin müəyyən edilməsi
- Bitməmiş istehsalın yenidən istehsala cəlb olunması
- Bitməmiş istehsalın maya dəyərinin hesablanması
- Bitməmiş istehsalın maya dəyərinə daxil edilməsi
- Bitməmiş istehsalın qiymətləndirilməsi

#### 78 Aşağıdakılardan hansı maya dəyərinin müəyyən edilməsinin ümumi prinsipidir:

- Heç biri
- Xərclərin məhsul istehsalındakı kəmiyyət və keyfiyyətin qiymətləndirilməsi
- Xərclərin məhsul istehsalı və bitməmiş istehsal arasında bölüşdürülməsi
- Xərclərin maya dəyərinə daxil edilməsi
- Xərcləri gəlir və mənfəət arasında bölüşdürülməsi

79 Aşağıdakılardan hansı maya dəyərinin müəyyən edilməsinin ümumi prinsipidir:

- Hər bir kalkulyasiya obyektinin kalkulyasiya vahidinin hesablanması
- Hər biri kalkulyasiya obyektinin dəyərinin və uçotu normativinin düzgün qiymətləndirməli
- Hər bir kalkulyasiya obyektinin maya dəyərinin və kalkulyasiya vahidinin hesablanması
- Hər bir kalkulyasiya obyektinin dəyərinin düzgün qiymətləndirilməsi
- Hər bir kalkulyasiya obyektinin maya dəyərinin hesablanması

80 Maya dəyərinin müəyyən edilməsinin ümumi prinsip deyil:

- bitməmiş istehsalın qiymətləndirilməsi
- Zayların maya dəyərinin müəyyən edilməsi
- Zayların dəyərinin qiymətləndirilməsi
- Dolayı xərclərin, xərclərin uçotu obyektləri arasında bölüşdürülməsi
- Qaytarılan tullantıların qiymətləndirilməsi

81 Maya dəyərinin müəyyən edilməsinin ümumi prinsip deyil:

- Zayların maya dəyərinin müəyyən edilməsi
- İlkin xərclərin kalkulyasiya maddələri və xərclərin uçotu obyektləri üzrə qruplaşdırılması
- Maya dəyərinin müəyyən edilməsi və köməkçi istehsal məsrəflərinin əsas istehsal xərclərinə aid edilməsi
- Sonrakı xərclərin kalkulyasiya maddələri və xərclərin uçotu obyektləri üzrə qruplaşdırılması
- Dolayı xərclərin, xərclərin uçotu obyektləri arasında bölüşdürülməsi

82 Maya dəyərinin müəyyən edilməsinin ümumi prinsip deyil:

- Hər bir kalkulyasiya obyektinin maya dəyərinin və kalkulyasiya vahidinin hesablanması
- Birbaşa xərclərin, xərclərin uçotu obyektləri arasında bölüşdürülməsi
- Dolayı xərclərin, xərclərin uçotu obyektləri arasında bölüşdürülməsi
- Xərclərin məhsul istehsalı və bitməmiş istehsal arasında bölüşdürülməsi
- Bitməmiş istehsalın qiymətləndirilməsi

83 Maya dəyərinin müəyyən edilməsinin ümumi prinsip deyil:

- Xərclərin məhsul istehsalı və bitməmiş istehsal arasında bölüşdürülməsi
- Qaytarılan tullantıların maya dəyərinin hesablanması
- Dolayı xərclərin, xərclərin uçotu obyektləri arasında bölüşdürülməsi
- Bitməmiş istehsalın qiymətləndirilməsi
- Zayların maya dəyərinin müəyyən edilməsi

84 Maya dəyərinin müəyyən edilməsinin ümumi prinsip deyil

- Xərclərin kalkulyasiya maddələri və xərclərin uçotu obyektləri üzrə qruplaşdırılması
- Xərcləri gəlir və mənafət arasında bölüşdürülməsi
- Dolayı xərclərin, xərclərin uçotu obyektləri arasında bölüşdürülməsi
- Bitməmiş istehsalın qiymətləndirilməsi
- Qaytarılan tullantıların qiymətləndirilməsi

85 Maya dəyərinin müəyyən edilməsinin ümumi prinsip deyil:

- Qaytarılan tullantıların qiymətləndirilməsi
- Hər bir kalkulyasiya obyektinin maya dəyərinin və kalkulyasiya vahidinin hesablanması
- Xərclərin məhsul istehsalı və bitməmiş istehsal arasında bölüşdürülməsi
- Maya dəyərinin müəyyən edilməsi və köməkçi istehsal məsrəflərinin əsas istehsal xərclərinə aid edilməsi
- Bitməmiş istehsalın qiymətləndirilməsi

**86 Xərclərin uçotu və maya dəyərinin kalkulyasiyası:**

- Doğru cavab yoxdur
- İstehsal xərclərinin müəyyən edilməsi üzrə prosesin mərhələləridir
- Maya dəyərinin müəyyən edilməsi üzrə prosesin mərhələləridir
- Tədavül xərclərinin müəyyən edilməsi üzrə prosesin mərhələləridir
- İstehsal və tədavül xərclərinin müəyyən edilməsi üzrə prosesin mərhələləridir

**87 Xərclərin uçotu və maya dəyərinin kalkulyasiyası istehsal xərclərinin müəyyən edilməsi üzrə prosesin mərhələləridir. Bu konsepsiyanın əsasında belə bir müddəə durur:**

- Satış xərcləri istənilən dövrdə həm də tədavül xərcləridir
- Tədavül xərcləri istənilən dövrdə həmdə satış xərcləridir
- İstehlak aktı istənilən dövrdən həm də istehsal aktıdır
- İstehsal xərcləri istənilən dövrdə həm də tədavül xərcləridir
- İstehsal aktı istənilən dövrdə həmdə istehlak aktıdır

**88 Xərclərin uçotunda və maya dəyərinin kalkulyasiyasındasan fərqlərə baxmayaraq onlar aşağıdakı prinsipin reallaşması nəticəsində formalşırlar:**

- “Minimum xərc – maksimum gəlir – 100% keyfiyyət”
- “Xərclər – məhsul buraxılışı – nəticə”
- “Proqnoz-xərclər – nəticə”
- “Planlaşdırma – miqdar – keyfiyyət”
- “Dəyər – gəlir – mənfəət”

**89 Kalkulyasiyanın vəzifəsidir:**

- Məhsul vahidinin optimallaşdırılması
- Məhsul vahidinin miqyas effektinin artırılması
- Məhsulun maya dəyərinin aşağı salınması üçün zəruri ehtiyatların təhlili məqsədilə informasiyanın əldə olunması
- Maya dəyərinin aşağı salınması üçün əvəzləmə effektinə üstünlüyü verilməsi üzrə informasiyanın əldə olunması
- Gəlir effektinə diqqətin artırılması

**90 Müəssisələrdə kalkulyasiya işi:**

- Ümumi təsərrüfat və kommersiya xərclərinin uçotu hesabına aparılır
- İstehsal və tədavül xərclərinin uçotu metodologiyasına uyğun olaraq aparılır
- İstehsal və qeyri – istehsal xərclərinin uçotu metodologiyasına uyğun olaraq aparılır
- İstehsal və kommersiya xərclərin uçotu metodologiyasına uyğun aparılır
- Məhsulun istehsali və satışı xərclərinin uçotu metodologiyasına uyğun olaraq aparılır

**91 Kalkulyasiya işi:**

- Kafi mənfəətin müəyyən edilməsi üzrə prinsiplərin gözlənilməsidir
- Maya dəyərinin müəyyən edilməsi üzrə ümumi prinsiplərin gözlənilməsidir
- Məhsulun dəyərinin müəyyən edilməsi üzrə prinsiplərin gözlənilməsidir
- Sabit kapitalın müəyyən edilməsi üzrə prinsiplərin gözlənilməsidir
- Dəyişən kapitalın müəyyən edilməsi üzrə prinsiplərin gözlənilməsidir.

**92 Maya dəyərinin müəyyən edilməsi prinsipinə aiddir:**

- Sonrakı xərclərin kalkulyasiya maddələri və xərclərin uçotu obyektləri üzrə qruplaşdırılması
- Əsas xərclərin kalkulyasiya maddələri və xərclərin uçotu obyektləri üzrə qruplaşdırılması

- üstəlik xərclərin kalkulyasiya maddələri uçotu obyektləri üzrə qruplaşdırılması
- Birbaşa xərclərin kalkulyasiya maddələri və xərclərin uçotu obyekti üzrə qruplaşdırılması
- İlkin xərclərin kalkulyasiya maddələri və xərclərin uçotu obyektləri üzrə qruplaşdırılması

93 Maya dəyərinin müəyyən edilməsi prinsipinə aididir:

- doğru variant yoxdur
- Əsas xərclərin kalkulyasiya maddələri və xərclərin uçotu obyektləri üzrə qruplaşdırılması
- maya dəyərinin müəyyən edilməsi
- Alternativ xərclər müəyyən edilməsi
- Köməkçi istehsal məsrəflərinin əsas istehsal məsrəflərinə aid edilməsi

94 Maya dəyərinin müəyyən edilməsi prinsipinə aididir:

- faktiki xərclərin, xərclərin uçotu obyektləri arasında bölüşdürülməsi
- Birbaşa xərclərin, xərclərin uçotu obyektləri arasında bölüşdürülməsi
- Dolayı xərclərin və xərclərin uçotu obyektləri arasında bölüşdürülməsi
- Əsas xərclərin, xərclərin uçotu obyektləri arasında bölüşdürməli
- Üstəlik xərclərin, xərclərin uçotu obyektləri arasında bölüşdürməli

95 Maya dəyərinin müəyyən edilməsinin ümumi prinsipidir

- Zayların maya dəyərinin müəyyən edilməsi
- Zayların qiymətləndirilməsi
- Zaylardan təkrar istehsal prosesində istifadə olunması
- Zayların istifadəyə yararlı hala gətirilməsi
- Zayların maya dəyərinin daxil edilməsi

96 Maya dəyərinin müəyyən edilməsinin ümumi prinsipidir:

- Qaytarılan tullantıların dəyərinin müəyyən edilməsi
- Qaytarılan tullantıların maya dəyərinin müəyyən edilməsi
- Qaytarılan tullantılardan təkrar istehsal prosesində istifadə olunması
- Qaytarılan tullantıların qiymətləndirilməsi
- Qaytarılan tullantıların maya dəyərinə daxil edilməsi

97 Kalkulyasiya hesablamalarının mərhələləri nəzərdə tutur:

- Doğru cavab yoxdur
- Amillərin, zayların və qaytarılan tullantıların qiymətləndirilməsini
- Gəlinin, mənfəətin və keyfiyyətin qiymətləndirilməsidir
- Birbaşa, dolayı və bitməmiş istehsal xərclərinin, eləcədə itkilərin və zayların qiymətləndirilməsini
- Birbaşa, dolayı, əsas və üstəlik xərclərin qiymətləndirilməsini

98 Yeni texnikanın müntəzəm surətdə tətbiq edilməsi nəyi yüksəldir:

- eyni miqdarda xərc qoyduğu halda məhsulun realizəsindən daha çox gəlir, mənfəəti yüksəldilir
- istehsalın texnika cəhətdən təchiz olunması səviyyəsini yüksəldir;
- istehsalın ixtisaslaşdırılması və kooperativləşdirilməsi səviyyəsini yüksəldilir;
- eyni şəraitdə əmək haqqı və digər xərclərin qənaətini yüksəldilir;
- brak və qeyri-məhsuldar məsrəflər nəticəsində əmələ gələn hər cür itkilərin ixtisarını yüksəldilir;

99 Maddi istehsal sahələrində çalışan işçilərin əməyinin məhsuldarlığının yüksəldilməsi nəyi təmin edir:

- eyni miqdarda xərc qoyduğu halda məhsulun realizəsindən daha çox gəlir, mənfəətin yüksəlməsini təmin edir
- eyni şəraitdə əmək haqqı və digər xərclərin qənaətini təmin edir;
- istehsalın texnika cəhətdən təchiz olunması səviyyəsinin yüksəlməsini təmin edir;
- istehsalın ixtisaslaşdırılması və kooperativləşdirilməsi səviyyəsinin yüksəlməsini təmin edir;
- brak və qeyri-məhsuldar məsrəflər nəticəsində əmələ gələn hər cür itkilərin ixtisarının yüksəlməsini təmin edir;

100 ümumzavod və sex xərclərinin ixtisar edilməsi nəyin nəticəsində əldə edilir?

- brak və qeyri-məhsuldar məsrəflər nəticəsində əmələ gələn hər cür itkilərin ixtisarı nəticəsində əldə edilir;
- idarəetmə aparatının sadələşdirilməsi və ucuzlaşdırılması nəticəsində əldə edilir;
- istehsalın texnika cəhətdən təchiz olunması səviyyəsinin yüksəldilməsi nəticəsində əldə edilir
- istehsalın ixtisaslaşdırılması və kooperativləşdirilməsi səviyyəsinin yüksəldilməsi nəticəsində əldə edilir;
- eyni şəraitdə əmək haqqı və digər xərclərin qənaətini təmin edilməsi nəticəsində əldə edilir;

101 İctimai istehsal xərclərinə nə daxildir?

- məhsulun (işin, xidmətin) hazırlanmasına çəkilən canlı və maddiləşmiş əmək məsrəflər daxildir
- istehsal edilmiş istehsal vasitələrinin keçirilmiş dəyəri və bütün yeni yaradılmış dəyər daxildir
- istehsal və tə davül prosesində istifadə olunan təbii ehtiyatların, xammalın, materialın, yanacağın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının dəyəri daxildir
- istehsal edilmiş istehsal vasitələrinin keçirilmiş dəyər və bütün yeni yaradılmış dəyər daxildir.
- istehlak edilmiş maddi ehtiyatlar və işçilərin əməyinin ödənilməsinə çəkilən xərclər daxildir

102 Kalkulyasiyanın məqsədidir:

- Enerji tutumlu sahələrə diqqət yetirmək
- Maya dəyərinin aşağı salınması üçün maddi və əmək resurslarına qənaətin təmin edilməsi
- Xərclərə nəzarətin təmin edilməsi
- Məhsul vahidinin optimallaşdırılması
- Məhsulun kəmiyyətinin artırılması

103 Kalkulyasiya:

- Məhsul, iş, xidmət növü vahidinin istehsalına və reallaşdırılmasına çəkilən xərclərin iqtisadi hesablanmasına kompleks sistemidir
- Məhsul vahidinin istehsalına və reallaşdırılmasına çəkilən xərclərin hesablanmasıdır.
- Məhsul və xidmətlərə çəkilən xərclərin hesablanmasıdır
- Məhsul, iş, xidmət növünün ən optimal variantının seçilməsidir
- Məhsul, iş, xidmət növü vahidinin istehsalına çəkilən xərclərin elektron hesablama maşınları vasitəsilə iqtisadi hesablanmasıdır

104 Kalkulyasiyanın məqsədidir:

- Əmək resurslarından maksimum dərəcədə istifadə olunmasına
- Məhsul istehsalının bütün mərhələlərində məhsul vahidinə düşən xərclərin kəmiyyəti üzrə informasiyanı əldə edilməsi
- Məhsul vahidinin iqtisadi hesablanması zamanı verilənlərin optimallaşdırılması
- Məhsul və xidmətlərə çəkilən xərclərin azaldılması
- Maya dəyərinin aşağı salınması üçün işçi qüvvəsinin artırılması

105 Kalkulyasiyanın məqsədidir:

- Əmək resurslarından maksimum istifadə olunması
- Məhsul istehsalının bütün mərhələlərində məhsul vahidinə düşən xərclərin kəmiyyəti üzrə informasiyanı əldə edilməməsi

- Məhsul vahidinin iqtisadi hesablanması zamanı verilənlərin optimallaşdırılması
- Xərclərə nəzarətin təmin edilməsi
- Xərclərin reallaşdırılmasında resurslardan minimum istifadə olunması

106 Məhsul, iş, xidmət növü vahidinin istehsalına reallaşdırılmasına çəkilən xərclərin iqtisadi hesablanması kompleks sistemdir:

- Kalkulyasiya tənböləni
- Kalkusiya
- Kalkulyasiya vahidi
- Kalkulyasiya norması
- Kalkulyasiya nomenklaturası

107 Kalkulyasiyanı əhəmiyyətli edən nədir?

- Əmək resurslarından maksimum istifadə olunması amilləri
- Məhsul vahidinin optimallaşdırılması və istehsalın artırılması amilləri
- Maya dəyəri və onu şərtləndirən amillər
- Maya dəyərinin aşağı salınması amilləri
- Xərclərə nəzarətin təmin olunması amilləri

108 Məhsulun maya dəyərinin Kalkulyasiyanın məqsədi:

- Onun optimallaşdırılması ilə bağlıdır
- Onun kəmiyyəti ilə bağlıdır
- Onun keyfiyyəti ilə bağlıdır
- Onun quruluşu ilə bağlıdır
- Onun təyinatı ilə bağlıdır

109 Kalkulyasiyanın vəzifəsidir:

- Məhsul vahidinin normallaşdırılması
- Gəlir normalarına nəzarət
- Məhsul vahidinin maya dəyərinin müəyyən edilməsi
- Məhsulun dəyərinin müəyyən edilməsi
- Məhsul vahidinin reallaşdırılması

110 Kalkulyasiyanın vəzifəsidir:

- Məhsul vahidinin istehsalının reallaşdırılması
- Maya dəyəri, xərc normaları və normativləri üzrə tapşırıqların yerinə yetirilməsinə nəzarət
- Məhsul vahidinin optimallaşdırılması
- Gəlir normalarına nəzarət
- “Ölü” nöqtənin müəyyən edilməsi

111 Kalkulyasiyanın vəzifəsidir:

- Məhsulun rentabelliyi və onun səviyyəsinə təsir göstərən amillərin müəyyən edilməsi
- Əmək resurslarına qənaətin təmin olunması
- Gəlir normalarına nəzarət
- Məhsul vahidinin brutto balansı ilə hesablanması
- Məhsul vahidinin netto balansı ilə reallaşdırılması

112 Kalkulyasiyanın vəzifəsidir:

- Müəssisədə məhsul istehsalı üçün optimal qərarların qəbul edilməsi

- Enerji tutumlu sahələrə üstünlük verilməsi
- Məhsul vahidinin brutto balansı ilə reallaşdırılması
- Məhsul vahidinin netto balansı ilə hesablanması
- Müəssisənin fəaliyyətinin səmərəliliyinin müəyyən edilməsi

113 İstehsal xərcləri nədir?

- material ehtiyatlarından istifadə olunması səviyyəsi və əmək məhsuldarlığının əldə edilmiş nəticəsinin məcmusudur
- məhsulun (işin, xidmətin) hazırlanmasına çəkilən canlı və maddiləşmiş əmək məsrəfinin məcmusudur.
- istehsal edilmiş istehsal vasitələrinin keçirilmiş dəyəri və bütün yeni yaradılmış dəyərin məcmusudur.
- istehlak edilmiş maddi ehtiyatlar və işçilərin əməyinin ödənilməsinə çəkilən xərclərin məcmusudur
- istehsalın iqtisadi səmərəliliyini xarakterizə edən ümumiləşdirilmiş göstəricilərinin məcmusudur

114 Məhsulun maya dəyəri nəyi ifadə edir?

- xammal və əsas materialların dəyərini ifadə edir
- müəssisədə məhsulun istehsalı və realizə edilməsi ilə əlaqədar olan bütün xərcləri pul formasında ifadə edir.
- məhsulun (işin, xidmətin) hazırlanmasına çəkilən canlı və maddiləşmiş əmək məsrəfinin məcmusunu ifadə edir
- istehsal edilmiş istehsal vasitələrinin keçirilmiş dəyəri və bütün yeni yaradılmış dəyəri ifadə edir
- istehlak edilmiş maddi ehtiyatlar və işçilərin əməyinin ödənilməsinə çəkilən xərcləri ifadə edir

115 Bu metoddan əsasən hasiledici sənayedə və energetikada istifadə olunur:

- Məmulat
- Sifariş
- Mərhələ
- Normativ
- Proses

116 Kütləvi istehsal sahələrində konkret məhsul növləri üzrə xərclərin ümumiləşdirilməsinə əsaslanır:

- Məmulat metodu
- Sifariş metodu
- Mərhələ metodu
- Normativ metod
- Proses metodu

117 Bu metoda xərclərin uçotu obyekti eyni zamanda kalkulyasiya obyektidir

- Məmulat
- Sifariş
- Mərhələ
- Normativ
- Proses

118 Bu metodun tətbiqi sferası ehtiyat hissələrinin, detalların, sanitar - texniki avadanlığın və s istehsalı ilə məhdudlaşır:

- Məmulat
- Sifariş
- Mərhələ
- Normativ
- Proses

119 Bildiyimiz kimi müəyyən metodlar vasitəsi ilə kalkulyasiya sisteminə təsir göstərilir. Bu metodlarla yanaşı hansı faktor vasitəsilə kalkulyasiya sisteminə təsir göstərilə bilər:

- Doğru cavab yoxdur
- Xərclərin normativ uçotu
- İstehsala xərclərinin kalkulyasiya vahidləri ilə əsaslandırılması
- İstehsal xərclərinin məcmu uçotu
- Tədavül xərclərinin məcmu uçotu

120 İstehsal xərclərinin məcmu uçotunun tətbiqi xərclərin sistemləşdirilməsi

- Yarım fabrikat və qeyri- yarım fabrikat variantları vasitəsilə aparılır
- Yarım fabrikat variantı vasitəsilə aparılır
- Qeyri – yarım fabrikat variantı vasitəsilə aparılır
- Tam fabrikat variantı vasitəsilə aparılır
- Yarım fabrikat və tam fabrikat variantları vasitəsilə aparılır

121 Tədavül xərclərinə təsir göstərən amillər qrupunu seçin:

- bütün cavablar doğrudur
- malların istehsalı və satışı ilə bağlı amillər
- malların nəqli və satışı ilə bağlı amillər
- malların istehsalı, nəqli və satışı ilə bağlı amillər
- malların istehsalı və nəqli ilə bağlı amillər

122 Tədavül xərclərinin səviyyəsinin azalmasına təsir edən amillərdən hansı yanlış göstərilmişdir:

- işçilərin yüksək əmək haqqı
- mal dövriyyəsi planının yerinə yetirilməsi
- əməyin məhsuldarlığının artırılması
- malların satışı və saxlanılmasında mütərəqqi üsullardan istifadə olunması
- mal ehtiyatlarının azalması, qeyri məhsuldar xərclərin və itkilərin ləğvi

123 Tədavül xərclərinin səviyyəsinin artırılmasına təsir edən amillərdən hansı yanlış göstərilmişdir:

- nəqlin qeyri-səmərəli hazırlanması
- mal dövriyyəsi planının yerinə yetirilməsi
- mal dövriyyəsi üzrə planın yerinə yetirilməməsi
- mal ehtiyatlarının artırılması
- yüklemə-boşaltma işlərinin qeyri – səmərəli hazırlanması

124 Tədavül xərclərinin planlaşdırılması metodları hansılardır

- texniki - statistik, iqtisadi
- analitik- statistik, texniki – ekspert
- analitik-sorğu, ekspert-iqtisadi
- analitik –texniki, iqtisadi – texniki
- texniki - iqtisadi, iqtisadi - statistik

125 Hasiledici sənayedə və energetikada xərclərin uçotu və kalkulyasiya obyektləri arasındaki fərq ola bilər:

- Doğru cavab yoxdur
- Bu sahələrdə xərclərin uçotu və kalkulyasiya obyektləri arasında heç bir fərq yoxdur, yəni onlar eynidir
- Hasiledici sənaye sahələrində bitməmiş istehsal olduğu halda energetikada bu halda rast gəlinmir

- Energetikada müxtəlif çeşidli məhsullar buraxıldığı halda, hasiledici sənayedə yalnız bir tip məhsul buraxılır
- Hasiledici sənayedə müxtəlif çeşidli məhsullar buraxıldığı halda energetikada yalnız bir tip məhsul buraxılır

126 Kalkulyasiya vahidləri :

- Doğru cavab yoxdur
- Kalkulyasiya obyektinin ölçü vasitəlidir
- Kalkulyasiya etmənin vahid, tipik nomenklaturasıdır.
- Kalkulyasiya obyektinin maya dəyərinin ölçü meyarıdır
- Kalkulyasiya obyektinin istehsal dəyərinin ölçü meyarıdır

127 Kalkulyasiya vahidləri :

- Kalkulyasiya etmənin vahid, tipik nomenklurasıdır
- Kalkulyasiya obyektinin istehlak dəyərinin ölçü meyari kimi çıxış edir
- Məhsul vahidinin reallaşdırılmasının ölçü vahidi kimi çıxış edir
- Kalkulyasiya obyektinin istehsal dəyərinin ölçü meyarıdır
- Kalkulyasiya obyektinin maya dəyərinin ölçü meyarıdır

128 Kalkulyasiya obyektinin ölçü vasitəlidir:

- Texnoloji vahidlər
- Natural vahidlər
- Sahə vahidləri
- Kalkulyasiya vahidləri
- Şərti natural vahidlər

129 Kalkulyasiya obyektinin istehlak dəyərinin ölçü meyari kimi çıxış edir:

- Dəyər vahidləri
- Natural vahidlər
- Şərti natural vahidlər
- Şərti vahidlər
- Kalkulyasiya vahidləri

130 Kalkulyasiya vahidlərinin aşağıdakı qrupları vardır:

- bütün variantlar doğrudur
- Natural vahidlər
- İstismar vahidlər
- Şərti natural vahidlər
- İş Vahidləri

131 Məhsulun maya dəyərinin hesablanması, ehtiyat və mənfəətin qiymətləndirilməsi nöqtəyi nəzərindən xərclərin məntiqi ardıcılığını tamamlayın əsas və üstəlik; Cari və birdəfəlik;

- proqnozlaşdırılan
- Sabit və dəyişən
- Cari və faktiki
- Bir elementli və kompleks
- Son hədd və artan

132 Məhsulun maya dəyərinin hesablanması, ehtiyatla mənfəətin qiymətləndirilməsi nöqtəyi nəzərindən xərclər bölünür

- Son hədd və transaksion
- Sabit və dəyişən
- Cari ya birdəfəlik
- Cari və faktiki
- Alternativ

133 Məsuliyyət mərkəzlərinin istehsal fəaliyyətinin tənzimlənməsi nə nəzarət nöqteyi nəzərindən xərclər bölünür

- üstəlik
- Tənzimlənməyən
- proqnozlaşdırılan
- Artan
- planlaşdırılan

134 İdarəetmə qərarlarının qəbul edilməsi və planlaşdırma nöqteyi nəzərindən xərclər bölünür

- Cari və faktiki
- Sabit və dəyişən
- Transaksion
- Son hədd və transaksion
- cari və birdəfəlik

135 Uyğun cavabı müəyyənləşdirin

- bütün cavablar düzgündür
- məhsulun maya dəyərinin hesablanması, ehtiyat və mənfəətin qiymətləndirilməsi nöqteyi nəzərindən xərclərdir
- idarəetmə qərarlarının qəbul edilməsi və planlaşdırma nöqteyi nəzərindən xərclərdir
- Məsuliyyət mərkəzlərinin istehsal fəaliyyətinin tənzimlənməsi və nəzarət nöqteyi nəzərindən xərclərdir
- Əsas və üstəlik

136 Uygunluq gözlənilmişdir:

- bütün cavablar doğrudur
- Məhsulun maya dəyərinin hesablanması, ehtiyat və mənfəətin qiymətləndirilməsi nöqteyi nəzərindən xərclər
- İdarəetmə qərarlarının qəbul edilməsi və planlaşdırma nöqteyi nəzərindən xərclər
- Məsuliyyət mərkəzlərinin istehsal fəaliyyətinin tənzimlənməsi nöqteyi nəzərindən xərclər
- Bir elementli və kompleks

137 Məhsulun maya dəyərinin hesablanması, ehtiyat və mənfəətin qiymətləndirilməsi nöqteyi nəzərindən xərclər bölünür:

- bütün cavablar doğrudur
- Birbaşa və dolayı
- Əsas və üstəlik
- İstehsal və qeyri-istehsal
- Bir elementli və kompleks

138 İdarəetmə qərarlarının qəbul edilməsi və planlaşdırma nöqteyi nəzərindən xərclər, bölünmür

- Planlaşdırılan və planlaşdırılmayan
- Sabit və dəyişən
- Qaytarılmayan
- Transaksion

- Son hədd və artan

139 Məsuliyyət mərkəzlərinin istehsal fəaliyyətinin tənzimlənməsi nöqteyi nəzərindən xərclər bölünür:

- Transaksion  
 Tənzimlənən tənzimlənməyən  
 faktiki  
 Alternativ  
 Proqnozlaşdırılan

140 Məhsulun maya dəyərinin hesablanması, ehtiyat və mənfəətin qiymətləndirilməsi nöqteyi – nəzərindən xərclər bölünür:

- Son hədd və transansion xərclərə  
 Qaytarılmayan xərclərə  
 Alternativ xərclərə  
 İstehsal və təsadüf xərclərinə  
 Əsas və üstəlik xərclərə

141 Məhsulun maya dəyərinin hesablanması, ehtiyat və mənfəətin qiymətləndirilməsi nöqteyi – nəzərindən xərclər bölünür:

- Son hədd və artan xərclərə  
 Əsas və birdəfəlik xərclərə  
 İstehsal və qeyri-istehsal xərclərə  
 planlaşdırılan və planlaşdırılmayan xərclərə  
 Cari və faktiki xərclərə

142 İdarəetmə qərarlarının qəbul edilməsi və planlaşdırılması nöqteyi nəzərindən xərclər bölünür:

- Bir elementli və kompleks  
 Birbaşa və dolayı  
 Əsas və üstəlik  
 Planlaşdırılan və planlaşdırılmayan  
 artan və proqnozlaşdırılan

143 İdarəetmə qərarlarının qəbul edilməsi və planlaşdırma nöqteyi nəzərindən xərclər bölünür

- Alternativ və transaksion  
 Son hədd və artan  
 Son hədd və transaksion  
 Cari və faktiki  
 Cari və birdəfəlik

144 Məhsulun maya dəyərinin hesablanması, ehtiyat və mənfəətin qiymətləndirilməsi nöqteyi nəzərindən xərclər bölünür

- Alternativ xərclər  
 Bir elementli və kompleks  
 Son hədd və proqnozlaşdırılan  
 Son hədd və transaksion  
 Qaytarılmayan xərclər

145 İdarəetmə qərarlarının qəbul edilməsi və planlaşdırma nöqteyi nəzərindən xərclər bölünür:

- Alternativ
- Cari
- Cari və birdəfəlik
- Tarnaksion
- Artan

146 Məsuliyyət mərkəzlərinin istehsal fəaliyyətinin tənzimlənməsi və nəzarət nöqteyi nəzərindən xərclər bölünür

- Artan
- Planlaşdırılan və planlaşdırılmayan
- Tənzimlənən
- Transaksiyon
- Alternativ

147 İdarəetmə qərarlarının qəbul edilməsi və planlaşdırma nöqteyi nəzərindən xərclər bölünür:

- Əsas və birdəfəlik
- Tənzimlənməyən
- Qaytarılmayan
- Son hədd və transaksiyon
- Cari və faktiki

148 Təşkilatın fəaliyyət istiqamətlərindən asılı olan xərci necə adlanır?

- əmək haqqı xərclər;
- birbaşa xərclər
- dolayı xərclər;
- fəaliyyətin adı növləri üzrə xərclər;
- material xərcləri.

149 Məhsul vahidinin maya dəyərinin sifarişin istehsalına çəkilən xərclərin bütün məbləğinin bu sifariş çərçivəsində buraxılan məhsulun miqdarına bölünməsi ilə müəyyən edildiyi metod necə adlanır ?

- kayzen kostinq.
- yenidən bölünmə və ya prosesli metod;
- çuxur metodu;
- sifariş metodu;
- düz vaxtında sistem (Just in time);

150 Məhsul vahidinin maya dəyərinin hesabat dövründə çəkilən xərclərin bütün məbləğinin bu dövrdə buraxılan məhsulun miqdarına bölünməsi ilə müəyyən edildiyi metod necə adlanır ?

- kayzen kostinq.
- bölünmə və ya prosesli metod;
- çuxur metodu;
- sifariş metodu;
- düz vaxtında sistemi (Just in time);

151 Xərclərin xarakterindən, reallaşdırma şərtlərindən və təşkilatın fəaliyyət istiqamətlərindən asılı olan xərci necə adlanır ?

- əmək haqqı xərclər;
- birbaşa xərclər

- dolayı xərclər;
- qeyri-reallaşma xərcləri;
- Material xərcləri.

152 Xərclərin xarakterindən asılı olan xərci necə adlanır?

- əmək haqqı xərclər;
- birbaşa xərclər
- dolayı xərclər;
- fəaliyyətin adı növləri üzrə xərclər;
- material xərcləri.

153 Xərclərin reallaşdırma şərtlərindən asılı olan xərci necə adlanır ?

- əmək haqqı xərclər;
- birbaşa xərclər
- dolayı xərclər;
- qeyri-reallaşma xərcləri;
- Material xərcləri.

154 Yenidən bölünmə üzrə maya dəyərinin formallaşması metodu necə adlanır ?

- kayzen kostinq.
- yenidən bölünmə və ya prosesli metod;
- çuxur metodu;
- sifariş metodu;
- düz vaxtında sistem (Just in time);

155 Xərclər nəyin tətbiqi zamanı yarımfabrikatlarsız üsulla istifadə ilə nəzərə alınır bilər ?

- Kayzen Kostinq.
- yenidən bölünmə və ya prosesli metod;
- çuxur metodu;
- sifariş metodu;
- düz vaxtında sistem (Just in time);

156 Xərclərin xarakterindən, reallaşdırma şərtlərindən və təşkilatın fəaliyyət istiqamətlərindən asılı olan xərci necə adlanır?

- əmək haqqı xərclər;
- birbaşa xərclər
- dolayı xərclər;
- fəaliyyətin adı növləri üzrə xərclər;
- material xərcləri.

157 Xərclərin maddələri təşkilat tərəfindən nəyə uyğun müstəqil qurulur?

- xərclər müəyyən hesabat dövrünə aid olan və xidmətin göstərilməsi prosesilə bağlı olan, təşkilatın xərclərinin cəmləməsindən istifadə edilir
- sahə xüsusiyyətlərinə;
- xərc məbləği müəyyən edilə bilər;
- xərc konkret müqaviləyə müvafiq olaraq hesablanılır
- xərc qanunverici və normativ aktların tələblərinə, işgüzar dövriyyəyə müvafiq olaraq hesablanılır;

158 Xərclərin maddələri təşkilat tərəfindən nəyə uyğun müstəqil qurulur?

- bir qayda olaraq, bir iqtisadi dövrədə sərf edilən istehsal xərclərə;
- sahə xüsusiyyətlərinə.
- istifadə edilən xammalın dəyər qiymətləndirilməsini istifadə edən xərclərə
- qeyri-dövriyyə aktivlərinə xərclərə
- kapital qoyuluşlu xarakterli xərclərə;

159 Kapital xərcləri nə daxildir ?

- müəyyən hesabat dövrünə aid olan və xidmətin göstərilməsi prosesilə bağlı olan, təşkilatın xərclərinin cəmləməsindən istifadə edən xərclər.
- istifadə edilən enerjinin dəyər qiymətləndirilməsini istifadə edən xərclər
- qeyri-dövriyyə aktivlərinə xərclər
- kapital qoyuluşlu xarakterli xərcləri;
- bir qayda olaraq, bir iqtisadi dövrədə sərf edilən istehsal xərcləri;

160 Kapital xərcləri nə daxildir ?

- müəyyən hesabat dövrünə aid olan və xidmətin göstərilməsi prosesilə bağlı olan, təşkilatın xərclərinin cəmləməsindən istifadə edən xərclər.
- istifadə edilən əsas vəsaitdəkin dəyər qiymətləndirilməsini istifadə edən xərclər
- qeyri-dövriyyə aktivlərinə xərclər
- kapital qoyuluşlu xarakterli xərcləri;
- bir qayda olaraq, bir iqtisadi dövrədə sərf edilən istehsal xərcləri;

161 Kapital xərcləri nə daxildir ?

- müəyyən hesabat dövrünə aid olan və xidmətin göstərilməsi prosesilə bağlı olan, təşkilatın xərclərinin cəmləməsindən istifadə edən xərclər.
- istifadə edilən əmək ehtiyatlarının dəyər qiymətləndirilməsini istifadə edən xərclər
- qeyri-dövriyyə aktivlərinə xərclər
- kapital qoyuluşlu xarakterli xərcləri;
- bir qayda olaraq, bir iqtisadi dövrədə sərf edilən istehsal xərcləri;

162 Maya dəyərinin formalaşmasının ümumi prinsip ola bilər:

- Faktiki xərclərin tam uçotu
- Məhsul istehsalının reallaşdırılmasının düzgün proqnozlaşdırılması
- İstehsal xərcləri və maya dəyəri arasında nisbətlərin müəyyən edilməsi
- Dəyər və maya dəyəri arasında keyfiyyət fərqiinin minimuma endirilməsi
- İstehsal və tə davül xərclərinin doğru nisbətlərinin müəyyən edilməsi

163 İstehsal xərcləri kimi anlayışla bilər?

- Bütün variantlar doğrudur.
- Məhsulun reallaşdırılması üçün lazım olan real xərclər
- Məhsulun istehlakçıya çatdırılma mərhələsinə kimi olan bütün xərclər
- Məhsulun dəyərini təşkil edən və onun hazırlanmasına sərf edilən ictimai - zəruri xərclər
- Məhsulun maya dəyərini təşkil edən və onun hazırlanmasına sərf edilən xərclər

164 Maya dəyərinin formalaşmasının əsasını hansı prinsip təşkil edir.

- dəyərin düzgün qiymətləndirilməsi
- Müəssisənin xərclərinin təsərrüfat fəaliyyəti üzrə ciddi məhdudlaşdırılması
- Xərclərin istehsal prosesi ilə bilavasitə əlaqəsi
- Qeyri - istehsal xərclərinin tam uçotu
- İstehsal xərclərinin vaxt asılılığı olmamalı

165 Maya dəyərinin formallaşması prinsipi hansıdır:

- Tədavül prosesində xərclərin optimallıq meyarının hesablanması
- Müəssisə xərclərinin maya dəyərində rolunun düzgün qiymətləndirilməsi
- Xərclər və gəlirlər arasında nisbətlərin gözlənilməsi
- Birbaşa və dolayı vergilərin uçotunun düzgün aparılması
- Xərclərin istehsal və tədavül prosesləri ilə bilavasitə əlaqəsi

166 Aşağıdakı prinsiplərdən hansı maya dəyərinin formallaşmasının əsasını təşkil edir?

- İstehsal xərcləri və maya dəyəri arasında qarşılıqlı asılılığın müəyyən edilməsi
- Xərclərin azaldılması və gəlirlərin artırılması prinsiplərinə riayət olunması
- Təkrar istehsal xərclərinin ödənilməsi
- Faktiki xərclərin heç olmasa ildə bir dəfə uçotunun aparılması
- Dəyər və maya dəyəri arasında keyfiyyət fərqiinin maksimumu azaldılması.

167 Məhsulun dəyərini təşkil edən və onun hazırlanmasına sərf edilən ictimai – zəruri xərclər:

- İstehlak və istehsal xərcləridir
- istehlak xərclərdir
- Tədavül xərcləridir
- İstehsal xərcləridir
- istehsal və tədavül xərcləridir

168 Maya dəyərinin formallaşmasının ümumi prinsip ola bilər:

- Məhsul istehsal xərclərinin müəyyən vaxt müddəti ilə birbaşa əlaqəsi
- Xərclərin rentabelliliyi minimuma endirilməsi
- Zərərsizlik nöqtəsinin müəyyən edilməsi
- Təkrar istehsal prosesində gəlirlərin artırılması
- Xərclər və gəlirlər arasında nisbətlərin gözlənilməsi

169 Məhsulun maya dəyərinin formallaşmasının ümumi prinsip deyil:

- Xərclərin istehsal və tədavül xərcləri ilə bilavasitə əlaqəsi
- Xərclərin minimum gəlirlərin isə maksimum səviyyəyə çatdırılması
- Faktiki xərclərin tam uçotu
- Təkrar istehsal prosesində xərclərin ödənilməsi
- Müəssisənin xərclərinin təsərrüfat fəaliyyəti sferası üzrə ciddi məhdudlaşdırılması

170 Məhsulun maya dəyərinin formallaşmasının ümumi prinsip deyil:

- Müəssisənin xərclərinin təsərrüfat fəaliyyəti sferası üzrə ciddi məhdudlaşdırılması
- Xərclər və gəlirlər arasında proporsionallığın gözlənilməsi
- Təkrar istehsal prosesində xərclərin ödənilməsi
- Məhsul istehsalı xərclərinin müəyyən vaxt müddəti ilə birbaşa əlaqəsi
- faktiki xərclərin tam uçotu

171 Hazır məhsulun faktiki dəyərinə nə aiddir:

- nəqliyyat xərcləri;
- hazır məhsulun istehsalında istifadə edilən əsas vəsaitlərin dəyər qiyməti
- satış üçün nəzərdə tutulan maddi-istehsal ehtiyatlarıdır;
- hazır məhsulun istehsalı ilə bağlı bütün faktiki xərclər;
- birbaşa xərclər;

**172 Faktiki maya dəyər üzrə bu metodun istifadəsində**

- hazır məhsulun faktiki maya dəyəri yalnız hesabat ayının sonunda formalşa bilər;
- faktiki maya dəyər üzrə hazır məhsulu əks etdirmək daha asandır, təşkilatlar verilən üsuldan az istifadə edirlər;
- hazır məhsulun faktiki maya dəyəri yalnız hesabat ayının sonunda formalşa bilər;
- əgər bu ay ərzində istehsal edilən məhsul bu həmin dövrdə reallaşırsa əlavə narahatlıq yaradır;
- hesablamanın bu üsulunda, maya dəyəri müxtəlif ola bilər.

**173 Məhsulun kütləvi və iri seriyalı istehsalında, məsələn toxuculuq, trikotaj, ayaqqabı istehsalında hansı metoddan istifadə edilir**

- xərclərinin sifariş üzrə hesablanması metodu
- xərclərinin faktiki maya dəyər üzrə hesablanması metodu
- xərclərinin plan maya dəyər üzrə hesablanması metodu
- xərclərinin normativ maya dəyər üzrə hesablanması metodu
- xərclərinin ixtisar maya dəyər üzrə hesablanması metodu

**174 Yeyinti sənaye sahələrinin hazır məhsullarının xarakterik cəhətləri:**

- bütün variantlar doğrudur
- onların nəql edilməsi və satışı xərclərinin nisbətən yüksək xüsusi çəkiyə malik olmalıdır
- onların nəql edilməsi və satışı xərclərinin nisbətən aşağı xüsusi çəkiyə malik olmalıdır
- onların nəql edilməsi xərclərinin aşağı və satışı xərclərinin nisbətən yüksək xüsusi çəkiyə malik olmalıdır
- onların nəql edilməsi xərclərinin yüksək və satışı xərclərinin nisbətən aşağı xüsusi çəkiyə malik olmalıdır

**175 Yüngül sənayedə kalkulyasiya obyekti kimi seçilir:**

- xammalın ilkin emalında 10 ton, əyircilikdə 1000 kq, müxtəlif artikullu parçalar mərhələsində 1000 poqon metr
- xammalın ilkin emalında 1 ton, əyircilikdə 1000 kq, müxtəlif artikullu parçalar mərhələsində 100 poqon metr
- xammalın ilkin emalında 1 ton, əyircilikdə 100 kq, müxtəlif artikullu parçalar mərhələsində 100 poqon metr
- xammalın ilkin emalında 1 ton, əyircilikdə 100 kq, müxtəlif artikullu parçalar mərhələsində 1000 poqon metr
- xammalın ilkin emalında 10 ton, əyircilikdə 100 kq, müxtəlif artikullu parçalar mərhələsində 100 poqon metr

**176 Kalkulyasiyanın müəyyən obyektə ucotunun və xərclərin bölüşdürülməsinin ümumi qaydaları başa düşür:**

- Xərclərin mühasibat ucotu məlumatlarına əsasən qiymətləndirilməsi
- Kalkulyasiya etmənin üsulları
- Kalkulyasiya vahidləri
- Kalkulyasiya normalar
- Xərclərin məcmu ucotu

**177 Xərclərin mütənasib bölüşdürülməsi üsulu əsasən tətbiq edilir:**

- Doğru cavab yoxdur
- Bir texnoloji prosesdə məhsulun müxtəlif növlərinin istehsalı baş verdiyi sahələrdə
- Bütün xərclərin faktiki məhsul istehsal həcmində bölünməsini nəzərdə tutan sahələrdə
- Xərclərin ucotu obyekti həminin əmtəələr qrupu olan sahələrdə
- Kimya, metallurgiya və digər sahələrdə

**178 Xərclərin yanmış məhsullara aid edilməsi üsulunun tətbiqi zaman aşağıdakı qanuna uyğunluq**

gözlənilir:

- Əsas məhsul növləri üzrə ümumi xərclər və yanın məhsullardan tullantıların dəyəri kalkulyasiya zaman çıxılır
- Əsas məhsul növləri üzrə ümumi xərclərdən, yanın məhsulların və tullantıların dəyəri kalkulyasiya edilmədən çıxılır
- Əsas məhsul növləri üzrə ümumi xərclərdən, yanın məhsulların və tullantıların dəyəri kalkulyasiya zamanı çıxılır
- Əsas məhsul növləri üzrə ümumi xərclərdən, yanın məhsulların və tullantıların dəyəri kalkulyasiya edildikdən sonra çıxılır
- Əsas məhsul növləri üzrə ümumi xərclər və yanın məhsullardan tullantıların dəyəri kalkulyasiya edilmədən çıxılır

179 Xərclərin yanın məhsula aid edilməsi üsulunda yanın məhsullar və tullantılar kalkulyasiya hesablamaları zamanı qiymətləndirilir:

- Doğru cavab yoxdur
- Qiymətləndirilmir, çünki bunların qiymətləndirilməsinin heç bir əhəmiyyəti yoxdur
- Əvvəlcədən nəzərdə tutulmuş hesablaşma qiymətləri ilə qiymətləndirilir
- Sonradan razılışdırılmış qiymətlərə görə qiymətləndirilir
- Bu məhsullar kalkulyasiya hesablamaları zaman qiymətləndirilmir, çünki, onlar məhsulun maya dəyərində nəzərə alınır

180 Kalkulyasiya etmənin üsulları dedikdə:

- Doğru cavab yoxdur
- Onun müəyyən obyektdə uçotunun və xərclərin bölüşdürülməsinin ümumi qaydaları başa düşülür.
- Xərclərin mütənasib bölüşdürülməsinin ümumi qaydaları başa düşülür
- Xərclərin yana məhsullara aid edilməsinin ümumi qaydaları başa düşülür
- Xərclərlə gəlirlər arasında proporsionallığın təmin olunmasında ümumi qaydaları başa düşülür

181 Bu variant yarım fabrikatların kənara reallaşdırılması nəticələrinin müəyyən edilməsi zəruridir:

- Yarım fabrikat və qeyri – yarım fabrikat
- Yarım fabrikat
- Qeyri – yarım fabrikat
- Tam fabrikat
- Yarım fabrikat və tam fabrikat

182 Bu variant yalnız son məhsulun deyil, həm də xüsusi istehsal yarım fabrikatlarının maya dəyərinin müəyyən edilməsinə əsaslanır:

- Yarım fabrikat və qeyri – yarım fabrikat
- Yarım fabrikat
- Qeyri – yarım fabrikat
- Tam fabrikat
- Yarım fabrikat və tam fabrikat

183 Faktiki maya dəyər üzrə bu metodun istifadəsində:

- hazır məhsulun faktiki maya dəyəri yalnız hesabat ayının sonunda formallaşa bilər;
- faktiki maya dəyər üzrə hazır məhsulu əks etdirmək daha asandır, təşkilatlar verilən üsuldan az istifadə edirlər;
- hazır məhsulun faktiki maya dəyəri yalnız hesabat ayının sonunda formallaşa bilər;
- əgər bu ay ərzində istehsal edilən məhsul həmin bu dövrdə reallaşırsa əlavə narahatlıq yaradır;
- hesablamanın bu üsulunda, maya dəyəri müxtəlif ola bilər.

184 Hazır məhsulun faktiki dəyərinə nə aiddir:

- nəqliyyat xərcləri;
- hazır məhsulun istehsalında istifadə edilən əmək ehtiyatlarının dəyər qiyməti
- satış üçün nəzərdə tutulan maddi-istehsal ehtiyatlarıdır;
- hazır məhsulun istehsalı ilə bağlı bütün faktiki xərclər;
- birbaşa xərclər;

185 Doğru cavabı tapmaq. Xərclərin bölüşdürülməsinin kombinə edilmiş üsulu xərclərin çıxarılması üsuluna və xərclərin bölüşdürülməsi üsuluna xas olan prinsiplərin kombinasiyasına necə əsaslanır:

- onlar arasında bu hər hansı bir plan bazaya proporsional olaraq bölüşdürülr
- xərclərin qalana ölçüsü bütün əsas məhsulların maya dəyərini təmsil edir
- əlavə məhsul sürüşkən qiymətlə qiymətləndirilir
- sex və ya yenidən bölmə üzrə xərclərin ümumi ölçüsündən əsas məhsulun dəyəri çıxarılır
- xərclərin qalana ölçüsü bütün əlavə məhsulların maya dəyərini təmsil edir

186 İstehsal prosesi, Qarşıda qoyulan məqsədlər ardıcılılığını etdirək bu ifadələr nəyin formallaşmasına səbəb olar?

- maya dəyərinin Dəyərdə xüsusi çəkisinin
- Maya dəyərinin formalarının
- Maya dəyərinin keyfiyyətinin
- Maya dəyərinin kəmiyyətinin
- Maya dəyərinin quruluşunun

187 Aşağıdakılardan hansı maya dəyərinin formasıdır:

- kommersiya
- layihə
- Biznes
- təsərrüfat
- istehsal

188 Aşağıdakılardan hansı maya dəyərinin forması deyil

- tədavül
- Sex
- istehsal
- plan
- Kommersiya

189 Aşağıdakılardan hansı maya dəyərinin formasıdır:

- İstehsal
- Biznes
- Təsərrüfat
- normativ
- Kommersiya

190 Aşağıdakılardan hansı maya dəyərinin formasıdır

- Kommersiya
- Sex
- tədavül

- Biznes
- faktiki

191 Doğru cavabı tapmaq. Xərclərin bölüşdürülməsinin kombinə edilmiş üsulu xərclərin çıxarılması üsuluna və xərclərin bölüşdürülməsi üsuluna xas olan prinsiplərin kombinasiyasına necə əsaslanır:

- onlar arasında bu hər hansı bir plan bazaya proporsional olaraq bölüşdürülr.
- sex və ya yenidən bölmə üzrə xərclərin ümumi ölçüsündən əlavə məhsulun dəyəri çıxarılır
- əlavə məhsul sürüşkən qiymətlə qiymətləndirilir
- sex və ya yenidən bölmə üzrə xərclərin ümumi ölçüsündən əsas məhsulun dəyəri çıxarılır
- xərclərin qalana ölçüsü bütün əlavə məhsulların maya dəyərini təmsil edir

192 Kompleks kimya istehsalında nə asılı olaraq, kalkulyasiya zamanı ayrı-ayrı məhsulların maya dəyərinin hesablaşmasının etibarlılığını təmin edə bilən üsullar tətbiq edilir.

- assortiment aralıq istehsalatı
- alınan məhsulun xarakteri və nomenklaturası
- alınan məhsulun xüsusiyyətləri
- alınan məhsulun assortimenti
- əlavə məhsulun xüsusiyyətləri
- aralıq məhsulun assortimenti

193 Kompleks kimya istehsalında nə asılı olaraq, kalkulyasiya zamanı ayrı-ayrı məhsulların maya dəyərinin hesablaşmasının etibarlılığını təmin edə bilən üsullar tətbiq edilir?

- aralıq məhsulun assortimenti
- xammalın emalının texnologiyaları
- alınan məhsulun xüsusiyyətləri
- alınan məhsulun assortimenti
- əlavə məhsulun xüsusiyyətləri

194 Sex maya dəyəri:

- Material xərcləri ilə Emal xərclərinin cəminə bərabərdir
- xammal xərcləri ilə material xərclərinin cəminə bərabərdir
- Xammal xərcləri ilə emal xərclərinin cəminə bərabərdir
- Tədavül xərcləri ilə emal xərclərinin cəminə bərabərdir
- Xammal, material xərcləri ilə emal xərclərinin cəminə bərabərdir

195 İstehsal maya dəyəri:

- Emal xərcləri ilə sosial siğortaya ayırmaların cəminə bərabərdir
- Sex maya dəyəri ilə ümumi təsərrüfat xərclərinin cəminə bərabərdir
- İstehsal maya dəyəri ilə qeyri - istehsal xərclərinin cəminə bərabərdir
- material xərcləri ilə amortizasiya ayırmalarının cəminə bərabərdir
- Emal xərcləri ilə Tədavül xərclərinin cəminə bərabərdir

196 Tam maya dəyəri bərabərdir

- İstehsal Maya dəyəri ilə qeyri – istehsal xərclərin cəminə
- Ümumi təsərrüfat xərcləri ilə sosial siğortaya ayırmaların cəminə
- İstehsal və tədavül xərclərinin cəminə
- Aşınma xərcləri ilə emal xərclərinin cəminə
- Aşınma xərcləri ilə ümumi təsərrüfat xərclərinin cəminə bərabərdir

197 Kimmersiya maya dəyərin bərabərdir:

- İstehsal Maya dəyəri ilə qeyri – istehsal xərclərin cəminə
- Ümumi təsərrüfat xərcləri ilə sosial siğortaya ayırmaların cəminə
- İstehsal, tədavül və kommersiya xərclərinin cəminə
- Aşınma xərcləri ilə emal xərclərinin cəminə
- Aşınma xərcləri ilə ümumi təsərrüfat xərclərinin cəminə bərabərdir

198 Doğru cavabı tapmaq. Xərclərin bölüşdürülməsinin kombinə edilmiş üsulu xərclərin çıxarılması üsuluna və xərclərin bölüşdürülməsi üsuluna xas olan prinsiplərin kombinasiyasına necə əsaslanır:

- onlar arasında bu hər hansı bir plan bazaya proporsional olaraq bölüşdürülr.
- əlavə məhsul sabit qiymətlə qiymətləndirilir
- əlavə məhsul sürüşkən qiymətlə qiymətləndirilir
- sex və ya yenidən bölmə üzrə xərclərin ümumi ölçüsündən əsas məhsulun dəyəri çıxarılır
- xərclərin qalana ölçüsü bütün əlavə məhsulların maya dəyərini təmsil edir

199 Kompleks kimya istehsalında nə asılı olaraq, kalkulyasiya zamanı ayrı-ayrı məhsulların maya dəyərinin hesablaşmasının etibarlılığını təmin edə bilən üsullar tətbiq edilir?

- aralıq məhsulun assortimenti
- xammalın xüsusiyyətləri
- alınan məhsulun xüsusiyyətləri
- alınan məhsulun assortimenti
- əlavə məhsulun xüsusiyyətləri

200 ( $Md+m$ ) ifadəsi ilə hesablanır:

- Həqiqi mənfəət
- sabit kapital
- Dəyişən kapital
- İzafî mənfəət
- Dəyər

201 ( $D = c+v+m$ ) ifadəsində c-ilə xarakterizə olunur:

- Maya dəyəri
- Dəyər
- sabit kapital
- Dəyişən kapital
- İzafî mənfəət

202 ( $D = c+v+m$ ) ifadəsində V- ilə xarakterizə olunur:

- Maya dəyəri
- Dəyər
- sabit kapital
- Dəyişən kapital
- İzafî mənfəət

203 Sabit kapital:

- Məhsul istehsalında istifadə olunan yalnız pul resurslarıdır
- Bir neçə istehsal prosesində iştirak edən və öz dəyərini məhsulun üzərinə hissə-hissə keçirən kapitaldır
- Bir istehsal prosesində iştirak edən və öz dəyərini məhsulun üzərinə hissə-hissə keçirən kapitaldır

- məhsulun istehsal prosesində iştirak edən və öz dəyərini bütövlükdə məhsulun üzərinə keçirən kapitaldır  
 Bir neçə istehsal prosesində iştirak edən və öz dəyərini iki il ərzində məhsulun üzərinə bütövlükdə keçirən kapitaldır

#### 204 Dəyişən kapital

- Məhsul istehsalında yalnız pul resursları şəklində istifadə olunur.  
 Bir neçə istehsal prosesində iştirak edən və öz dəyərini məhsulun üzərinə hissə-hissə keçirən kapitaldır  
 Bir istehsal prosesində iştirak edən və öz dəyərini məhsulun üzərinə hissə-hissə keçirən kapitaldır  
 məhsulun istehsal prosesində iştirak edən və öz dəyərini bütövlükdə məhsulun üzərinə keçirən kapitaldır  
 Bir neçə istehsal prosesində iştirak edən və öz dəyərini iki il ərzində məhsulun üzərinə bütövlükdə keçirən kapitaldır

#### 205 Aşağıdakı ifadələrdən hansı yanlışdır

- Sabit kapital - Məhsul istehsalında yalnız pul resursları şəklində istifadə olunur.  
 Sabit kapital – bir neçə istehsal prosesində iştirak edən və öz dəyərini hissə - hissə məhsulun üzərinə keçirən kapitaldır  
 Sabit kapital – bir istehsal prosesində iştirak edən və öz dəyərini hissə - hissə məhsulun üzərinə keçirən kapitaldır.  
 Sabit kapital – məhsul istehsalın da iştirak edən və öz dəyərini bütövlükdə məhsulun üzərinə keçirən kapitaldır  
 Sabit kapital – məhsul istehsalın da iştirak edən və öz dəyərinin iki il ərzində məhsulun üzərində keçirən kapitaldır

#### 206 Aşağıdakı ifadələrdən hansı doğrudur:

- Dəyişən kapital - Məhsul istehsalında yalnız pul resursları şəklində istifadə olunur.  
 Dəyişən kapital – bir neçə istehsal prosesində iştirak edən və öz dəyərini məhsulun üzərinə hissə-hissə keçirən kapitaldır.  
 Dəyişən kapital - bir istehsal prosesində iştirak edən və öz dəyərini məhsulun üzərinə hissə-hissə keçirən kapitaldır.  
 Dəyişən kapital - Məhsul istehsalında iştirak edən və öz dəyərini bütövlükdə məhsulun üzərinə keçirən kapitaldır.  
 Dəyişən kapital - Məhsul istehsalında iştirak edən və öz dəyərini iki il ərzində məhsulun üzərində keçirən kapitaldır

#### 207 Kimya istehsalında xərclərin çıxarılması üsulunun istifadəsində kalkulyasiya olunan məhsulun maya dəyərinin səviyyəsi bir çox hallarada hansı məhsulun qiymətləndirməsindən asılıdır?

- hazırlır-aralıq  
 əsas  
 əlavə  
 aralıq  
 hazır

#### 208 Kimya istehsalında ümumi xərclərdən əlavə məhsulların dəyərinin çıxarılması üsulu o kompleks istehsallarda tətbiq edilir, harada ki ... son məhsul buraxılır.

- 5  
 1  
 2  
 3  
 4

#### 209 Kimya istehsalında kompleks istehsal məhsulları hansı məhsullara bölünür?

- aralıq və əlavə

- əsas və əlavə
- əsas və sabit
- sabit və əlavə
- əsas və aralıq

210 Kimya istehsallaında yalnız əsas məhsulun maya dəyərinin kalkulyasiya edildiyi zaman bütün əlavə məhsullar hansı qiymətləndirməyə malikdir?

- balans
- sürüşkən
- sabit
- plan
- bazar

211 Kimya istehsallanda bütün əlavə məhsullar sabit qiymətləndirməyə malikdir və yalnız hansı məhsulun maya dəyəri kalkulyasiya olunur

- hazırlıdır-aralıq
- əsas
- əlavə
- aralıq
- hazır

212 Kimya istehsalında xərclərin çıxarılması üsulunun istifadəsində kalkulyasiya olunan məhsulun maya dəyərinin səviyyəsi bir çox hallarada aralıq məhsulun qiymətləndirməsindən asılıdır: o nə qədər yuxarıdırsa, hansı məhsulun maya dəyəri bir o qədər aşağıdır?

- hazırlıdır-aralıq
- əsas
- əlavə
- aralıq
- hazır

213 İstehlak xüsusiyyətləri üzrə müxtəlif cinsli məhsulların hazırlanmasında xərclərin bölüşdürülməsinin əsası kimi hansı göstəricilərdən istifadə edilir?

- normativ
- dəyər
- satış
- faktiki
- planlı

214 İqtisadi elementlər üzrə istehsal xərcləri haqqında hesabat məlumatları əsasında müəyyən etmək mümkündür:

- Doğru cavab yoxdur
- Milli gəlirdə sənayenin payı
- Maya dəyərində xərclərin payı
- Xərclərlə gəlirlərin optimal nisbəti
- Xərclərin maksimum azaldılması üsulları

215 hazırlanmış əməliyyatların xərcləri:

- kömür hasilatı maya dəyərinə aid deyil
- kömür hasilatı texnologiyasının təhlilini tələb edir

- kömür hasilatının maya dəyərinə aiddir
- istehsal təşkilı prosesinin təkmilləşdirilməsini tələb edir
- iş yerlərinin vaxtlı vaxtında və müntəzəm hazırlığını tələb edir

216 Kömür hasilatı xərclərində əhəmiyyətli yer tutur: (yanlışı qeyd edin)

- bütün cavablar doğrudur.
- drenaj xərcləri
- dağ-mədən və təmir xərcləri
- kömürün çeşidləmə və vaqonlara yüklənmə xərcləri
- zənginləşdirməyə, ventilyasiyaya və sovurmağa çəkilən xərclər

217 Kömür hasilatının texnologiyasında intensiv dəyişikliklər aşağıdakılara gətirir: (yanlışı qeyd edin)

- Kömür hasilatı fasiləsiz istehsala çevrilir.
- istehsal posesin təşkilı xarakteri dəyişir
- İstehsal xərclərinin səviyyəsi və strukturu dəyişilir.
- ayrı-ayrı sahələrdə kömür hasilatı maya dəyərinin azalır;
- ayrı-ayrı sahələrdə kömür hasilatı maya dəyərinin artır;

218 Kömür istehsalı xərclərinin strukturu və səviyyəsi müəyyən edir:

- Bütün cavablar doğrudur
- Texniki təchizat mənimlərinim müxtəlif səviyyəm
- mədənin kompleks mexanikləşdirməsinin müxtəlif səviyyəsi
- Dağ-mədən istehsalının avtomatizasiyasının müxtəlif səviyyəsi
- istehsal posesin təşkil və idarəedilməsi xarakteri

219 Kömür sənayesi məhsulunun maya dəyərinin səviyyəsi daha çox asılıdır və müəyyən edilir: (yanlışı qeyd edin)

- dağ-mədən istehsalının avtomatizasiyasının müxtəlif səviyyəsi.
- müəssisələrin fəaliyyətilə;
- ətraf mühitin dəyişikliyilə
- mədənin texniki təchizat səviyyəsilə
- mədənin kompleks mexanikləşdirməsinin müxtəlif səviyyəsi

220 İstehsal, mədənlərdə əvvəllər tətbiq edilən xərclərin uçotunun sadə metodunun çatışmazlığı bunlardır:

- Bütün cavablar doğrudur.
- Bu metod dağ-mədən istehsalının inkişafının müasir səviyyəsinə cavab vermirdi
- İqtisadi mexanizmin təkmilləşdirilməsinin tələblərinə uyğun gəlmirdi;
- İstehsal xərclərin səviyyəsinə təbii amilin təsirini müəyyən etməyə imkan vermirdi
- İstehsal prosesləri üzrə məlumatların alınması və toplanmasını təmin etmirdi

221 İstehsal xərclərinə bilavasitə iqtisadi əməliyyatların təkmilləşdirilməsi gedişində kənarlaşmaların və onların səbəbkarlarının aşkar etmək zərurətini doğurur:

- bütün cavablar doğrudur.
- işlərin aparılmasıının yeraltı xarakteri
- iş yerlərinin böyük mütəhərrikliyi
- iş obyektlərin bir-birlərindən uzaqlığı
- bir çox köməkçi əməliyyatların qısa sürəkliliyi

222 Proqnozlaşdırmanın standart metodunun elementlərinin istifadəsi ilə, kömür hasilatı xərclərinin hesablanması və maya dəyərinin kalkulyasiyası nın ilə istehsal prosesləri üzrə xərclərin uçotunun təşkili:

- dağ-mədən istehsalının kompleks mexanikləşdirməsi və avtomatizasiyası səviyyələri haqqında informasiyanı verir.
- iş yerləri haqqında informasiyanın əldə olunmasına üçün imkan verir
- istehsal prosesləri üzrə məlumatların alınmasını, həmçinin kömür hasilatına ümumi xərclərin aşkar edilməsinin operativliyini təmin edir
- istehsal xərclərinin səviyyəsinə təbii amilin təsirini müəyyən etmək imkanı verir
- mədənlərin texniki təchizat səviyyəm haqqında informasiyanı verir

223 Kömür sənayesi məhsulunun maya dəyərinin səviyyəsinə və strukturuna son illər böyük təsir verir: (yanlışını qeyd edin)

- dağ geoloji şərait.
- istehsal prosesinin mexanikləşdirməsi və avtomatizasiyası səviyyəsi
- torpağın çıxarılması üsulu
- istehsalın idarəedilməsinin səviyyəsi
- mənəvi aşınma səviyyəsi

224 elmi-texniki tərəqqi şəraitində kömür hasilatı xərclərin hesablanmasında tələb olunur: (yanlışiqeyd edin)

- hazırlıq əməliyyatları üçün xərclərin ölçməsi.
- iqtisadi məzmunu üzrə eyni tipli xərclərin məsrəflərin elementləri və maddələri üzrə qruplaşdırılması və təhlili
- tətbiq edilən texnikalardan asılı olaraq istehsal prosesləri üzrə xərclərin ölçülməsi
- ventilyasiya və sovurma xərclərinin uçotunun təşkili
- Hasilat xərclərin xüsusi uçotunun təşkili

225 Kömür sənayesi istehsalının xüsusiyyətləri şərtləndirir: (yanlışı qeyd edin)

- Bütün cavablar doğru deyildir.
- faydalı qazıntıların hasilatının əməktutumluğunu
- xalq təsərrüfatının başqa sahələrinə nisbətən məhsul vahidində iş saatlarının az sərfi
- məhsulun ümumi maya dəyərində əmək haqqlarının əhəmiyyətli xüsusi çəkisi
- məhsulun ümumi maya dəyərində material xərclərin əhəmiyyətli xüsusi çəkisi

226 Xərclərin ayrı-ayrı elementləri, maddələri üzrə məhsulun maya dəyəri və yaranma yerləri haqda informasiyanın operativ sisteminin yaradılmasına səbəb üçün aşağıdakıları tələb etmək zəruridir:

- Bütün cavablar doğrudur.
- mədənlərdə iş yerin altında aparılır
- dağ-geoloji vəziyyətlər çox tez-tez dəyişir
- kömür hasilatının istehsal posesin təşkilinə xeyli dərəcədə dağ təzyiqi təsir göstərir
- kömür hasilatının istehsal posesin təşkilinə xeyli dərəcədə qatın gücü və suluğu təsir göstərilir

227 İstehsal prosesləri üzrə xərclərin qruplaşması imkan verir :

- səpmə metodları müəyyən etməyə
- iş yerləri haqqında informasiyanı almağa
- müxtəlif təbii-coğrafi faktorların maya dəyərinin ölçüsünə təsirini müəyyən etməyə
- isrehsal proseslərinin mexanikləşdirmə və avtomatizasiyası səviyyəsini məhsulun müəyyən etməyə
- bir çox köməkçi əməliyyatların qısa sürkliliyini müəyyən etməyə

**228 Proses metodunun tətbiqi zəruridir:**

- bütün cavablar doğrudur
- ayrı-ayrı texnoloji həlqələr üzrə xərclərin səviyyəsinin təhlili və nəzarəti üçün;
- prosesin qəbul edilən texnologiyalardan və normalardan yayınmaqla gedən edir həlqələrin aşkar etmək üçün;
- tətbiq edilən texnologiyanın, daha rasional emal sistemlərinin və kömürün səpmə üsulunun iqtisadi effektivliyini aşkar etmək üçün;
- müxtəlif üsulların və istehsalın təşkili sxemlərinin iqtisadi effektivliyin müəyyən edilməsi üçün;

**229 Mədənlərdə kömür hasilatının yeraltı üsulunda kömür sənayesində: (yanlışı qeyd edin)**

- istehsaldada xərclərə nəzarət yerinə yetirilir.
- iqtisadi elementlər üzrə xərclərin təsnifikasi yerinə yetirilir;
- istehsal prosesləri üzrə xərclərin qruplaşması təmin edilir;
- kalkulyasiya maddələri üzrə xərclərin təsnifikasi yerinə yetirilir;
- bir çox köməkçi əməliyyatların qısa sürəkliliyinin intervalları müəyyən edilir

**230 İstehsal prosesləri kəsiyində iqtisadi elementlər üzrə xərclərin qruplaşması imkan verir:**

- bütün cavablar doğrudur.
- prosesin qəbul edilən texnologiyalardan və xərc normalarından yayınmalarla davam etdiyi həlqələri aşkar etməyə imkan verir;
- mühasibat uçotuna müvafiq olaraq hesablanmış istehsal bölmələrinin xərclərinin əsl göstəricilərə malik olmağa imkan verir;
- tətbiq edilən texnologiyanın iqtisadi effektivliyini, işləmələrin ən rasional sistemlərinin və kömür torpağının çıxarılması üsullarını aşkar etməyə imkan verir;
- istehsalın təşkilinən müxtəlif üsul və sxemlərinin iqtisadi effektivliyi müəyyən etməyə imkan verir ;

**231 İstehsaldaxılı təsərrüfat hesabı:**

- bütün cavablar doğrudur.
- eyni iqtisadi kompleksdə ayrı-ayrı daxili bölmələrin rolunu və yerini müəyyən edir;
- bütövlükdə təsərrüfatçılığın daha yüksək nəticələrinə nail olmağa kömək edir;
- bu müəssisənin struktur bölmələrinin təsərrüfat hesabıdır
- istehsal vahidlərin arasında xüsusi iqtisadi əlaqələri və həmçinin onların və birliyin aralarında

**232 Prosesli metoddan istifadə edilir:**

- bütün cavablar doğrudur.
- zəruri olduqda normativ xərcləri faktiki xərclərlə müqayisə etmək üçün;
- xərclərin formallaşmasının yerlərinin və istehsal proseslərinin müqayisəsi üçün;
- kömür hasilatı və başqa istehsal proseslərini səciyyələndirən təsərrüfat hesablı sahələrin və briqadaların göstəriciləri bilavasitə mühasibat uçotuna müvafiq olaraq qiymətləndirildiyi vaxt
- təsərrüfat hesablı sahələrin və briqadaların göstəricilərinin mədənlər üzrə bütövlükdə maya dəyəri göstəriciləri ilə əlaqələndiriləndə;

**233 Kömür hasilatında kalkulyasiya edilir: (yanlışı qeyd edin)**

- aralıq hasilat kömürü.
- kömür məcmu hasilatı;
- əmtəəlik kömür hasilatı;
- çıxardılan kömürün bütün miqdarı;
- temizlənmiş və hazırlanmış üzlərdən bütün kondisiya olunmuş kömür;

**234 kömürün əmtəə hasilatı hesab edir:**

- bütün cavablar doğrudur.
- təmizlənmiş və ilkin üzlərdən çıxarılan bütün kondisiyalı kömür;
- hasil edilən kömürün bütün miqdarı;
- istehsal- texniki ehtiyaclar üçün sərf edilən bütün kömür hasilatı,;
- aralıq kömür hasilatı.

235 məcmu hasil edilən kömür hesab edir: (yanlışı qeyd edin)

- bütün cavablar doğrudur.
- hasil edilən kömürün bütün miqdarı;
- təmizlənmiş və hazırlanmış üzlərdən bütün kondisiya olunmuş kömür
- aralıq kömür hasilatı;
- istehsal- texniki ehtiyaclar üçün sərf edilən bütün kömür hasilatı;

236 1 ton hasil edilən kömürün maya dəyərinin müəyyən edilməsi üçün:

- bütün cavablar doğrudur.
- istehsal xərclərinin tam məbləğindən mədən üzrə kömür hasilatının kalkulyasiyası çıxılır;
- istehsal xərclərinin tam məbləğ i mədən üzrə kömür hasilatının kalkulyasiyasına bölünür;
- istehsal xərclərinin tam məbləğinə mədən üzrə kömür hasilatının kalkulyasiyası əlavə edilir;
- istehsal xərclərinin tam məbləğinə mədən üzrə kömür hasilatının kalkulyasiyasına vurulur;

237 Mədənlər üzrə kalkulyasiyası obyekt aiddir: (Yanlışı qeyd edin)

- bütün cavablar doğru deyildir.
- kömür
- açılma işləri
- açılan ehtiyatlar;
- istehsala prosesləri

238 Kömür sənayesində kalkulyasiya vahidi kimi qəbul edilir: (yanlışı qeyd edin)

- kalkulyasiya obyektinin ifadə etdiyi ölçü vahidi.
- hasil edilən kömürün tonu;
- açıqlamanın kub metri;
- kalkulyasiya obyektinin həcminin ifadə etdiyi ölçü vahidi;
- açılan ehtiyatların tonu;

239 Yaranma yerləri üzrə ümummədən xərcləri bölünür:

- bütün cavablar doğrudur.
- 1. istehsal vahidlərinin idarəedilməsi ilə bağlı xərclərə;
- bütövlükdə istehsal vahidinin idarəedilməsi ilə bağlı xərclərə;
- sahələrin və sexlərin idarəedilməsi ilə bağlı xərclərə;
- mədənlər, kəsiklərin idarəedilməsi ilə bağlı xərclərə;

240 Yataqların açıq üsulu ilə işləmələri səciyyələndirilir: (Səhvi qeyd edin)

- bütün cavablar səhvdir.
- işlərin mexanikləşdirməsinin daha yüksək səviyyəsilə;
- filizin hasilatının aşağı maya dəyərilə;
- ən yaxşı əmək şəraitilə;
- filizli torpağın gücü və dərinliyilə

241 Yataqların yeraltı üsulla hasilində: (Səhvi qeyd nedin)

- çıxardılan filizdə metalin yüksək tərkibi;
- istehsalın təşkili mürəkkəbləşir;
- işlərin əməktutumluğunu artır;
- işlərin mexanikləşdirməsinin daha yüksək səviyyəsi;
- filizin maya dəyəri 1t qalxır;

242 Xərclər dağkeçidli işlərin xərclərinin silinmə müddəti və təyinatından asılı olmaq bölünür: (səhvi qeyd edin)

- istismar.
- dağkəşfiyyat
- dağkapital
- dağhazırlayıcı;
- filizin hasili və onun zənginləşdirməsi;

243 Dağhazırlayıcı işlər yerinə yetirilir:

- bütün cavablar doğrudur.
- əsas fondların amortizasiyası hesabına;
- müəssisənin dövriyyə vəsaitləti hesabına;
- borc vəsiti hesabına;
- cəlb olunmuş vəsiti hesabına;

244 Geoloji-kəşfiyyat işlərinə xərclər:

- borc vəsaitləri hesabına maliyyələşdirilir;
- yerli büdcə vəsaitlərinin hesabına maliyyələşdirilir;
- müəssisənin dövriyyə vəsaitləri hesabına maliyyələşdirilir;
- dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilir və kapital qoyuluşları balansında nəzərə keçirilir;
- cəlb olunmuş vəsaitləri hesabına maliyyələşdirilir;

245 Yataqların açılması və faydalı yataqların ehtiyatlarının hazırlanması xərclərinin uçot obyektləri bunlardır:

- istismar işləri
- ayrıca dağ-hazırlayıcı işlər;
- ayrıca dağ-keçid işləri;
- ayrıca dağ-kəşfiyyat işləri
- ayrıca dağ-kapital işləri:

246 Dağ-keçid işləri diferensiallaşdır: (səhvi qeyd edin)

- bütün cavablar səhvdir.
- dağ kütləsinin çıxarılması üsulu üzrə;
- növlər üz avadanlıqların növləri üzrə
- nəqliyyat sxemləri üzrə;
- filizin zənginləşdirilməsi metodları üzrə;

247 Dağ-mədən sənayesində: (səhvi qeyd edin)

- dağ-mədən istehsalında xərclərin uçot obyektləri və kalkulyasiya obyektləri üst-üstə düşür.
- yataqların açılması və faydalı qazıntı ehtiyatlarının işlənməsinə hazırlıq zamanı xərclərin uçot obyektləri dağkeçid işlərinin ayrı-ayrı növləridir;
- dağkeçid işlərinin ayrı-ayrı növlərinə kalkulyasiya hazırlanır;
- dağ-mədən istehsalında xərclərin uçot obyektləri və kalkulyasiya obyektləri üst-üstə düşmir;
- dağ-keçid işlərinin kalkulyasiya vahidi 1kub m dağ kütləsidir;

**248 Dağ-mədən sənayesində: (sadalanların hansı düzdür)**

- bütün cavablar doğrudur.
- filizli hasılı zamanı xərclərin uçot obyektləri filizin hasılı üsullarıdır;
- filizli hasılı zamanı xərclərin uçot obyektləri kalkulyasiya obyektləri üst-üstə düşir;
- kalkulyasiya vahidi təmizləmə işlərində hasil edilən 1 ton filiz;
- xərclərin uçotu hər bir mədən, karxana üzrə kalkulyasiya maddəsinin nomenklaturasına müvafiq olaraq aparılır.

**249 Dağ-mədən sənayesində amortizasiyanın ayrılması aşağıdakı xüsusiyyətlərə malikdir: (səhvi qeyd edin)**

- 1 ton filiz ehtiyatına tonlu amortizasiya norması ilin əvvəlinə aşınmaların çıxılması ilə əsas vəsaitlərin qalıq dəyərinin faydalı qazıntılarının balans ehtiyatlarının qalan hissəsinə vurması ilə hesablanılır.
- yataqlardan bütün filiz çıxardıqdan sonra yeni iş obyektlərinə keçirilən əsas vəsaitlərin amortizasiyası ümumi müəyyən edilmiş qaydada mövcud normalar əsasda il ərzində onların strukturlarında dəyişikliyin nəzərə alınması ilə hesablanılır;
- yataqların işləmələrindən sonra istifadə edilə bilən və fiziki vəziyyətdən və yataqların ehtiyatlarının emal ediləcəyi Xidmət müddətindən asılı olmayan əsas vəsaitlər
- Dağ-kapital işlərinin və dağ-mədən sənayesi texniki tikintilərin dəyəri müvafiq ehtiyatların çıxarılması vaxtına qədər silinlməlidir;
- dağ-mədən sənayesi texniki tikintiləri üzrə amortizasiya ayırmaları fərdi ton normalarının əsasında hesablanılır;

**250 Yataqlardan bütün filiz çıxardıqdan sonra yeni iş obyektlərinə keçirilən əsas vəsaitlərin amortizasiyası:**

- Bütün cavablar doğrudur.
- fərdi tonlu dərəcələr əsasında hesablanılır;
- ümumi müəyyən edilmiş qaydada mövcud normalar əsasda il ərzində onların strukturlarında dəyişikliyin nəzərə alınması ilə hesablanılır
- Müvafiq ehtiyatların çıxarılması vaxtına qədər silinlməlidir;
- yataqların ehtiyatlarının emal ediləcəyi müddətə hesablanılır;

**251 Yataqların işləmələrindən sonra istifadə edilə bilən və fiziki vəziyyətdən və yataqların ehtiyatlarının emal ediləcəyi Xidmət müddətindən asılı olmayan əsas vəsaitlər:**

- bütün cavablar doğrudur.
- ümumi müəyyən edilmiş qaydada mövcud normalar əsasda il ərzində onların strukturlarında dəyişikliyin nəzərə alınması ilə amortizasiya edilməlidir;
- müvafiq ehtiyatların çıxarılması vaxtına qədər amortizasiya edilməlidir;
- fərdi tonlu dərəcələr əsasında amortizasiya edilməlidir;
- yataqların ehtiyatlarının emal ediləcəyi müddətə amortizasiya edilməlidir;

**252 Bu üsulun tətbiq olunduğu sahələrdə xərclərin uçotu obyekti həcmiň əmtəələrdə və xərclərin uçotu normativ metodla təşkil edilir:**

- Xərclərin yanın məhsullara aid edilməsi üsulu
- Normativ üsul
- Xərclərin toplanılması üsulu
- Bir başa hesablamalar üsulu
- Kombinələşdirilmiş üsul

**253 Xərclərin məcmusu uçotu:**

- Doğru cavab yoxdur

- Həmcins məhsul növləri üzrə təşkil edilir
- Həmcins olmayan məhsul növləri üzrə təşkil edilir
- İstehsal və tədavül xərclərinin toplama uçotu üzrə təşkil edilir
- Mənfiətin məhsul istehsalına həcmində bölünməsi üzrə təşkil edilir

254 Birbaşa hesablamalar üsulu:

- Kimya, Metallurgiya və digər sahələrdə tətbiq olunur
- Bir texnoloji prosesdə məhsulun müxtəlif növlərinin istehsalı baş verdiyi sahələrdə tətbiq edilir
- Texnoloji dövriyyənin mərhələləri üzrə xərclərin topladılmasının və alınan kəmiyyətin məhsul istehsalına həcmində bölünməsi ilə səciyyələnir
- Bütün xərclərin faktiki məhsul istehsalı həcmində bölünməsini nəzərdə tutur
- Xərclərin uçotu obyekti həmcins əmtəələr olan sahələrdə tətbiq olunur

255 Kombinələşdirilmiş üsul:

- Bir texnoloji prosesdə məhsulun müxtəlif növlərinin istehsalı baş verdiyi sahələrdə tətbiq edilir
- Kalkulyasiya etmənin üsullarının hər birinin tətbiqini qeyri-mümkün olduğu yaxud maya dəyərinin real hesablanmasıının təmin etmədiyi şəraitdə bir neçə üsulun üzvi əlaqələndirilməsini nəzərdə tutur
- Xərclərin uçotu obyekti həmcins əmtəələr olan sahələrdə tətbiq olunur
- Bütün xərclərin faktiki məhsul istehsalı həcmində bölünməsini nəzərdə tutur
- Texnoloji dövriyyənin mərhələləri üzrə xərclərin toplanılmalının və alınan kəmiyyətin məhsul istehsalının həcmində bölünməsi ilə səciyyələnir

256 Bu üsul tətbiq edilərkən məhsul vahidinin maya dəyəri texnoloji dövriyyənin mərhələləri üzrə xərclərin toplanılmalının və alınan kəmiyyətin məhsul istehsalının həcmində bölünməsi ilə səciyyələnir:

- Xərclərin mütənasib bölüşdürülməsi üsulu
- Normativ üsul
- Xərclərin toplanılması üsulu
- Birbaşa hesablamalar üsulu
- Kombinələşdirilmiş üsul

257 Bu üsul əsasən kimya, metallurgiya və digər bu tip sahələrdə tətbiq olunur

- Birbaşa hesablamalar üsulu
- Kombinələşdirilmiş üsul
- Xərclərin yanın məhsullara aid edilməsi üsulu
- Xərclərin toplanılması üsulu
- Normativ üsul

258 Bu xərclər qısamüddətlidir, buraxılış həcmindən asılıdır, normalaşdırma əsasında müəyyən edilir:

- Xarici xərclər
- Texnoloji xərclər
- Tənzimlənən xərclər
- Təsbit edilən xərclər
- daxili xərclər

259 İstehsal xərcləri – istehsal qiymətilə eyni amildir fikri hansı iqtisadçıların yanaşmasıdır?

- D.Rikardo və K.Marks
- A.Smit və D.Rikardo
- J.Sey və K.Marks
- A.Marshall və A.Smit

- A.Marşall və K.Marks

260 . İstehsal xərclərini - məhsulların hazırlanması ilə əlaqədar sərf olunan bütün canlı və maddiləşmiş əmək məsrəfləri əmələ gətirir fikri hansı iqtisadçının yanaşmasıdır?

- D.Rikardo  
 A.Smit  
 J.Sey  
 A.Marşall  
 K.Marks

261 Tənzimlənən xərclər zamanı bütçə məbləği:

- Doğru cavab yoxdur  
 Əvvəlki dövrün təcrübəsinə və onun yerinə yetirilməsi nəticələrinə uyğun olaraq müəyyən edilir  
 Müəssisə rəhbərləri tərəfindən müəyyən edilir  
 Çevik smeta və standartların köməkliyi ilə müəyyən edilir  
 Normalaşdırma əsasında müəyyən edilir

262 Təsbit edilən xərclərə nəzarət:

- Normalaşdırma əsasında aparılır  
 Əsaslı xərclər smetası vasitəsilə aparılır  
 Statik bütçə ilə razılışma vasitəsilə aparılır  
 Çevik smetanı köməkliyi ilə aparılır  
 Standartların köməyi ilə aparılır

263 Təsbit edilən xərclərin miqdarı :

- doğru cavab yoxdur  
 Sabitdir  
 dəyişəndir  
 həm sabit, həm də dəyişəndir  
 Bu haqda fikir söyləmək olmaz

264 Təsbit edilən xərclərə:

- Dolayı nəzarət sistemi mövcuddur  
 Formal və qeyri-formal nəzarət sistemini mövcuddur  
 Formal nəzarət sistemi mövcuddur  
 Qeyri- formal nəzarət sistemi mövcuddur  
 Birbaşa nəzarət sistemi mövcuddur

265 Müəssisə və təşkilatlara qəbul edilmiş qərarlarla onların reallaşdırılması arasında uyğunluğun təmin edilməsi üçün

- Daxili və dolayı nəzarətdən istifadə olunur  
 Daxili nəzarətdən istifadə olunur  
 Xarici nəzarətdən istifadə olunur  
 Birbaşa nəzarətdən istifadə olunur  
 Dolayı nəzarətdən istifadə olunur

266 Ehtiyatların maliyyə hesabatında əks etdirilməsi üçün metoddan istifadə edilir

- Doğru cavab yoxdur  
 İnventar metoddan

- Daxili metoddan
- Seçmə metoddan
- qruplaşdırma metodundan

267 İqtisadi ədəbiyyatda istehsal xərclərini ifadə edir:

- sadalanan bütün cavablar doğrudur
- kənar və daxili xərclər
- alternativ xərclər
- sabit, dəyişən və ümumi xərclər
- orta və son hədd xərcləri

268 Kənar xərcləri ifadə etmir:

- nəqliyyat xərcləri
- firmadaxili ehtiyatlardan istifadə xərcləri
- xammala çəkilən xəcələr
- yanacaq və enerji xərcləri
- işçilərin əmək haqqı xərcləri

269 Ümumi xərcləri ifadə edən düsturu seçin:

- $TC = (FC + VC) - AVC$
- $TC = FC - VC$
- $TC = FC / VC$
- $TC = FC * VC$
- $TC = FC + VC$

270 Sabit xərclərə aiddir:

- bütün cavablar doğrudur
- renta tədiyyələri
- xammala çəkilən xəcələr
- yanacaq, enerji sərfi xərcləri
- nəqliyyat xərcləri

271 Ümumi orta istehsal xərcləri ifadə edən düsturu tapın:

- $TC = (FC + VC) - Q$
- $ATC = FC - VC$
- $ATC = TC / Q$
- $ATC = FC * Q$
- $TC = FC + Q$

272 Son hədd xərclərini ifadə edən düsturu tapın:

- $MC = TC / Q$
- $MC = \Delta TC / \Delta Q$
- $MC = \Delta TC * \Delta Q$
- $TC = FC + Q$
- $TC = (FC + VC) - Q$

273 Hədəf Tarjet-kostinq istemi XX əsrin altmışıncı illərinrdə harada meydana çıxmışdır?

- Ingiltərədə
- ABŞ-da;

- Fransada;
- Almaniyada;
- Yaponiyada.

274 Müəssisənin işində işlədilən bütün resursların dəyəri necə adlanır?

- mühasibat xərcləri.
- maya dəyəri;
- məsrəflər;
- məxaric;
- məsarif;

275 Qazanc və dəyişən xərclər arasında fərq necə adlanır?

- əsas fondların amortizasiyası;
- marjinal gəlir və ya həd qazancı;
- maya dəyərin kalkulyasiyası;
- xərclər
- məsarif;

276 Xərclərinin obyektinə dəyişən xərclərin bölüşdürülməsi necə adlanır?

- maya dəyərlərin marjinal kalkulyasiyası;
- marjinal gəlir və ya həd qazancı;
- maya dəyərin kalkulyasiyası;
- xərclər
- məsarif;

277 Xərclər və müxtəlif istehsal prosesləri aralarında asılılığı öyrənən metod necə adlandırılır?

- ABF kostinq.
- ABL kostinq.
- ABN kostinq.
- ABC kostinq.
- ABA kostinq.

278 Şərti natural vahidlərə aid ola bilər:

- Heç biri
- Ədəd
- 1 cüt (ayaqqabı və s)
- kq
- Güc

279 Şərti natural vahidlərə aid ola bilər:

- KVT
- kq
- m<sup>2</sup>
- 1m<sup>3</sup> (taxta və başqa bu kimi elementlər)
- ton

280 Şərti natural vahidlərə aid ola bilər:

- Heç biri
- m<sup>2</sup>

- C (coul)
- 100 şərti (konserv, banka və başqaları)
- Pa (Paskal)

281 İstehsal texnologiyası, onun təşkili, buraxılan məhsulun xüsusiyyətləri xərclərin uçotunun və maya dəyərinin kalkulyasiyasının müxtəlif metodlarının əlaqələndirilməsinin tələb edir. Bu baxımdan hansı metod tətbiq edilə bilər:

- layihə
- Təklif
- Offerta
- Sifariş
- Plan

282 İstehsal texnologiyası, onun təşkili, buraxılan məhsulun xüsusiyyətləri xərclərin uçotunun və maya dəyərinin kalkulyasiyasının müxtəlif metodlarının əlaqələndirilməsinin tələb edir. Bu baxımdan aşağıdakı hansı metod tətbiq edilə bilər:

- Mərhələ
- İstehlak
- İstehsal
- Offerta
- Kalkulyasiya

283 İstehsal texnologiyası, onun təşkili, buraxılan məhsulun xüsusiyyətləri xərclərin uçotunun və maya dəyərinin kalkulyasiyasının müxtəlif metodlarının əlaqələndirilməsinin tələb edir. Bu baxımdan aşağıdakı hansı metod tətbiq edilə bilər:

- Heç biri
- Ardıcılıq
- Texnoloji
- Normativ
- Təkrarlanan

284 Reklam üzrə xərclərə aid deyil:

- məhsulların daşınması xərcləri
- eskizlərin hazırlanması xərcləri
- orijinal qablaşdırma xərcləri
- vitrinlərin tərtibatı xərcləri
- işıqlı reklam xərcləri

285 Maya dəyərinin formasıdır?

- hamısı
- Kommersiya
- Layihə və plan
- smeta
- İstehsal

286 Maya dəyərinin formasıdır?

- hamısı
- Layihə
- Plan

- Normativ
- Faktiki

287 Maya dəyərinin məlum formaları arasındaki nisbətlərin təhlili və ya səbəb olur?

- heç nəyə
- İstehsalın səmərəliliyini müəyyən etməyə
- İstehsalın rentabelliyinin müəyyən etməyə
- İstehsal xərclərini müəyyən etməyə
- Kommersiya xərclərini müəyyən etməyə

288 Maya dəyərinin daha real ölçüsü hesab olunur:

- İstehsal maya dəyəri
- Fərdi maya dəyəri
- Kommersiya maya dəyəri
- Tam maya dəyəri
- orta sahəli maya dəyəri

289 Maya dəyərinə ümmükləşdirilmiş şəkildə hansı xərclər daxildir:

- bütün variantlar doğrudur
- Xammal və material xərcləri
- Xammal və material xərcləri (qaytarılan tullantılar çıxılmaqla)
- Əmək haqqı xərcləri
- Amortizasiya xərcləri

290 Ümumtəsərrüfat xərclərinə aiddir::

- binanın qızdırması, işıqlandırması və xidməti xərcləri;
- idarəetmə və ümumtəsərrüfat təyinatlı əsas vəsaitlərin təmir xərcləri və amotizasiya ayırmaları;
- maşın və avadanlıqların saxlanması və istismarına
- istehsalda istifadə edilən əsas vəsaitlərin və başqa mülkiyyətin təmir xərcləri və amotizasiya ayırmaları;
- göstərilən mülkiyyətin sigorta xərcləri;

291 Aşağıdakılardan hansı maya dəyərinin forması deyil?

- Kommersiya
- Ümumi
- Fərdi
- Biznes
- İstehsal

292 Maya dəyərinə daxil olan xərclərin ölçüsü hansı göstəricini müəyyən edir?

- sadalanların hamısını
- Maya dəyərinin keyfiyyətini
- maya dəyərinin kəmiyyətini
- maya dəyərinin quruluşunu
- Maya dəyərinin formalarını

293 Maya dəyərinin quruluşu

- maya dəyərinin Tədavül xərclərinə görə xüsusi çəkisi başa düşülür.
- Onun təşkil edən elementlərin yaxud maddələrin xüsusi çəkiləri başa düşülür
- Maya dəyərinin məhsulun dəyərinə görə xüsusi çəkisi başa düşülür

- Maya dəyərinin ümumi mənfiətə görə xüsusi çəkisi başa düşülür
- Maya dəyərinin tam maya dəyərinə görə xüsusi çəkisi başa düşülür

294 Maya dəyərinin quruluşuna görə xalq təsərrüfatı sahələri bölünmür

- xərc tutumlu
- Material tutumlu
- Əmək tutumlu
- Fond tutumlu
- Enerji tutumlu

295 İstənilən istehsal təşkilatının uçot işinin əsas sahəsi, şübhəsiz ki,...:

- qeyri-məhsuldar xərclərin və itkilərin qabağının alınması;
- müvafiq maddələrin üzrə istehsala çəkilən faktiki xərclərin vaxtı- vaxtıda və düzgün əks edilməsi;
- istehsala çəkilən faktiki xərclərin uçotu
- məhsulun istehsalına operativ nəzarətin reallaşdırılması üçün informasiyanın verilməsi;
- maya dəyərində azalmanın ehtiyatlarının aşkarlanması

296 İstənilən istehsal təşkilatının uçot işinin əsas sahəsi, şübhəsiz ki,...:

- Qeyri-məhsuldar xərclərin və itkilərin qabağını almaları.
- Müvafiq maddələrin üzrə istehsala çəkilən faktiki xərclərin vaxtı vaxtı və düzgün əks edilməsi;
- istehsala çəkilən faktiki xərclərin müəyən ediməsi
- məhsulun istehsalına operativ nəzarətin reallaşdırılması üçün informasiyanın verilməsi;
- Maya dəyərində azalmanın ehtiyatlarının aşkarlanması

297 Ümumtəsərrüfat xərclərinə aiddir::

- binanın qızdırması, işıqlandırması və xidməti xərcləri;
- istehsal prosesilə ilə bağlı olmayan ümumtəsərrüfat heyyətin saxlanılması xərcləri;
- maşın və avadanlıqların saxlanması və istismarına
- istehsalda istifadə edilən əsas vəsaitlərin və başqa mülkiyyətin təmir xərcləri və amotizasiya ayırmaları;
- göstərilən mülkiyyətin sığorta xərcləri;

298 Məhsulun istehsalı ilə bağlı olan birbaşa məcmu xərclər necə adlanır:

- bazar qiymətləri.
- fəaliyyətin adı növləri ilə xərclər;
- məhsulun sahə maya dəyəri;
- faktiki qiymətlər;
- hədd qiymətləri;

299 Məhsul vahidinin maya dəyəri hesabat dövrü üçün çəkilən xərclərin bütün məbləğinin bu dövr ərzində buraxılan məhsulun miqdarına bölünməsi ilə müəyyən edilir. Bu zaman istehsal xərclərinin uçotu necə təşkil edilir:

- bazar metodu
- yenidən bölmə metodu
- şifarişli metod
- çala metod;
- hədd metod;

300 Əgər Sabit kapital 2 min manat, Dəyişən kapital 3 min manat və izafi mənfiət 4 min manat olarsa, Onda məhsulun Dəyərini tapmaq olarmı?

- Olar, 7 min manat
- olar, 4 min manat
- olmaz, çünkü maya dəyəri göstəricisi yoxdur
- Olar, 6 min manat
- Olmaz çünkü, işçilərin əmək haqqısa hesablanmayıb

301 Məhsulun maya dəyəri sabit kapitalla Dəyişən kapitalın cəminə bərabər ola bilərmi?

- Əgər bu prosesdə izafî mənfaət də iştirak etsə olar
- Olar
- Olmaz
- Əgər Maya dəyəri dəyərin hissəsini təşkil edirsə
- Əgər sabit kapitalla dəyişən kapitalın fərqini 2 min manat olarsa, olar

302 Sabit kapitalla dəyişən kapitalın cəmi 10 min manatdır. Məhsulun sabit kapitalı onun dəyərinin 20% - ni təşkil edir, onda izafî mənfaəti tapın? Burada sabit kapital 4 min manatdır

- 10 min manat
- 10,5 min manat
- 13,6 min manat
- 7,8 min manat
- 8,4 min manat

303 Müəssisədə daha yaxşı məhsul istehsal etmək üçün məhsulun maya dəyərini 10% artırırlar sonra 10% endirdilər, sizcə məhsulun qiyməti artır?

- 2 dəfə artar
- 1% artar]
- 1% azalar
- dəyişməz
- 2% artar

304 Məhsulun qiyməti 10% artırılarsa maya dəyəri neçə faiz dəyişər

- 10% artar
- 1% artar
- 1% azalar
- Dəyişməz
- 2% artar

305 Məhsul istehsalı zaman məlum olur ki, dəyər maya dəyərindən 10% çoxdur. Onda Maya dəyəri Məhsulun dəyərindən neçə faiz azdır?

- 9,8%
- 9,09%
- 10%
- 9,9%
- 9,2%

306 Əgər Məhsulun maya dəyərini iki dəfə artırısaq onda, sabit kapitalın həcmi necə dəyişər?

- 4 dəfə artar
- Dəyişməz
- 2 dəfə azalar
- 2 dəfə artar

- 4 dəfə azalar

307 Təşkilatın iqtisadi xidmətləri tərəfindən yenidən baxılmasına qədər müəyyən zaman müddəti ərzində (bir qayda olaraq, bir il) sabit qalan qiymətlər necə adlanır

- müqavilə qiymətlər.
- uçot qiymətləri;
- faktiki qiymətlər;
- hədd qiymətləri;
- bazar qiymətləri.

308 İstehsala xidmət edən obyektlərinin xərclərinin uçoti necə təşkil edilə bilər:

- normativ hesabatı üzrə
- yaranma yerləri üzrə;
- faktiki hesabat üzrə
- balans hesabatı üzrə
- plan hesabatı üzrə

309 Təşkilatın iqtisadi xidmətləri tərəfindən yenidən baxılmasına qədər müəyyən zaman müddəti ərzində (bir qayda olaraq, bir il) sabit qalan qiymətlər necə adlanır

- müqavilə qiymətlər.
- plan qiymətləri;
- faktiki qiymətlər;
- hədd qiymətləri;
- bazar qiymətləri.

310 Məhsul müəyyən növünün istehsalı və reallaşdırması zamanı çəkilən xərclərin bütün növləri necə adlanır:

- dolayı xərclər.
- fəaliyyətin adı növləri ilə xərclər;
- digər xərclər;
- məhsulun sahə maya dəyəri;
- birbaşa xərclər

311 İşin olmadığı halda məhsul eyni cinsli və ya məhdud sayda məhsul növlərinin istehsalı sənayedə bitməmiş istehsalın olmadığı halda nə tətbiq edilir:

- normativ maya dəyərinin altı xərclərin hesabının metodu;
- sıfarişli metodu
- çala metodu;
- yenidən bölmə metodu
- yarımfabrikat üslu üzrə.

312 Məhsul vahidinin maya dəyəri hesabat dövrü üçün çəkilən xərclərin bütün məbləğinin bu dövr ərzində buraxılan məhsulun miqdarına bölünməsi ilə müəyyən edilir. Bu zaman istehsal xərclərinin uçoti necə təşkil edilir:

- normativ maya dəyərinin altı xərclərin hesabının metodu;
- yenidən bölmə metodu
- sıfarişli metodu
- çala metodu;
- yarımfabrikat üslu üzrə.

**313 Ümumistehsal xərclərinə aiddir:**

- bütün cavablar doğrudur
- maşın və avadanlıqların saxlanması və istismarına
- istehsaldə istifadə edilən əsas vəsaitlərin və başqa mülkiyyətin təmir xərcləri və amotizasiya ayırmaları;
- göstərilən mülkiyyətin sigorta xərcləri;
- binanın qızdırması, işıqlandırması və xidməti xərcləri;

**314 Ümumistehsal xərclərinə aiddir:**

- bütün cavablar doğrudur
- binanın qızdırması, işıqlandırması və xidməti xərcləri
- binanın icarə haqqı, maşın və avadanlıqlar və istehsaldə istifadə edilən başqa əsas vəsaitlər;
- istehsala xidmətilə məşğul olan işçilərin əmək haqqları ;
- təyinat ilə oxşar başqa xərclər

**315 Ümumtəsərrüfat xərclərinə aiddir::**

- binanın qızdırması, işıqlandırması və xidməti xərcləri;
- inzibati-idarəetmə xərcləri;
- maşın və avadanlıqların saxlanması və istismarına
- istehsaldə istifadə edilən əsas vəsaitlərin və başqa mülkiyyətin təmir xərcləri və amotizasiya ayırmaları;
- göstərilən mülkiyyətin sigorta xərcləri;

**316 Xidmət təsərrüfatına hər şeydən əvvəl aiddir:**

- fərdi istehsal;
- mənzil-kommunal təsərrüfatları (yaşayış evləri, yataqxanalar, camaşırxanalar, hamamlar);
- tədarük təşkilatları;
- qablaşdırma təşkilatları;
- komplektləşdirmə avadanlığı.

**317 İstehsala xidmət edən obyektlərinin xərclərinin uçoti necə təşkil edilə bilər:**

- normativ hesabatı üzrə
- uçot obyektləri üzrə
- faktiki hesabat üzrə
- balans hesabatı üzrə
- plan hesabatı üzrə

**318 Xidmət təsərrüfatına hər şeydən əvvəl aiddir:**

- fərdi istehsal;
- tikiş və məişət xidmətin başqa emalatxanaları
- tədarük təşkilatları;
- komplektləşdirmə avadanlığı.
- qablaşdırma təşkilatları;

**319 Məhsulun istehsalı ilə bağlı olan birbaşa məcmu xərclər necə adlanır:**

- dolayı xərclər.
- fəaliyyətin adı növləri ilə xərclər;
- digər xərclər;
- məhsulun sahə maya dəyəri;
- birbaşa xərclər

320 İstehsal plan yerinə yetirilməs və məhsulun maya dəyəri vərəqinin birinci bölməsində kalkulyasiya obyektləri kəsiyində və bütövlükdə sex üzrə istehsalın həcmi və istehsal (tam) maya dəyəri haqqında hesabat və daha hansı məlumat verilir.

- normativ
- çəki
- bazar
- faktiki
- plan

321 Tikinti – quraşdırma işlərinin smeta dəyərinin tərkib elementi deyil

- üstəlik xərclər
- birbaşa xərclər
- planlı yiğim
- satış xərclər
- bütün variantlar doğrudur

322 Tikinti-quraşdırma işlərinin smeta dəyərinin tərkib elementi hansıdır?

- bütün variantlar doğrudur
- üstəlik xərclər
- alternativ xərclər
- vergilər
- satış xərcləri

323 Smeta dəyəri nəyin əsasında hesablanır?

- bütün variantlar doğrudur
- smeta normativləri
- smeta normaları
- əmək haqqı xərcləri
- material xərcləri

324 Smeta dəyərinin funksiyası hansıdır?

- sadalananların heç biri
- xərcləri ödəmək
- mənfəəti təmin etmək
- optimal satış şəraitini təmin etmək
- xərcləri ödəmək və mənfəəti təmin etmək

325 Tikinti-quraşdırma işlərinin smeta maya dəyərinin növü hansıdır?

- bütün variantlar doğrudur
- bazis
- hesabat
- olan və faktiki
- ümumtəsərrüfat

326 Silinməli olan dağ-hazırlıq işlərinin həcm hesablanılır:

- Bütün cavablar səhvdir.
- cari ayda hasil olunan filizin çökisinin müəyyən edilmiş silinmə normasına bölünmə ilə;
- cari ayda hasil olunan filizin çökisinin müəyyən edilmiş silinmə normasınınaması ilə;

- cari ayda hasıl olunan filizin çökisinin müəyyən edilmiş silinmə normasınınamasına vurması ilə;
- Silinməli olan dağ-hazırlıq işlərinin həcminin 1 m<sup>3</sup> dağ kütləsinin orta çökili maya dəyərinə vurması ilə;

327 Silinməli olan dağ-hazırlıq işlərinin maya dəyəri hesablanılır:

- bütün cavablar səhvdir.
- cari ayda hasıl olunan filizin çökisinin müəyyən edilmiş silinmə normasına bölünmə ilə;
- silinməli olan dağ-hazırlıq işlərinin həcminin 1 m<sup>3</sup> dağ kütləsinin orta çökili maya dəyərinə vurması ilə;
- cari ayda hasıl olunan filizin çökisinin müəyyən edilmiş silinmə normasınınamasına vurması ilə;
- silinməli olan dağ-hazırlıq işlərinin həcminin 1 m<sup>3</sup> dağ kütləsinin orta çökili maya dəyərinə bölünməsi ilə;

328 Filizin maya dəyərinin kalkulyasiyatının bölmələri aşağıdakı informasiyanı əks etdirir: (səhvi qeyd edin)

- material, yanacaq, enerji xərclərinin normalardan kənarlaşmalar haqqında informasiya
- məlumat filizli hasili işlərin yerinə yetirilməsi haqda məlumat;
- kalkulyasiya maddələrinin nomenklaturasına müvafiq olaraq hər bir mədən, karxana, hövzə xərclər haqqında ayrı-ayrılıqda;
- materialların, yanacağın və enerjinin xərcləri haqqında məlumat;
- xərclərin maddələri üzrə altında filizli hasili maya dəyəri;

329 Zənginləşdirmənin məhsullarının konsentratın maya dəyərinin kalkulyasiyasına daxildir:

- bütün cavablar doğrudur.
- konsentratın hazırlanması tapşırıqların yerinə yetirilməsi, onun istehlakçılara yüklenməsi və ya sonrakı emal üçün başqa istehsal sexlmə ötürmələri;
- xam filizdə və istehsal edilən məhsulda metalin olması və miqdari haqqında məlumat;
- xərclərin maddələri üzrə konsentrat maya dəyəri haqqında məlumat;
- filizdə olan 1 ton metalin tam maya dəyəri haqqında informasiya;

330 Zənginləşdirmənin məhsullarının konsentratın maya dəyərinin kalkulyasiyanın məlumatları müəyyən etməyə imkan verir:

- bütün cavablar səhvdir.
- konsentratın hazırlanması, onun istehlakçılara yüklenməsi və ya sonrakı emal üçün başqa istehsal sexlmə ötürmələri tapşırıqların yerinə yetirilməsi;
- metalin, rütubətin xidmətlərinin altında daha yüksək keyfiyyətli xüsusiyyətlər ilə istehsal üçün əlavə xərclərin iqtisadi effektivliyi;
- material, yanacaq, enerji xərclərinin normalardan kənarlaşmalar haqqında informasiya
- kalkulyasiya maddələrinin nomenklaturasına müvafiq olaraq hər bir mədən, karxana, hövzə xərclər haqqında ayrı-ayrılıqda;

331 Filiz və filiz məhsullarının topdan satış qiymətləri müəyyən edir:

- bütün cavablar doğrudur
- dəmirin və rütubətin normativ olması zamanı ayrı-ayrı yataqlar üçün
- kalkulyasiya maddələrinin nomenklaturasına müvafiq olaraq hər bir mədən, karxana, hövzə üçün ayrı-ayrılıqda;
- metalin və rütubət tərkibi üzrə xidmətlərinin altlarında daha yüksək yüksək keyfiyyətli xüsusiyyətlər ilə istehsalat üçün əlavə xərclərin iqtisadi effektivliyinin tərifini üçün;
- material, yanacaq, enerji xərclərinin normallarından kənarlaşmaların müəyyən olunması üçün

332 İstehsal plan yerinə yetirilməs və məhsulun maya dəyəri vərəqinin birinci bölməsində kalkulyasiya obyektləri kəsiyində və bütövlükdə sex üzrə istehsalın həcmi və istehsal (tam) maya dəyəri haqqında hesabat və daha hansı məlumat verilir.

- normativ
- çəki
- bazar
- faktiki
- plan

333 Qara metallurgiyada xərclərin hesablanması planlaşdırması və maya dəyərlərinin kalkulyasiyası üzrə sahə tövsiyələrinə müvafiq olaraq kalkulyasiyası vərəqi hansı formaya malikdir?

- hazır tipli
- vahid tipik
- əsas tipik
- əlavə tipli
- hazır-aralıq tipili

334 Qara metallurgiyada kalkulyasiyası vərəqi hansı formaya malikdir?

- . hazır tipili
- vahid tipik
- əsas tipik
- əlavə tipli
- hazır-aralıq tipili

335 Yenidən bölünmə üzrə xərclərin daxil olan yarımfabrikatların yenidən bölünməsi üzrə xərclərini özünə daxil etdiyi yer necə adlanır?

- verilmiş şöbə
- verilmiş sex
- verilmiş sahə
- verilmiş müəssisə
- verilmiş istehsal

336 Maya dəyərlərin kalkulyasiyasının yenidən bölmə metodu onu bildirir ki, əvvəlki yenidən paylamanın əmək məhsulu sonrakı yenidən paylamada ... .... .... maya dəyərlər ilə ötürülür

- normativ
- istehsal
- sex
- zavod
- planlı

337 Növ kalkulyasiyası adlı kalkulyasiya vərəqinin ikinci bölməsində müxtəlif dövrlərdə məhsulun maya dəyərinin dinamikasının təhlili üçün istifadə edilir və nə xarakter daşıyır,

- normativ
- analitik
- hesabat
- faktiki
- plan

338 Hara bütövlükdə Yenidən bölünmə üzrə xərclərin üçotunun obyektini bildirir?

- şöbə bütövlükdə
- sex bütövlükdə
- sahə bütövlükdə

- müəssisə bütövlükdə
- istehsal bütövlükdə

339 Yenidən bölünmə üzrə xərclər daxil olan yarımfabrikatların yenidən bölünməsi üzrə xərcləri harada özünə daxil edir?

- verilmiş şöbədə
- verilmiş sexdə
- verilmiş sahədə
- verilmiş müəssisədə
- verilmiş istehsalda

340 Xərc maddələri üzrə kalkulyasiya aparılır:

- Doğru cavab yoxdur
- Xərc elementləri üzrə
- Kalkulyasiya maddələri üzrə
- Xərc elementləri və kalkulyasiya maddələri üzrə
- Xərc maddələrinin maya dəyəri və kalkulyasiya maddələri üzrə

341 Xərclərin vahid, tipik nomenklaturası nəyə əsasən qəbul edilir:

- Xammal və resursların istehsal prosesində istifadə olunma həcmində görə
- İşçilərin əmək haqlarına, istifadə olunan resursların həcmində görə
- Xərc elementləri üzrə maya dəyərinin kalkulyasiyasının hesablanmasına uşotuna görə
- İqtisadi elementlərin dəyərinin hesablanmasına uşotuna görə
- Xərclərin ilkin formasının səciyyəsi, istifadə olunan resursların həcm və tərkibinin müəyyən edilməsinə görə

342 Aşağıdakılardan hansı xərclərin vahid, tipik nomenklaturası ola bilər:

- sadalanların hamısı
- Xammal və əsas materiallar (Qaytarılan tullantılar çıxılmaqla)
- Satın alınan məmulatlar, yarımfabrikatlar və kənar təşkilatlarını xidmətləri
- Köməkçi materiallar
- Yanacaq

343 Aşağıdakılardan hansı xərclərin vahid, tipik nomenklaturası ola bilər:

- sadalanların hamısı
- Enerji
- Əmək haqqı
- Əsas vəsaitlərin amortizasiyası
- Sair xərclər

344 Xərclərin elementlər üzrə qruplaşdırılmasının məqsədi ola bilər:

- Xərclərdən, istehsal xərclərinin uşotu və maya dəyərinin kalkulyasiyası məqsədi ilə istifadə olunur
- Xərclərdən müəssisə daxilində fəaliyyət göstəricilərinin əlaqələndirilməsi məqsədi ilə istifadə olunur
- Xərclərdən, onların vahid, tipik nomenklaturasının qəbul olunması məqsədi ilə istifadə olunur
- Xərclərin kalkulyasiya maddələri üzrə qruplaşdırılması məqsədi ilə istifadə olunur
- Xərclərdən, onların analitik uşotunun aparılması məqsədi ilə istifadə olunur

345 Xərclərin kalkulyasiya maddələri üzrə qruplaşdırılmasının məqsədi:

- Müəssisədə xərclər haqqında informasiyanın əldə edilməsi məqsədi ilə

- Müəssisə daxilində onların fəaliyyət göstəricilərinin əlaqələndirilməsi məqsədi ilə
- Xərclərin vahid, tipik nomenklaturasının qəbul olunması məqsədi ilə
- İstehsal xərclərinin uçotu və maya dəyərinin kalkulyasiyası məqsədi ilə
- Xərclərin analitik uçotunun maya dəyərinin kalkulyasiyasının təşkili məqsədi ilə

346 Elektrik enerjisi istehsalı təmsil edir:

- bütün cavablar doğrudur.
- bir enerji növünün başqaya dəyişilməsini;
- yanacağın potensial enerjisinin istiliyə dəyişilməsini;
- istilik enerjinin mexanikiyə dəyişilməsini;
- mexaniki enerjinin elektrikə dəyişilməsini;

347 Başqa sənaye sahələrindən fərqli olaraq energetika səciyyələndirilir: (səhvi qeyd edin)

- bütün cavablar səhvdir.
- yüksək yanacaqtutumluluğu ilə;
- yüksək fondtutumluluğu ilə;
- aşağı əməktutumluluğu ilə;
- aşağı yanacaqtutumluluğu ilə;

348 Energetikada xərclərin kalkulyasiya obyektlərinə aiddir:

- bütün cavablar doğrudur.
- enerji istehsalı mərhələləri;
- elektrik və istilik enerjisi;
- enerjinin inkişafı mərhələləri
- enerjinin ötürülmə - daşınma mərhələləri;

349 Enerji müəssisələrində kalkultasiya vahidi bunlardır: (Səhvi qeyd edin)

- bütün cavablar səhvdir.
- elektrik enerjisi vahidinin maya dəyəri;
- istilik enerjisi vahidinin maya dəyəri;
- 1 ton konsentratın maya dəyəri və ya onda olan 1 ton metalın maya dəyəri;
- 1 kvt.ç. elektrik enerjisi, 1 qkal. istilik enerjisi;

350 Enerji müəssisələrində yanacağın qiyməti uçota alınır:

- bütün cavablar doğrudur
- franko-stansiya göndərmə
- franko-stansiya təyinat
- franko-anbar istehsalçı
- franko-anbar istehlakçı

351 Yarımfabrikatların maya dəyərinə onların istehsalı üçün faktiki sərf edilən materialların dəyərinin daxil edildiyi yerdə qalan birbaşa xərclərin isə yarımfabrikatların istehsalı və materialların qalıqları arasında yayılan üsul necə adlanır ?

- Plan xərclərin məbləğinin daxil edildiyi üsul;
- Xammal məbləğinin daxil edildiyi üsul;
- birbaşa xərclərin məbləğinin daxil edildiyi üsul;
- materialların məbləğinin daxil edildiyi üsul;
- Faktiki xərclərin məbləğinin daxil edildiyi üsul;

### 352 Kapital xərcləri nə daxildir ?

- müəyyən hesabat dövrünə aid olan və xidmətin göstərilməsi prosesilə bağlı olan, təşkilatın xərclərinin cəmləməsindən istifadə edən xərclər.
- istifadə edilən xammalın dəyər qiymətləndirilməsini istifadə edən xərclər
- qeyri-dövriyyə aktivlərinə xərclər
- kapital qoyuluşlu xarakterli xərcləri;
- bir qayda olaraq, bir iqtisadi dövrədə sərf edilən istehsal xərcləri;

### 353 Kapital xərcləri nə daxildir ?

- müəyyən hesabat dövrünə aid olan və xidmətin göstərilməsi prosesilə bağlı olan, təşkilatın xərclərinin cəmləməsindən istifadə edən xərclər.
- istifadə edilən materialların dəyər qiymətləndirilməsini istifadə edən xərclər
- qeyri-dövriyyə aktivlərinə xərclər
- kapital qoyuluşlu xarakterli xərcləri;
- bir qayda olaraq, bir iqtisadi dövrədə sərf edilən istehsal xərcləri;

### 354 İqtisadi fəaliyyət faktlarının vaxt müəyyənliyi ehtimalı nədir ?

- bir qayda olaraq, bir iqtisadi dövrədə sərf edilən istehsal xərcləri;
- faktlarla bağlı olan pul vəsaitlərin daxil olmasının və ya ödənilməsinin faktiki vaxtından asılı olmayaraq onların baş verdikləri hesabat dövrünə aid olan faktlar
- məhsuldar fəaliyyətə birbaşa münasibətdə olmayan xərclər
- qeyri-məhsuldar xərclər kateqoriyasına aid olan xərclər (reallaşdırılmamış xərclər);
- müəyyən hesabat dövrünə aid olan və xidmətin göstərilməsi prosesilə bağlı olan, təşkilatın xərclərinin cəmləməsindən istifadə edən xərclər

### 355 Təşkilatın mülkiyyət xüsusiləşməsi ehtimalı nədir ?

- bir qayda olaraq, bir iqtisadi dövrədə sərf edilən istehsal xərcləri;
- faktlarla bağlı olan pul vəsaitlərin daxil olmasının və ya ödənilməsinin faktiki vaxtından asılı olmayaraq onların baş verdikləri hesabat dövrünə aid olan faktlar
- təşkilatın mülkiyyəti bu təşkilatın və başqa hüquqi şəxslərin sahiblərinin öhdəçiliklərindən ayrıca mövcuddur;
- qeyri-məhsuldar xərclər kateqoriyasına aid olan xərclər (reallaşdırılmamış xərclər);
- müəyyən hesabat dövrünə aid olan və xidmətin göstərilməsi prosesilə bağlı olan, təşkilatın xərclərinin cəmləməsindən istifadə edən xərclər

### 356 Təşkilatın mülkiyyət xüsusiləşməsi ehtimalı nədir ?

- bir qayda olaraq, bir iqtisadi dövrədə sərf edilən istehsal xərcləri;
- faktlarla bağlı olan pul vəsaitlərin daxil olmasının və ya ödənilməsinin faktiki vaxtından asılı olmayaraq onların baş verdikləri hesabat dövrünə aid olan faktlar
- təşkilatın öhdəçilikləri bu təşkilatın və başqa hüquqi şəxslərin sahiblərinin öhdəçiliklərindən ayrıca mövcuddur;
- qeyri-məhsuldar xərclər kateqoriyasına aid olan xərclər (reallaşdırılmamış xərclər);
- müəyyən hesabat dövrünə aid olan və xidmətin göstərilməsi prosesilə bağlı olan, təşkilatın xərclərinin cəmləməsindən istifadə edən xərclər

### 357 Kapital xərcləri nə daxildir ?

- müəyyən hesabat dövrünə aid olan və xidmətin göstərilməsi prosesilə bağlı olan, təşkilatın xərclərinin cəmləməsindən istifadə edən xərclər.
- istifadə edilən yanacağın dəyər qiymətləndirilməsini istifadə edən xərclər
- qeyri-dövriyyə aktivlərinə xərclər
- kapital qoyuluşlu xarakterli xərcləri;
- bir qayda olaraq, bir iqtisadi dövrədə sərf edilən istehsal xərcləri;

### 358 Kapital xərcləri nə daxildir ?

- müəyyən hesabat dövrünə aid olan və xidmətin göstərilməsi prosesilə bağlı olan, təşkilatın xərclərinin cəmləməsindən istifadə edən xərclər.
- xidmətlərin göstərilməsi üçün zəruri olan, onların göstərilməsində istifadə edilən digər xərclərin dəyər qiymətləndirilməsini istifadə edən xərclər
- qeyri-dövriyyə aktivlərinə xərclər
- kapital qoyuluşlu xarakterli xərcləri;
- bir qayda olaraq, bir iqtisadi dövrədə sərf edilən istehsal xərcləri;

### 359 Təşkilat tərəfindən yerinə yetirilən sahibkarlıq fəaliyyəti ilə bağlı xərclər nədir?

- müəyyən hesabat dövrünə aid olan və xidmətin göstərilməsi prosesilə bağlı olan, təşkilatın xərclərinin cəmləməsi
- istifadə edilən xammalın dəyər qiymətləndirilməsini istifadə edən xərclər
- qeyri-dövriyyə aktivlərinə xərclər
- kapital qoyuluşlu xarakterli xərcləri;
- bir qayda olaraq, bir iqtisadi dövrədə sərf edilən istehsal xərcləri;

### 360 Təşkilat tərəfindən yerinə yetirilən sahibkarlıq fəaliyyəti ilə bağlı xərclər nədir?

- kapital qoyuluşlu xarakterli xərcləri;
- müəyyən hesabat dövrünə aid olan və xidmətin göstərilməsi prosesilə bağlı olan, təşkilatın xərclərinin cəmləməsindən istifadə edən xərclər
- qeyri-məhsuldar xərclər kateqoriyasına aid olan xərclər (reallaşdırılmamış xərclər);
- xidmətin maya dəyərinin formalşaması müəyyən hesabat dövrünə aid olan və xidmətin göstərilməsi prosesilə bağlı olan, təşkilatın xərclərinin cəmləməsindən istifadə edən xərcləri bildirir;
- qeyri-dövriyyə aktivlərinə xərclər

### 361 Xərclər əsas və üstəlik xərclərə bölünür:

- idarəetmə qərarlarının qəbul olunmasına görə
- İstehsal həcmi ilə əlaqəsinin xarakterinə görə
- Xərclərin maya dəyərinə daxil edilməsi üsullarına görə
- Xərclərin məqsədə uyğunluğu nöqteyi- nəzərindən
- Məhsulun hazırlanması prosesi ilə əlaqədar olaraq

### 362 İdarəetmə qərarlarının qəbul edilməsi və planlaşdırma nöqteyi- nəzərindən xərclərin məntiqi ardıcılığını tamamlayın; Qaytarılmayan; Alternativ; .....

- Sabit və dəyişən
- Son hədd və Transaksion
- Transaksion
- Proqnozlaşdırılan
- Tənzimlənən

### 363 Məsuliyyət mərkəzlərinin istehsal fəaliyyətinin tənzimlənməsi və nəzarət nöqteyi nəzərindən xərclərini məntiqi ardıcılığını tamamlayın; tənzimlənən; tənzimlənməyən; .....

- doğru cavab yoxdur
- Alternativ
- Transaksion
- Planlaşdırılan
- Proqnozlaşdırılan

### 364 Xərclər onların məqsədə uyğunluğu nöqteyi – nəzərindən bölünür;

- Cari və faktiki
- məhsuldar və qeyri-məhsuldar
- Əsas və üstəlik
- Sabit və dəyişən
- Son hədd və transaksion

365 Qeyri- məhsuldar xərclər:

- İstehsalın reallaşdırılmasında yeni texnologiyaya keçid zamanı yaranmış çatıqlıqlar formasında meydana çıxan xərclərdir
- Məhsulun istehsalının reallaşdırılması zamanı texnologiyadan çatışmazlıqlar zamanı yaranan xərcləridir
- Məhsulun hazırlanması prosesində idarəetmədə çatışmazlıqlar zamanı yaranan xərcləridir
- Məhsulun reallaşdırılmasında səriştəsizlik nəticəsində yaranan xərcləridir
- İstehsalın və əməyin təşkilində, idarəetmədə və texnologiyadan çatışmazlıqlar zamanı yaranan xərcləridir

366 Xərclər məhsuldar və qeyri- məhsuldar xərclərə bölünür:

- İstehsalın reallaşdırılmasına görə
- Məqsədə uyğunluq nöqteyi nəzərindən
- Maya dəyərinə daxil edilməsi üsullarına görə
- idarəetmə qərarlarına görə
- İstehsalın həcmi ilə əlaqəsinə görə

367 Məhsulun hazırlanması prosesi ilə əlaqəsindən asılı olaraq xərclər bölünür:

- Tənzimlənən və tənzimlənməyən
- Məhsuldar və qeyri – məhsuldar
- Birbaşa və dolayı
- Cari və birdəfəlik
- Əsas və üstəlik

368 İstehsal həcmi ilə əlaqəsinin xarakterinə görə xərclər bölünür:

- Cari və birdəfəlik
- sabit və dəyişən
- Əsas və üstəlik
- Məhsuldar və qeyri – məhsuldar
- Birbaşa və dolayı

369 Xərclərin maya dəyərinə daxil edilməsi üsullarına görə xərclər bölünür:

- Cari və birdəfəlik
- Əsas və üstəlik
- Birbaşa və dolayı
- Məhsuldar və qeyri – məhsuldar
- sabit və dəyişən

370 Xərclər sabit və dəyişən xərclərə bölünür:

- İdarəetmə qərarlarının qəbuluna görə
- Xərclərin maya dəyərinə daxil edilməsi üsullarına görə
- İstehsal həcmi ilə əlaqəsinin xarakterinə görə
- Məhsulun hazırlanması prosesi ilə əlaqədar olaraq
- Xərclərin məqsədə uyğunluğu nöqteyi – nəzərindən

371 Xərclər birbaşa və dolayı xərclərə bölünür:

- Xərclərin məqsədə uyğunluğu nöqteyi-nəzərindən
- Məhsulun hazırlanması prosesi ilə əlaqədar olaraq
- Xərclərin maya dəyərinə daxil edilməsi üsullarına görə
- İdarəetmə qərarlarının qəbuluna görə
- İstehsal həcmi ilə əlaqəsinin xarakterinə görə

372 Sabir xərclər bölünmür:

- alternativ xərclərə
- Əsas xərclərə
- üstəlik xərclərə
- Cari xərclərə
- Birdəfəlik xərclərə

373 Daimi və dəyişən xərclərin məcmusu bərabərdir:

- Doğru cavab yoxdur
- Maya dəyərinə
- Sex maya dəyərinə
- Ümumi istehsal xərclərinə
- Məhsulun dəyərinə

374 Yarımfabrikatların maya dəyərinə onların istehsalı üçün faktiki sərf edilən materialların dəyərinin daxil edildiyi üsul necə adlanır ?

- plan xərclərin məbləğinin daxil edildiyi üsul;
- birbaşa xərclərin məbləğinin daxil edildiyi üsul;
- xammal məbləğinin daxil edildiyi üsul;
- materialların məbləğinin daxil edildiyi üsul;
- faktiki xərclərin məbləğinin daxil edildiyi üsul;

375 Yarımfabrikatların maya dəyərinə yarımfabrikatların cari ayda istehsal üçün bilavasitə sərf edilən materialların dəyərinin daxil edildiyi üsul necə adlanır ?

- bazar xərclərin məbləğinin daxil edildiyi üsul;
- birbaşa xərclərin məbləğinin daxil edildiyi üsul;
- xammal və materialların dəyərinin daxil edildiyi üsul;
- faktiki xərclərin məbləğinin daxil edildiyi üsul;
- plan xərclərin məbləğinin daxil edildiyi üsul;

376 Əgər məhsulun istehsalının texnoloji prosesi xammal və yenidən işlənmə prosesində hazırlanan yarımfabrikatların emalının bir neçə ardıcıl mərhələsindən ibarət oldursa, onda nəyi tətbiq etmək daha rahatdır ?

- kayzen kostinq.
- yenidən bölünmə və ya prosesli metod;
- çuxur metodu;
- sıfariş metodu;
- düz vaxtında sistem (Just in time);

377 Yarımfabrikatların maya dəyərinə yarımfabrikatların istehsalı üçün birbaşa xərclərin daxil edildiyi üsul necə adlanır

- plan xərclərin məbləğinin daxil edildiyi üsul;
- birbaşa xərclərin məbləğinin daxil edildiyi üsul;

- xammal məbləğinin daxil edildiyi üsul;
- materialların məbləğinin daxil edildiyi üsul;
- faktiki xərclərin məbləğinin daxil edildiyi üsul;

378 Yarımfabrikatların maya dəyərinə birbaşa xərclərin cəminə proporsional olan məbləğdə dolayı xərclərin daxil edildiyi üsul necə adlanır ?

- plan xərclərin məbləğinin daxil edildiyi üsul;
- birbaşa xərclərin məbləğinin daxil edildiyi üsul;
- xammal məbləğinin daxil edildiyi üsul;
- materialların məbləğinin daxil edildiyi üsul;
- faktiki xərclərin məbləğinin daxil edildiyi üsul;

379 Xərclərin idarəedilməsinin başqa metodları ilə məcmuda Kajzen kostinqin praktik istifadəsilə nə mümkündür?

- ən böyük Avropa müəssisələri müxtəlif sənaye sahələrində istifadə edilir.
- bu gün bütün dünyada əsasən innovasiyalı sahələrində və xidmət sferasında işləyən şirkətlərdə yayılıb;
- xərclərin idarəedilməsinin başqa metodları ilə məcmuda praktik olaraq istənilən istehsal sahəsində;
- harada ki xərclərin böyük hissəsini birbaşa xərclər yox, qaima xərclərin olduğu yerlər (məsələnmə xidmət sferasının sahələri);
- ən böyük Yaponiya, Amerika müəssisələri müxtəlif sənaye sahələrində istifadə edilir.

380 Kajzen kostinq bu nədir?

- məhsulun istehsalı mərhələsində xərclərin tədrici azalması prosesidir
- smeta maya dəyərinin məqsədli maya dəyərinə bərabər olan məhsulun (xidmət) işlənib hazırlanması;
- paritetdə faydalı funksiyaların istehlakçılar üçün əhəmiyyətliliyi və onların reallaşdırılmaları üçün xərclər arasında optimal nisbətdə həmin faydalı funksiyaların inkişafı;
- qabaqcıl kalkulyasiya metodları dan biri funksional-dəyər təhlili
- xərclər və müxtəlif istehsal prosesləri aralarında asılılığın öyrənilməsi;

381 Məhsulun və ya işlərin, xidmətlərin, ayrı-ayrı növlərin, vahidlərin, qrupların maya dəyərini müəyyən etməyə imkan verən xərclər necə adlanır?

- qaimə xərcləri
- maya dəyərin kalkulyasiyası;
- reallaşdırılan məhsulunun maya dəyəri;
- məhsul vahidinin maya dəyəri
- bütün istehsal həcminin maya dəyəri

382 Bu xərclərin miqdarı sabitdir:

- Xarici
- Texnoloji
- Tənzimlənən
- Təsbit dilən
- Daxili

383 Bu xərclərin formal və qeyri-formal nəzarət sistemləri mövcuddur:

- xarici
- Texnoloji
- Tənzimlənən
- Təsbit dilən
- Daxili

384 Nəzarət normativləri, ciddi müəyyən edilmiş qaydalar, mükafat sistemləri aiddir:

- Birbaşa nəzarət sisteminə
- Formal nəzarət sisteminə
- Qeyri-formal nəzarət sisteminə
- Formal və qeyri – formal nəzarət sistemlərinə
- Dolayı nəzarət sisteminə

385 İdarəetmə uçotu, məhsulun keyfiyyətinin idarə edilməsi informasiya sistemləri aiddir:

- doğru cavab yoxdur
- Formal nəzarət
- Qeyri-formal nəzarət
- Dolayı nəzarət
- Birbaşa nəzarətə

386 Mühasibat nəzarəti və idarəetmə nəzarətin aiddir:

- doğru cavab yoxdur
- daxili nəzarətə
- Xarici nəzarətə
- Birbaşa nəzarət
- Dolayı nəzarət

387 Bu nəzarət investisiya səhv'lərindən və digər qanunpozmalardan kənarlaşmaya nəzarət edir:

- Dolayı nəzarət
- Mühasibat nəzarət
- İvestisiya nəzarəti
- maliyyə nəzarəti
- büdcə nəzarəti

388 Bu nəzarət təsərrüfat fəaliyyəti üzrə aparılır?

- doğru cavab yoxdur
- Mühasibat nəzarəti
- investisiya nəzarəti
- maliyyə nəzarəti
- Büdcə nəzarəti

389 Bu nəzarət vasitəsilə idarəetmə və planlaşdırmanın təşkilinə nəzarət edilir:

- Dolayı nəzarət
- Mühasibat nəzarəti
- investisiya nəzarəti
- Büdcə nəzarəti
- Birbaşa nəzarət

390 Bu xərclər üzərində nəzarət çevik smeta və standartların köməyi ilə aparılır

- xarici
- Texnoloji
- Tənzimlənən
- Təsbit edilən
- daxili

391 Bu xərclər uzunmüddətlidir və konkret dövrдə müəyyən edilmiş məbləğ həddindəki xərclərdir

- xarici
- Texnoloji
- Tənzimlənən
- Təsbit edilən
- daxili

392 Reklam xərcləri, təlim xərcləri və məsləhət xidmətləri xərcləri hansı xərclərə aiddir.

- xarici
- Texnoloji
- tənzimlənən
- Təsbit edilən
- Daxili

393 Bu xərclər üzərində nəzarət stabil bütçə ilə razılaşma əsasında aparılır:

- Xarici
- Texnoloji
- Tənzimlənən
- Təsbit dilən
- Daxili

394 Bu xərclər zamanı bütçə məbləği əvvəlki dövrün təcrübəsinə və onun yerinə yetirilməsi nəticələrinə uyğun olaraq müəyyən edilir.

- Xarici
- Texnoloji
- Tənzimlənən
- Təsbit dilən
- Daxili

395 Bu xərclər uzunmüddətlidir və mülkiyyətlə bağlıdır

- Xarici
- Texnoloji
- Tənzimlənən
- Təsbit dilən
- Daxili

396 Bu xərclərə nəzarət əsaslı xərclər smetası vasitəsilə aparılır:

- Xarici
- Texnoloji
- Tənzimlənən
- Təsbit dilən
- Daxili

397 Müasir dövrdə istehsal xərcləri marksist konsepsiyasından fərqlənir, burda: (səhv cavabı tapın)

- bütün cavablar doğru deyil
- marketing idarəetməsi ilə əlaqədar xərclər də nəzərə alınır
- qeyri istehsal işçilərinin əmək haqqı ilə əlaqədar xərclər də nəzərə alınır
- reklam ilə əlaqədar xərclər də nəzərə alınır

- dilerlərin fəaliyyəti ilə əlaqədar xərclər də nəzərə alınır

398 Təşkilat tərəfindən hesabat dövründə xərclərin qruplaşdırma qaydası necə adlanır?

- reallaşdırma ilə bilavasitə bağlı qaimə xərcləri;
- xərclər və ya məsarif;
- əsas fondların amortizasiyası;
- maya dəyərin kalkulyasiyası;
- istehsal ilə bilavasitə bağlı qaimə xərcləri

399 Məhsulun və ya işlərin, xidmətlərin, ayrı-ayrı növlərin, vahidlərin, qrupların maya dəyərini müəyyən etməyə imkan verən xərclər necə adlanır?

- reallaşdırma ilə bilavasitə bağlı qaimə xərcləri;
- xərclər və ya məsarif;
- əsas fondların amortizasiyası
- maya dəyərin kalkulyasiyası;
- istehsal ilə bilavasitə bağlı qaimə xərcləri

400 Məhsulun istehsalı və reallaşdırmasına əmək resurslarının cari xərclərinin dəyər qiyməti necə adlanır?

- reallaşdırma ilə bilavasitə bağlı qaimə xərcləri.
- xərclər və ya xərclər;
- maya dəyəri;
- maya dəyərin kalkulyasiyası;
- istehsal ilə bilavasitə bağlı qaimə xərcləri

401 Məhsulun istehsalı və reallaşdırmasına təbii resursların cari xərclərinin dəyər qiyməti necə adlanır?

- reallaşdırma ilə bilavasitə bağlı qaimə xərcləri.
- xərclər və ya xərclər;
- maya dəyəri;
- maya dəyərin kalkulyasiyası;
- istehsal ilə bilavasitə bağlı qaimə xərcləri

402 Məhsulun istehsalı və reallaşdırmasına pul resurslarının cari xərclərinin dəyər qiyməti necə adlanır?

- reallaşdırma ilə bilavasitə bağlı qaimə xərcləri.
- xərclər və ya xərclər;
- maya dəyəri;
- maya dəyərin kalkulyasiyası;
- istehsal ilə bilavasitə bağlı qaimə xərcləri

403 Xərclərin daxil edilməsinin bitkinliyindən asılı olaraq maya dəyəri necə adlanır?

- sex, ümumzavod istehsal maya dəyəri
- faktiki maya dəyəri
- plan maya dəyəri;
- ümumi məhsulun maya dəyəri
- əmtəə məhsulunun maya dəyəri

404 Xərclərin daxil edilməsinin bitkinliyindən asılı olaraq maya dəyəri necə adlanır?

- qaimə xərcləri.

- tam (istehsal + reallaşdırımda xərcləri) maya dəyəri;
- reallaşdırılan məhsulunun maya dəyəri;
- məhsul vahidinin maya dəyəri
- bütün istehsal həcminin maya dəyəri.

405 Düsturla nə hesablanılır: MX (Materil xərclər) + A (Amortizasiya) + əFYX(əsas fondların yeniləşmə xərcləri) + İX (İstehsal xərcləri) =... ?

- istehsal ilə bilavasitə bağlı qaimə xərcləri
- ümumi məhsulun maya dəyəri
- əmtəə (hazır) məhsulunun istehsal maya dəyəri;
- istehsal üçün məsrəflər;
- əmtəə məhsulunun tam maya dəyəri

406 Müəssisəyə qeyri-məhsuldar məsrəflərin azaldılması yolu ilə artıq xərclərdən qurtulmağa imkan verən metod hansıdır?

- qabaqcıl kalkulyasiya metodlar dan biri funksional-dəyər təhlili;
- Standart-kostinq;
- Kaizen-kostinq;
- Just in time (düz vaxtında) sistem;
- ABC kostinq

407 Xərclər və müxtəlif istehsal prosesləri aralarında asılılığı öyrənən metod necə adlandırılır?

- Qabaqcıl kalkulyasiya metodlar dan biri Funksional-dəyər təhlili;
- Taret (hədəf) kostinq;
- Kaizen-kostinq;
- Just in time (düz vaxtında) sistem;
- ABC kostinq.

408 Xərclərin bu təhlili metodunda məmulat tərəfindən onun funksiyalarının yerinə yetirilməsini bildirir?

- qabaqcıl kalkulyasiya metodlar dan biri funksional-dəyər təhlili;
- Target (hədəf) kostinq;
- Kaizen-kostinq;
- Just in time (düz vaxtında) sistem;
- ABC kostinq.

409 Bu metod keyfiyyət itkisi olmadan xərclərin azaldılması üçün mövcud məhsullar və proseslər üçün və həmçinin işlənib hazırlanmış məhsulların maya dəyərinin azalması məqsədilə onlar üçün istifadə olunur?

- qabaqcıl kalkulyasiya metodlar dan biri funksional-dəyər təhlili;
- Target (hədəf) kostinq;
- Kaizen-kostinq;
- Just in time (düz vaxtında) Sistem;
- ABC kostinq.

410 Mal dövriyyəsinə nisbətən tədavül xərcləri bölünür:

- bütün cavablar doğrudur
- istehsal və istehlak xərcləri
- əlavə və xalis xərclər

- birbaşa və sabit xərclər
- şərti-sabit və şərti-dəyişən xərclər

#### 411 Əlavə məsrəflər:

- mal dövriyyəsinin həcmindən asılı olan xərclərdir
- malların satışı, onların uçotu və idarə heyətinin saxlanması ilə əlaqədar xərclərdir
- tədavül sferasında istehsal prosesinin davam etməsi və başa çatması ilə bağlı xərclərdir
- fəaliyyətin hər bir sahəsinə aid olan bilavasitə (birbaşa) xərclərdir
- ticarət və kommersiya təşkilatlarına, müəssisələrinə aid olan xərclərdir

#### 412 Xalis məsrəflər:

- mal dövriyyəsinin həcmindən asılı olan xərclərdir
- malların satışı, onların uçotu və idarə heyətinin saxlanması ilə əlaqədar xərclərdir
- tədavül sferasında istehsal prosesinin davam etməsi və başa çatması ilə bağlı xərclərdir
- fəaliyyətin hər bir sahəsinə aid olan bilavasitə (birbaşa) xərclərdir
- ticarət və kommersiya təşkilatlarına, müəssisələrinə aid olan xərclərdir

#### 413 Birbaşa məsrəflər:

- mal dövriyyəsinin həcmindən asılı olan xərclərdir
- malların satışı, onların uçotu və idarə heyətinin saxlanması ilə əlaqədar xərclərdir
- tədavül sferasında istehsal prosesinin davam etməsi və başa çatması ilə bağlı xərclərdir
- fəaliyyətin hər bir sahəsinə aid olan bilavasitə (birbaşa) xərclərdir
- ticarət və kommersiya təşkilatlarına, müəssisələrinə aid olan xərclərdir

414 Xərclərin metodu ayrı-ayrı sıfarişləridir. Bu hansı metoda aid olan istehsal sahələrində ola bilər:

- Normativ
- Proses
- Məmulat
- Sifariş
- Mərhələ

415 Xammalın hazır məhsula çevrilməsi ilə fərqlənən sahələrdə hansı metod tətbiq olunur:

- Məmulat
- Sifariş
- Mərhələ
- Normativ
- Proses

416 Xərclər mərhələlər üzrə ümmüniləşdirilir və hər bir mərhələdə məhsulun maya dəyəri kalkulyasiya olunur. Hansı metodda?

- Məmulat
- Sifariş
- Mərhələ
- Normativ
- Proses

417 Yalnız xərclərin müəyyən edilməsinin mühasibat metodu deyil, həmçinin xərclərin maya dəyərinin formallaşmasına və idarə olunmasına nəzarət metodudur:

- Məmulat

- Sifariş
- Mərhələ
- Normativ
- Proses

418 Bu metoddan əsasən maşınqayırma və yeyinti sənaye sahələrində istifadə olunur:

- Məmulat
- Sifariş
- Mərhələ
- Normativ
- Proses

419 Mərhələ metodunun xüsusi bir növüdür:

- Məmulat
- Sifariş
- Təklif
- Ardıcılıq
- Proses

420 Fəaliyyət sahələri üzrə tədavüldə bütün xərclər aşağıdakı kimi təsnifləşdirilir:

- doğru cavab yoxdur
- pərakəndə ticarət və topdansatış məsrəfləri
- topdansatış ticarət və kütləvi iaşə məsrəflər
- kütləvi iaşə və pərakəndə satış mərəfləri
- pərakəndə ticarət, topdansatış ticarət və kütləvi iaşə məsrəfləri

421 Fəaliyyət sahəsi üzrə məsrəflərdən asılı olaraq tədavül xərcləri aşağıdakı kimi təsnifləşdirilir:

- doğru cavab yoxdur
- istehsal və istehlak məsrəfləri
- birbaşa və ümumi məsrəflər
- birbaşa və sabit xərclər
- şərti-sabit və şərti-dəyişən məsrəflər

422 Natural vahidlərə aiddir:

- 100% bərkiliyə malik olan elementlər (spirt və s)
- m<sup>2</sup>
- müəyyən tərkibli elementlər (gübrələr və s)
- məhsuldarlıq
- Güc

423 Natural vahidlərə aid deyil:

- məhsuldarlıq
- ədəd
- ton
- kq
- m<sup>2</sup>

424 Aşağıdakılardan hansı natural vahidlər ola bilər:

- hamısı

- Ədəd
- Ton
- Kq
- m<sup>2</sup>

425 Tədavül xərcləri hansı məsrəfləri əks etdirir:

- düzgün cavab yoxdur
- əmək
- maddi
- maliyyə
- əmək, maddi və maliyyə

426 Tədavül xərcləri özündə aşağıdakı xərc növünü birləşdirir

- sadalanan bütün variantlar doğrudur
- xalq təsərrüfatı sahələrinin ticarətə göstərdiyi xidmətlərin ödənilməsi
- ticarət prosesində istifadə olunana materialların dəyəri
- malların satışı, saxlanması, nəql edilməsində mal itkiləri
- digər xərclər (kredit faizləri, tara üzrə xərclər, kadrların hazırlığı və s.)

427 Bütün xərclər aşağıdakı kimi təsnifləşdirilir:

- doğru cavab yoxdur
- istehsal, tədavül və istehlak xərcləri
- əsas, əlavə və xalis məsrəflər
- birbaşa, ümumi və sabit xərclər
- şərti-sabit, şərti-dəyişən və ümumi xərclər

428 İqtisadi əlamətlərə görə tədavül xərcləri aşağıdakı kimi təsnifləşdirilir:

- doğru cavab yoxdur
- istehsal və istehlak xərcləri
- əlavə və xalis xərclər
- birbaşa və sabit xərclər
- şərti-sabit və şərti-dəyişən xərclər

429 Natural vahidlərə aiddir:

- Heç bri
- Ədəd
- Güc
- 1 cüt (ayaqqabı və s)
- 1m<sup>3</sup> (taxta və s)

430 Natural vahidlərə aiddir:

- ton
- Məhsuldarlıq
- Güc
- 100% bərkliyə malik olan elementlər
- 100 şərti (bina və s)

431 Natural vahidlərə aiddir:

- Heç bri

- kq
- 1 cüt (ayaqqabı)
- 1m3 (taxta və s)
- Güc

432 Xidmət təsərrüfatına hər şeydən əvvəl aiddir:

- fərdi istehsal;
- yeməkxanalar və bufetlər; məktəbəqədər təsisatlar (müəssisələr) (bağçalar, körpələr evi);
- tədarük təşkilatları;
- qablaşdırma təşkilatları;
- komplektləşdirmə avadanlığı.

433 Xidmət təsərrüfatına hər şeydən əvvəl aiddir:

- fərdi istehsal;
- sağlamlıq və mədəni-maarifləndirici təyinatlı təsisatlar
- istehsalı təmin etmək;
- komplektləşdirmə avadanlığı.
- istehsalı qablaşdırmaq;

434 İstehsala xidmət edən obyektlərinin xərclərinin uçotu necə təşkil edilə bilər:

- normativ hesabatı üzrə
- göstərilən xidmətlərin növləri ilə;
- faktiki hesabat üzrə
- balans hesabatı üzrə
- plan hesabatı üzrə

435 Bir neçə istehsal prosesində iştirak edən və öz dəyərini məhsulun üzərinə hissə-hissə keçirən kapitaldır Nə?

- Sabit kapital + Dəyişən kapital
- Sabit kapital
- Dəyişən kapital
- İzafî mənfəət
- Belə cavab yoxdur

436 Aşağıdakı ifadələrdən hansı doğrudur

- Dəyişən kapital - Məhsul istehsalında yalnız pul resursları şəklində istifadə olunur.
- Dəyişən kapital – bir neçə istehsal prosesində iştirak edən və öz dəyərini məhsulun üzərinə hissə-hissə keçirən kapitaldır
- Dəyişən kapital - bir istehsal prosesində iştirak edən və öz dəyərini məhsulun üzərinə hissə-hissə keçirən kapitaldır.
- Dəyişən kapital - Məhsul istehsalında iştirak edən və öz dəyərini bütövlükdə məhsulun üzərinə keçirən kapitaldır.
- Dəyişən kapital - Məhsul istehsalında iştirak edən və öz dəyərini iki il ərzində məhsulun üzərində keçirən kapitaldır

437 Bir neçə istehsal prosesində iştirak edən və öz dəyərini məhsulun üzərinə hissə- hissə keçirən kapitaldır Nə?

- Sabit kapitalın dövriyyədə iştirak etməyən hissə
- Sabit kapital
- Dəyişən kapital

- İzafî mənfəət
- Sabit kapitalın dövriyyədə iştirak edən hissəsi

438 Məhsul istehsalında iştirak edən və öz dəyərini bütövlükdə məhsulun üzərinə keçirən kapitaldır Nə?

- Dəyişən kapital + İzafî mənfəət
- Sabit kapital
- Dəyişən kapital
- İzafî mənfəət
- Sabit kapital + İzafî mənfəət

439 Məhsul istehsalında iştirak edən və öz dəyərini iki il ərzində məhsulun üzərində keçirən kapitaldır Nə?

- Belə cavab yoxdur
- Sabit kapital
- Dəyişən kapital
- İzafî mənfəət
- Dəyər

440 Məhsul istehsalında yalnız pul resursları şəklində istifadə olunur. Nə?

- Belə cavab yoxdur
- Sabit kapital
- Dəyişən kapital
- İzafî mənfəət
- Dəyər

441 Aşağıdakılardan hansı doğrudur

- doğru variant yoxdur
- Sabit kapital - bir neçə istehsal prosesində iştirak edən və öz dəyərini məhsulun üzərinə hissə-hissə keçirən kapitaldır
- Dəyişən kapital - məhsul istehsalında daim iştirak edən və öz dəyərini bütövlükdə məhsulun üzərinə keçirən kapitaldır
- İzafî mənfəət – Müəssisənin Sosial Sığortaya ayırmaları çıxdıqdan sonra yerdə qalan hissəsidir
- Sabit kapital - bir istehsal prosesində iştirak edən və öz dəyərini məhsulun üzərinə hissə-hissə keçirən kapitaldır.

442 Ümumtəsərrüfat xərclərinə aiddir::

- binanın qızdırması, işıqlandırması və xidməti xərcləri;
- ümumtəsərrüfat təyinatları bina üçün icarə haqqı;
- maşın və avadanlıqların saxlanması və istismarına
- istehsalda istifadə edilən əsas vəsaitlərin və başqa mülkiyyətin təmir xərcləri və amotizasiya ayırmaları;
- göstərilən mülkiyyətin sığorta xərcləri;

443 Ümumtəsərrüfat xərclərinə aiddir::

- binanın qızdırması, işıqlandırması və xidməti xərcləri;
- informasiya, auditor, məsləhət və başqa oxşar xidmətlərin ödəniş xərcləri;
- maşın və avadanlıqların saxlanması və istismarına
- istehsalda istifadə edilən əsas vəsaitlərin və başqa mülkiyyətin təmir xərcləri və amotizasiya ayırmaları;
- göstərilən mülkiyyətin sığorta xərcləri;

444 Elektrik və istilik enerjisini- maya dəyəri — hansı işin əsas iqtisadi göstəricisidir

- maşınqayırma müəssisələri
- enerji müəssisəsinin
- agro müəssisəsinin
- kommersiya müəssisələri
- metallurgiya müəssisələri

445 Energetikada hansı şərtlərdə enerjinin tam maya dəyəri kalkulyasiya edilir?

- istehsalçı- anbar
- franko-istehlakçı
- franko-zavod
- franko-anbar
- istehsalçı-zavod

446 İstehsala çəkilən xərclər onların nədən asılı olmayıaraq aid olduqları hesabat ayınında enerjinin, onun ötürülməsi və paylaşıdırılması maya dəyərinə daxildir?

- ödəniş formaları
- müvəqqəti ödəniş
- ödəniş yeri
- ödəniş məbləği
- ödəniş növü

447 Energetikada maya dəyərlərin kalkulyasiya metodikasının xüsusiyyəti hansı şərtlərdə enerjinin tam maya dəyərinin kalkulyasiyasıdır

- istehsalçı- anbar
- franko-istehlakçı
- franko-zavod
- franko-anbar
- istehsalçı-zavod

448 Elektrik enerjisi sənayesində məhsulun əlamət və ya əlamətlər məcmusu üzrə təsnifatı hansı xərclərin uçotu və təhlili əsasında durur?

- hesabat
- istehsal
- istehlakçı
- faktiki
- plan

449 elektrik və istilik enerjisinin maya dəyərinin kalkulyasiyasının sadələşdirməsi məqsədi hansı növ yanacağın xərcinə proporsional olaraq elektrik və istilik enerjisi arasında bölüşdurməyə ivacə verilir?

- maye
- şərti
- faktiki
- plan
- hesabat

450 Energetikada hansı məhsul vahidinin maya dəyəri kalkulyasiya edilir?

- hesabat məhsulu (elektrik enerjisi və ya istilik)

- buraxılan məhsul (elektrik enerjisi və ya istilik)
- faktiki məhsul (elektrik enerjisi və ya istilik)
- faktiki məhsul (elektrik enerjisi və ya istilik)
- planlı məhsul (elektrik enerjisi və ya istilik)

451 Enerjinin maya dəyərinin kalkulyasiyası istehsalın hansı mərhələləri üzrə enerjinin maya dəyərinin plan və hesabat ölçünü səciyyələndirir?

- strateji
- texnoloji
- texniki
- inzibati
- tarixi

452 İstehsal texnologiyası, onun təşkili, buraxılan məhsulun xüsusiyyətləri xərclərin uçotunun və maya dəyərinin kalkulyasiyasının müxtəlif metodlarının əlaqələndirilməsinin tələb edir. Bu baxımdan aşağıdakı hansı metod tətbiq edilə bilər:

- Offerta
- Təklif
- Ardıcılıq
- Proses
- Təkrarlanan

453 İstehsal texnologiyası, onun təşkili, buraxılan məhsulun xüsusiyyətləri xərclərin uçotunun və maya dəyərinin kalkulyasiyasının müxtəlif metodlarının əlaqələndirilməsinin tələb edir. Bu baxımdan aşağıdakı hansı metod tətbiq edilə bilər:

- Kalkulyasiya
- Məlumat
- Məmulat
- Ardıcılıq
- İstehsal

454 İstehsal texnologiyası, onun təşkili, buraxılan məhsulun xüsusiyyətləri xərclərin uçotunun və maya dəyərinin kalkulyasiyasının müxtəlif metodlarının əlaqələndirilməsinin tələb edir. Bu baxımdan aşağıdakı hansı metod tətbiq edilə bilər:

- Hamısı
- Sifariş
- Mərhələ
- Normativ
- Proses

455 İstehsal texnologiyası, onun təşkili, buraxılan məhsulun xüsusiyyətləri xərclərin uçotunun və maya dəyərinin kalkulyasiyasının müxtəlif metodlarının əlaqələndirilməsinin tələb edir. Bu baxımdan aşağıdakı hansı metod tətbiq edilə bilməz:

- Məmulat
- Sifariş
- Mərhələ
- Normativ
- Proses

456 İstehsal texnologiyası, onun təşkili, buraxılan məhsulun xüsusiyyətləri xərclərin uçotunun və

maya dəyərinin kalkulyasiyasının müxtəlif metodlarının əlaqələndirilməsinin tələb edir. Bu zaman hansı metodların tətbiqi rəsmi sənədlərlə nəzərdə tutulur:

- normativ sifarişli
- Sifariş
- Mərhələ
- Normativ
- bütün variantlar doğrudur

457 Enerjinin maya dəyərinin hesablamasının əsas xüsusiyyəti:

- bütün cavablar səhvdir.
- onun franko-anbar müəssisə kalkulyasiyası sənayenin başqa sahələrindəki franko-istehlakçı kalkulyasiyasından fərqlidir;
- onun franko-istehlakçı kalkulyasiyası sənayenin başqa sahələrindəki franko-anbar müəssisə kalkulyasiyasından fərqlidir;
- onun franko-vaqon göndərmiş stansiyası kalkulyasiyası sənayenin başqa sahələrindəki franko-anbar müəssisə kalkulyasiyasından fərqlidir;
- onun franko-vaqon təyinat stansiyası kalkulyasiyası sənayenin başqa sahələrindəki franko-anbar müəssisə kalkulyasiyasından fərqlidir;

458 Energetika istehsainda franko-istehlakçı kalkulyasiyası:

- xərclərin maddələri üzrə konsentrat maya dəyəri haqqında məlumatı əks etdirir.
- metalın, rütubətin xidmətlərinin altında daha yüksək keyfiyyətli xüsusiyyətlər ilə istehsal üçün əlavə xərclərin iqtisadi effektivliyi müəyyən etməyə imkan verir;
- texnoloji dövr üzrə enerjinin tam maya dəyərini müəyyən etməyə imkan verir
- müvafiq ehtiyatların çıxarılması vaxtına qədər silinməsi imkan verir;
- xam filizdə və istehsal edilən məhsulda metalın olması və miqdarı haqqında məlumatı əks etdirir;

459 Enerjinin maya dəyərlərinin franko-istehlakçı kalkulyasiyası:

- bütün cavablar doğrudur.
- vacib iqtisadi dəyərə malik olur;
- istehsalda bütün xərclərin tam uçotunu təmin edir;
- enerjinin istehlakçıya qədər daşınmasında bütün xərclərin tam uçotunu təmin edir
- iqtisadi regionlarda energetic gücərinin və enerjinin iri istehlakçılarının rasional yerləşməsinin meyarlarından biridir;

460 Elektrik və istilik enerjisinin Maya dəyəri formalaşmasıNA ENERJİ istehsalının aşağıdakı xüsusiyyətləri təsir göstərir: (səhvi qeyd edin)

- istehsal müəyyən vaxt intervalında istehsal edilən enerjinin maya dəyərinə tam aid olur.
- istehsalçı və enerji istehlakçılarının sıx və fasıləsiz əlaqəsi;
- istehsal müəyyən vaxt intervalında istehsal edilən enerjinin maya dəyərinə tam aid olmur;
- onun daşınması fazası faktiki olaraq istehsal fazası ilə üst-üstə düşür; tamamlanmamış istehsal yoxdur;

461 İstilik elektrik stansiyalarında xərclər bölünür:

- enerjinin istehsalı-ötürülməsi üsulundan bilavasitə asılı olmayan xərclərə,
- dəyişən xərclərə;
- şərti-daimi (dəyişməz) xərclərə;
- elektrik və istilik enerjisinin istehsalının həcmində proporsional dəyişən xərclərə;
- həd-yolverilən (mümkün) xərclərə;

462 Su elektrik stansiyalarında və şəbəkə müəssisələrində: (hansı fikir doğrudur)

- bütün cavablar səhvdir.
- şərti-daimi (dəyişməz) xərclər yoxdur;
- istehsalı həcmi dəyişikliyi ilə bağlı olan dəyişən xərclər yoxdur
- enerjinin istehsalı-ötürülməsi üsulundan bilavasitə asılı olmayan xərclər yoxdur;
- bütün cavablar doğrudur

463 Enerji sisteminin gücün ehtiyatının saxlanması xərcləri müəyyən edilir:

- regressiya təhlili metodu ilə.
- ekspert metodu ilə;
- ekstropolyasiya metodu ilə;
- hesablama yolu ilə;
- korrelyasiya təhlili metodu ilə;

464 Energetikada xərclərin hesablanması obyektlərinə aiddir: (səhvi qeyd edin)

- bütün cavablar səhvdir.
- enerjinin ötürülmə - daşınma mərhələləri;
- enerji istehsalı mərhələləri;
- enerjinin işlənməsi mərhələləri;
- bütün cavablar doğrudur;

465 Xalq təsərrüfatı sahələri hansı əlamətinə görə hasiledici və emaledici sahələr bölünür:

- İstehsal olunan məhsulun qiymətinə görə
- Əmək əşyalarına olan münasibətinə görə
- Kalkulyasiya vahidinə görə
- Kalkulyasiya etmənin üsullarına görə
- Maya dəyərinin formalarına görə

466 Bu sənaye sahəsində ilkin xammalın emalının çox variantlı sxemi və istehsalın yüksək səviyyədə avtomatlaşdırılması ilə səciyyələnir:

- Doğru cavab yoxdur
- Neftçixarma sənayesi
- Metallurgiya sənayesi
- Yüngül sənaye
- Yeyinti sənaye

467 Bu sənaye sahəsində eyni bir texnoloji prosesdə xammaldan çoxlu sayıda məhsullar istehsal olunur:

- Doğru cavab yoxdur
- Neftçixarma sənayesi
- Yüngül sənaye
- Yeyinti sənaye
- Metallurgiya sənayesi

468 Yanacağın ucuz növləri hesab olunur:

- Doğru cavab yoxdur
- Neftçixarma sənayesinin ağır tullantıları
- Yanan məhsullar
- Neft və qaz
- Yüksək oktantlı benzin

469 Xalis məhsulun kəmiyyəti ilə müəyyən edilir:

- ⚡ Əsas məhsullar
- ⚡ Neftçixarma sənayesində sahənin məhsuldarlığını
- ⚡ İstehsal olunan məhsulun həcmi
- ⚡ Yanan məhsullar
- ⚡ Ağır tullantılar

470 Mövcud topdansatış qiymətləri ilə əmtəəlik məhsula çəkilən xərclərdən material və amortizasiya xərcləri çıxılır. Bu ifadə hansı göstəricini xarakterizə edir:

- ⚡ Neftçixarma sənayesində istehsal olunan məhsulun istehsal maya dəyərini
- ⚡ Neftçixarma sənayesində sahənin məhsuldarlığını
- ⚡ Yüngül sənayedə sahənin məhsuldarlığını
- ⚡ Neftçixarma sənayesində istehsal olunan məhsulun tam maya dəyərini
- ⚡ Neftçixarma sənayesində istehsal olunan sex maya dəyərini

471 Neft çıxarsa sənayesində Neft emalının dərinliyidir :

- ⚡ Doğru cavab yoxdur
- ⚡ Məhsulun maya dəyərinin aşağı salınmasının əsas amili
- ⚡ İstehsalın avtomatlaşdırılmasının əsas amili
- ⚡ İlkin xammallar çox variantlı sxeminin tərtibi
- ⚡ Neftçixarma sənayesində əsas məhsulun kalkulyasiya olunması

472 Bu sənaye sahəsi üçün əmək haqqı xərclərinin aşağı səviyyəsi və qeyri – istehsal xərclərinin yüksək səviyyəsi xarakterikdir:

- ⚡ Kənd təsərrüfat sənayesi
- ⚡ Neftçixarma sənayesi
- ⚡ Yeyinti sənayesi
- ⚡ Metallurgiya
- ⚡ Tikinti sənayesi

473 Digər bərabər şərtlər daxilində hasilat həcminin artması, eləcə də yataqların debitinin yüksəlməsi, nisbi sabit xərclər hesabına məhsul vahidinə düşən xərclərin ixtisarını təmin edir. Bu ifadə xarakterizə edir:

- ⚡ Miqyas və əvəzləmə effektini
- ⚡ Miqyas effektini
- ⚡ Gəlir effektini
- ⚡ Əvəzləmə effektini
- ⚡ Gəlir və əvəzləmə effektini

474 əsas vasitələrin amortizasiyası, yeraltı avadanlıqların təmiri xərcləri və üstəlik xərclər hansı xərclərə aiddir:

- ⚡ material xərclərinə
- ⚡ Şərti sabit xərclərə
- ⚡ Dəyişən xərclər
- ⚡ Amortizasiya xərclərinə
- ⚡ Xammal xərclərinə

475 Şərti sabit xərclərin xüsusi çəkisi ilə müəyyən edilir:

- Doğru cavab yoxdur
- Neftin hasilat maya dəyəri
- Neftin tama maya dəyəri
- Neftin dəyəri
- Neftin istehlak qiyməti

476 Aşağıdakılardan hansı doğrudur:

- doğru variant yoxdur
- Sabit kapital – Müəssisədə yalnız pul resursları şəklində istifadə olunur
- Sabit kapital - Müəssisələrdə yalnız material məsrəfləri şəklində istifadə olunur
- Sabit kapital – 5 il ərzində aşınır
- Dəyişən kapital -müəssisədə yalnız pul resursları şəklində istifadə olunur

477 Aşağıdakılardan hansı doğrudur:

- heç vaxt
- Sabit kapital - bir istehsal prosesində iştirak edən və öz dəyərini məhsulun üzərinə hissə-hissə keçirən kapitaldır
- Dəyişən kapital - məhsul istehsalında iştirak edən və öz dəyərini bütövlükdə məhsulun üzərinə keçirən kapitaldır
- sabit kapital dəyişməzdir
- dəyişən kapital çoxsaylıdır

478 (Md+m) ifadəsi ilə xarakterizə olunur:

- İzafî mənfəət
- Dəyər
- Maya dəyəri
- Sabit kapital
- Dəyişən kapital

479 d-(c+m) ifadəsi ilə xarakterizə olunur

- İzafî mənfəət
- Dəyər
- Maya dəyəri
- Sabit kapital
- Dəyişən kapital

480 (D-(c+v)) ifadəsi ilə xarakterizə olunur

- İzafî mənfəət
- Dəyər
- Maya dəyəri
- Sabit kapital
- dəyişən kapital

481 (D- (m+v)) ifadəsi ilə hesablanır

- Maya dəyəri
- Sabit kapital
- Dəyişən kapital
- İzafî mənfəət
- Dəyər

482 . Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən xərclərin tərkibi haqqında əsasnaməyə görə məhsulun (işin, xidmətin) maya dəyəri

- istehlak edilmiş maddi ehtiyatlar və işçilərin əməyinin ödənilməsinə çəkilən xərcləri eks etdirir
- istehsal prosesində istifadə olunan təbii ehtiyatların, xammalın, materialın, yanacağın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının qiymətləndirilmiş dəyərini, həmçinin onların istehsalına və satışına sərf edilən digər xərcləri özündə eks etdirir.
- istehsal və tədavül prosesində istifadə olunan təbii ehtiyatların, xammalın, materialın, yanacağın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının dəyərini eks etdirir.
- istehsal edilmiş istehsal vasitələrinin keçirilmiş dəyəri və bütün yeni yaradılmış dəyəri eks etdirir.
- istehlak edilmiş maddi ehtiyatlar və işçilərin əməyinin ödənilməsinə çəkilən xərcləri eks etdirir

483 Məhsulun maya dəyərinə daxil edilən xərclərin tərkibi haqqında əsasnaməyə görə məhsulun maya dəyərinə daxil edilən xərclərin tərkibinə daxil edilir

- istehsal və tədavül prosesində istifadə olunan təbii ehtiyatların, xammalın, materialın, yanacağın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının dəyəri.
- istehsalın təşkili və texnologiyasından irəli gələn, buraxılan məhsulların, görülən işlərin və yerinə yetirilən xidmətlərin keyfiyyəti və istehsal prosesinə nəzarət üzrə məsrəflər də daxil olmaqla, məhsulun (işin, xidmətin) istehsalı ilə bilavasitə əlaqədar olan xərclər.
- istehsal edilmiş istehsal vasitələrinin keçirilmiş dəyər və bütün yeni yaradılmış dəyər.
- istehlak edilmiş maddi ehtiyatlar və işçilərin əməyinin ödənilməsinə çəkilən xərclər
- məhsulun (işin, xidmətin) hazırlanmasına çəkilən canlı və maddiləşmiş əmək məsrəflər

484 Hazırda sənayedə məsrəflərin iqtisadi ünsürlərinə əsasən aşağıdakı qruplaşdırma qəbul edilmişdir:

- sadalananların hamısı
- xammal və əsas materiallar;
- köməkçi materiallar;
- kənardan alınan yanacaq;
- kənardan alınan enerji;

485 Hazırda sənayedə məsrəflərin iqtisadi ünsürlərinə əsasən aşağıdakı qruplaşdırma qəbul edilmişdir:

- sadalananların hamısı
- əsas vəsaitlərin amortizasiyası;
- əmək haqqı;
- ictimai siğorta üçün ayırmalar;
- başqa pul xərcləri.

486 . Avadanlığın saxlanması və istismarı xərcləri maddəsinə nə aiddir?

- sadalananların hamısı
- avadanlığın, ona xidmət göstərilməsi ilə və onun cari təmiri ilə əlaqədar olan xərclər, yəni avadanlığın saxlanılması və işlədilməsi üçün sərf olunmuş materialların, yanacaq və enerjinin dəyəri,
- avadanlığa xidmət edən fəhlələrin əmək haqqı,
- avadanlığın cari təmir xərcləri, az qiymətli və tez xarab olan alətlərin köhnəlməsi dəyəri və sair xərclər.
- istehsal avadanlığının amortizasiyası (onların müstəqil xərc maddəsinə ayrılmadığı sahələrdə),

487 Sex xərcləri maddəsinə nə aiddir?.

- sadalananların hamısı
- sex, sex heyətinin saxlanması xərcləri,
- sex binalarının, tikililərinin və inventarının saxlanması, cari təmiri və amortizasiyası xərcləri,
- səmərələşdirmə və ixtiraçılıq xərcləri,

- Əmək mühafizəsi xərcləri və sex xarakterli başqa xərclər daxil edilir.

488 Sex və ümumzavod xərclərinin tərkibində qeyri-məhsuldar xərc adlanan xərclər ayrıca uçota alınır. Bunlara daxil olur

- Əmək mühafizəsi xərcləri və sex xarakterli başqa xərclər
- cərimələr, peniyalar, dəbbələmə pulları, materialların və bitirilməmiş is-tehsalın əksik gəlməsi, brak və anbarlarda saxlanılan materialların xarab edilməsi, işsiz dayanmalar və sairə nəticəsində əmələ gələn itkilər.
- avadanlığın, ona xidmət göstərilməsi ilə və onun cari təmiri ilə əlaqədar olan xərclər, yəni avadanlığın saxlanması və işlədilməsi üçün sərf olunmuş materialların, yanacaq və enerjinin dəyəri,
- sex binalarının, tikililərinin və inventarının saxlanması, cari təmiri və amortizasiyası xərcləri,
- istehsal avadanlığının amortizasiyası (onların müstəqil xərc maddəsinə ayrılmadığı sahələrdə),

489 Ümumzavod xərcləri nə aiddir?.

- istehsal və tə davüd prosesində istifadə olunan təbii ehtiyatların, xammalın, materialın, yanacağın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının dəyəri
- zavod idarəsinin saxlanması ilə əlaqədar olan bütün xərclər və müəssisənin ümumistehsal ehtiyacları üçün çəkilən xərclər
- zavod avadanlığının, ona xidmət göstərilməsi ilə və onun cari təmiri ilə əlaqədar olan xərclər, yəni avadanlığın saxlanması və işlədilməsi üçün sərf olunmuş materialların, yanacaq və enerjinin dəyəri,
- zavodun sex binalarının, tikililərinin və inventarının saxlanması, cari təmiri və amortizasiyası xərcləri,
- istehsal avadanlığının amortizasiyası (onların müstəqil xərc maddəsinə ayrılmadığı sahələrdə),

490 Texnoloji maya dəyəri: (fikri tamamlayın)

- istehsalın təşkili, avtomatlaşdırma və mexanikləşdirmə, ixtisaslaşdırma və təmər-küzələşdiriləməsi dərəcəsini xarakterizə etmək üçün tətbiq edilir
- texnoloji proseslərin (əməliyyatların) yerinə yetirilməsi ilə əlaqədar sex məsəflərinin məbləğini özündə əhatə edir və müxtəlif texnoloji proseslərin içərisində ən səmərəlisini seçmək üçün tətbiq edilir.
- sexin müəyyən məhsulunun istehsalı ilə əlaqədar olan bütün məsəfləri, yəni əsas və köməkçi materiallar, yanacaq, enerji məsəflərini, istehsal fəhlərinin əmək haqqını, avadanlığın saxlanması və istismarı tətbiq edilir
- məhsul növünün istehsalı üçün müəssisənin ümumi məsəflərini səciyyələndirir. O, sex maya dəyərindən və ümumzavod xərclərinin hesablanması üçün tətbiq edilir.
- məhsulun istehsalı və realizə ilə əlaqədar olan bütün məsəfləri əhatə edir və ona görə də müəssisənin istehsal fəaliyyətinin son nəticəsi ni səciyyələndirir. O, sex maya dəyərindən, ümumzavod xərc-lərindən və istehsaldan kənar xərclərin hesablanması üçün tətbiq edilir.

491 Sex maya dəyəri: (fikri tamamlayın)

- sexin maddi-enerji, tədarük-nəqliyyat xərclərinin mütərəqqi məsəf normaları, iş vaxtından, maşın və avadanlıqdan istifadə edilməsinin texniki norma və normativlərini cəmləşdirir
- sexin müəyyən məhsulunun istehsalı ilə əlaqədar olan bütün məsəfləri, yəni əsas və köməkçi materiallar, yanacaq, enerji məsəflərini, istehsal fəhlərinin əmək haqqını, avadanlığın saxlanması və istismarı xərclərini və sexin idarə edilməsi ilə əlaqədar olan sex xərclərini cəmləşdirir.
- sexin müəyyən məhsul növünün istehsalı üçün müəssisənin ümumi məsəflərini səciyyələndirir. O, sex maya dəyərindən və ümumzavod xərclərini cəmləşdirir.
- sexin müəyyən məhsulunun istehsalı və realizə ilə əlaqədar olan bütün məsəfləri əhatə edir və ona görə də müəssisənin istehsal fəaliyyətinin son nəticəsini səciyyələndirir. O, sex maya dəyərini, ümumzavod xərclərini və istehsaldan kənar xərcləri cəmləşdirir.
- sexin müəyyən növ məhsulun fərdi maya dəyərinin məcmusu kimi müəyyən olunur və əsas ölçü kimi, hər bir müəssisənin əmtəəlik məhsulunun həcmi qəbul edilir. Orta sahə maya dəyəri sənaye məhsullarına topdansatış qiymətlərini cəmləşdirir.

492 İstehsal maya dəyəri: (fikri tamamlayın)

- müəyyən dövr ərzində məhsulun istehsalına və realizəsi üzrə faktiki məsrəflərin cəmindən ibarətdir.
- məhsul növünün istehsalı üçün müəssisənin ümumi məsrəflərini səciyyələndirir. O, sex maya dəyərindən və ümumzavod xərclərinin cəmindən ibarətdir.
- məhsulunun istehsalı ilə əlaqədar olan bütün məsrəfləri, yəni əsas və köməkçi materiallar, yanacaq, enerji məsrəflərini, istehsal fəhlələrinin əmək haqqını, avadanlığın saxlanması və istismarı xərclərinin cəmindən ibarətdir.
- məhsulun istehsalı və realizə ilə əlaqədar olan bütün məsrəfləri əhatə edir və ona görə də müəssisənin istehsal fəaliyyətinin son nəticəsini səciyyələndirir. O, sex maya dəyərinin, ümumzavod xərclərinin və istehsaldan kənar xərclərinin cəmindən ibarətdir.
- müəyyən növ məhsulun fərdi maya dəyərinin məcmusu kimi müəyyən olunur və əsas ölçü kimi, hər bir müəssisənin əmtəəlik məhsulunun həcmi qəbul edilir və maya dəyəri sənaye məhsullarına topdansatış qiymətlərinin cəmindən ibarətdir

#### 493 Plan maya dəyəri: (fikri tamamlayın)

- məhsulunun istehsalı ilə əlaqədar olan bütün məsrəfləri, yəni əsas və köməkçi materiallar, yanacaq, enerji məsrəflərini, istehsal fəhlələrinin əmək haqqını, avadanlığın saxlanması və istismarı xərcləri əsasında müəyyən edilir
- maddi-enerji, tədarük-nəqliyyat xərclərinin mütərəqqil məsrəf normaları, iş vaxtından, maşın və avadanlıqdan istifadə edilməsinin texniki norma və normativləri əsasında müəyyən edilir.
- müəyyən dövr ərzində məhsulun istehsalına və realizəsi üzrə faktiki məsrəflər əsasında müəyyən edilir.
- məhsulun istehsalı və realizə ilə əlaqədar olan bütün məsrəfləri əhatə edir və ona görə də müəssisənin istehsal fəaliyyətinin son nəticəsini səciyyələndirir. O, sex maya dəyəri, ümumzavod xərcləri və istehsaldan kənar xərclər əsasında müəyyən edilir.
- müəyyən növ məhsulun fərdi maya dəyərinin məcmusu kimi müəyyən olunur və əsas ölçü kimi, hər bir müəssisənin əmtəəlik məhsulunun həcmi qəbul edilir və sənaye məhsullarına topdansatış qiymətləri əsasında müəyyən edilir

#### 494 Tam (kommersiya) maya dəyəri: (fikri tamamlayın)

- məhsul növünün istehsalı üçün müəssisənin ümumi məsrəflərini səciyyələndirir. O, sex maya dəyərindən və ümumzavod xərclərinin cəmindən ibarətdir.
- məhsulun istehsalı və realizə ilə əlaqədar olan bütün məsrəfləri əhatə edir və ona görə də müəssisənin istehsal fəaliyyətinin son nəti-cə-si-ni səciyyələndirir. O, sex maya dəyərindən, ümumzavod xərc-lərindən və istehsaldan kənar xərclərdən ibarətdir.
- müəyyən növ məhsulun fərdi maya dəyərinin məcmusu kimi müəyyən olunur və əsas ölçü kimi, hər bir müəssisənin əmtəəlik məhsulunun həcmi qəbul edilir və maya dəyəri sənaye məhsullarına topdansatış qiymətlərindən ibarətdir.
- maddi-enerji, tədarük-nəqliyyat xərclərinin mütərəqqi məsrəf normaları, iş vaxtından, maşın və avadanlıqdan istifadə edilməsinin texniki norma və normativlərdən ibarətdir.
- müəyyən dövr ərzində məhsulun istehsalına və realizəsi üzrə faktiki məsrəflərdən ibarətdir.

#### 495 İşlənilməsi üsullarına görə norma və normativlər təsnifləşdirilirlər:

- doğru variant yoxdur
- analitik – hesabat
- təcrübi
- təcrübi – statistik
- sadalanan üç variant doğrudur

#### 496 Tətinatına və tərtib olunması vaxtına görə kalkuyasiya təsnifləşdirilir:

- analitik və yekun
- analitik – hesabat
- təcrübi - analitik
- təcrübi – statistik
- cari və yekun

#### 497 Cari kalkuyasiya aiddir:

- plan, layihə və normativ kalkulyasiya
- analitik, normativ və hesabat kalkulyasiya
- layihə, statistik və analitik kalkulyasiya
- təcrübi, plan və statistik kalkulyasiya
- plan, normativ və yekun kalkulyasiya

498 Cari kalkulyasiya tərtib olunur:

- bütün variantlar doğrudur
- məhsul istehsalının başlanması qədər
- məhsul istehsalı zamanı
- məhsul istehsalı başa çatdıqdan sonra
- məhsulun istehsala başlanması ilə başa çatması arasında

499 Yekun hesabat kalkulyasiya tərtib olunur:

- bütün variantlar doğrudur
- məhsul istehsalının başlanması qədər
- məhsul istehsalı zamanı
- məhsul istehsalı başa çatdıqdan sonra
- məhsulun istehsala başlanması ilə başa çatması arasında

500 Kalkulyasiya obyektlərinin xassələrinə görə aşağıdakı kalkulyasiya növləri fərqləndirilir:

- ümumi, təsərrüfat hesablı və parametrik
- analitik, təsərrüfat hesablı və parametrik
- layihə, statistik və analitik kalkulyasiya
- parametrik, plan və statistik kalkulyasiya
- plan, normativ və yekun kalkulyasiya

501 Parametrik kalkulyasiyada:

- bütün variantlar doğrudur
- konkret məmulatlarla yanaşı, həm də texniki iqtisadi parametrlər çıxış edir
- konkret məhsul, növ çıxış edir
- məmulatın texniki – iqtisadi parametrləri çıxış edir
- konkret məmulat əsas götürülür

502 Norma və normativlər istehsal elementlərinə görə təsnifləşdirilir:

- sadalanan üç variant doğru deyil
- xammal, material, yanacaq və s. xərclər
- xammal, material, yanacaq ehtiyatlarının ölçüsü
- avadanlığın xidmət və istehsalın idarə edilməsi xərcləri
- sadalanan üç variant doğrudur

503 Kalkulyasiya maddələri üzrə aşağıdakılardan hansı səhvdir:

- qeyri-istehsal xərcləri
- xammal və materiallar
- qaytarılan tullantılar
- zaylardan itkilər
- vergilər

504 Kalkulyasiya nədir:

- məhsul, iş və xidmət növləri vahidinin maya dəyərindən və məhsul buraxılışı xərclərinin fərqini hesablayan sistemidir
- məhsul, iş və xidmət növləri vahidinin maya dəyərinin və məhsul buraxılışı xərclərinin kompleks iqtisadi hesablamalar sistemidir
- məhsul, iş və xidmət növləri vahididir
- məhsul buraxılışı xərclərinin kompleks iqtisadi hesablamalar sistemidir
- avadanlığın xidmət və istehsalın idarə edilməsi xərcləri

505 Bu üsulun tətbiq olunduğu sahələrdə məhsullar əsas, yanın və tullantılara ayrırlar:

- Birbaşa hesablamalar üsulu
- Kombinələşdirilmiş üsul
- Xərclərin yanın məhsullara aid edilməsi üsulu
- Normativ üsul
- Xərclərin mütənasib bölüşdürülməsi üsulu

506 Xərclərin yanın məhsula aid edilməsi üsulunda hansı məhsullar əvvəlcədən nəzərdə tutulmuş hesablaşma qiymətləri ilə qiymətləndirilir:

- Yanın məhsullar və tullantılar
- Əsas məhsullar
- Yanın məhsullar
- Tullantılar
- Əsas və yanın məhsullar

507 Bu üsulun tətbiqi zamanı aşağıdakı qanuna uyğunluq gözlənilməlidir: əsas məhsul növləri üzrə ümumi xərclərdən, yanın məhsulların və tullantıların dəyəri kalkulyasiya edilmədən çıxılır

- Xərclərin toplanılması üsulu
- Xərclərin yanın məhsullara aid edilməsi üsulu
- Birbaşa hesablamalar üsulu
- Kombinələşdirilmiş üsul
- Xərclərin mütənasib bölüşdürülməsi üsulu

508 Bu üsul əsasən bir texnoloji prosesdə məhsulun müxtəlif növlərinin istehsal beş verdiyi sahələrdə tətbiq edilir:

- Xərclərin mütənasib bölüşdürülməsi üsulu
- Xərclərin toplanılması üsulu
- Birbaşa hesablamalar üsulu
- Kombinələşdirilmiş üsul
- Xərclərin yanın məhsullara aid edilməsi üsulu

509 Ümumi xərclər:

- mal dövriyyəsinin həcmindən asılı olan xərclərdir
- malların satışı, onların uçotu və idarə heyətinin saxlanması ilə əlaqədar xərclərdir
- tədavül sferasında istehsal prosesinin davam etməsi və başa çatması ilə bağlı xərclərdir
- fəaliyyətin hər bir sahəsinə aid olan bilavasitə (birbaşa) xərclərdir
- ticarət və kommersiya təşkilatlarına, müəssisələrinə aid olan xərclərdir

510 Şərti-dəyişən xərclər:

- mal dövriyyəsinin həcmindən asılı olan xərclərdir
- malların satışı, onların uçotu və idarə heyətinin saxlanması ilə əlaqədar xərclərdir

- tədavül sferasında istehsal prosesinin davam etməsi və başa çatması ilə bağlı xərclərdir
- fəaliyyətin hər bir sahəsinə aid olan bilavasitə (birbaşa) xərclərdir
- ticarət və kommersiya təşkilatlarına, müəssisələrinə aid olan xərclərdir

#### 511 Şərti-sabit xərclər:

- mal dövriyyəsinin dəyişməsindən asılı olmayan xərclərdir
- malların satışı, onların uçoti və idarə heyətinin saxlanması ilə əlaqədar xərclərdir
- tədavül sferasında istehsal prosesinin davam etməsi və başa çatması ilə bağlı xərclərdir
- fəaliyyətin hər bir sahəsinə aid olan bilavasitə (birbaşa) xərclərdir
- ticarət və kommersiya təşkilatlarına, müəssisələrinə aid olan xərclərdir

#### 512 Tədavül xərclərinin ümumi həcmində ən çox xsusi çəkiyə malik məsrəflər hansılardır:

- tara üzrə itkilər, əməyin mühafizəsi üzrə xərclər
- nəqliyyat xərcləri, binaların saxlanması və kirayə edilməsi məsrəfləri
- əmək haqqının ödənilməsi xərcləri, cari təmir xərcləri
- istehsal ehtiyacların, yanacaq, qaz və elektrik enerjisi xərcləri
- ticarət reklamı xərcləri, bank kreditlərinin istifadəsinə faizlər

#### 513 Tədavül xərclərinin səviyyəsi:

- mal dövriyyəsinin həcmindən asılı olan xərclərin göstəricisidir
- malların satışı üzrə istehsal həcmini ifadə edir
- tədavül sferasında istehsal prosesinin davam etməsi və başa çatması ilə bağlı xərcləri göstərir
- fəaliyyətin hər bir sahəsinə aid olan bilavasitə xərclərdir
- ticarət müəssisələri və təşkilatların işinin keyfiyyət göstəricisidir

#### 514 Əgər tədavül xərcləri aşağıdırısa:

- nəqliyyat xərcləri aşağıdır
- əldə olunan gəlir də aşağıdır
- əldə olunan gəlir yüksəkdir
- istehsal xərcləri də aşağıdır
- istehsal xərcləri yüksəkdir

#### 515 Proses metodundan hansı sahələrdə istifadə olunur:

- Emaledici sənayedə
- Yüngül və yeyinti
- Maşınqayırmaya
- Maşınqayırmaya və yeyinti
- Hasiledici sənayedə və energetikada

#### 516 Məmulat metodu:

- Doğru cavab yoxdur
- Kütləvi istehsal sahələrində konkret məhsul növləri üzrə xərclərin ümumiləşdirilməsinə əsaslanır
- Xərclər mərhələlər üzrə ümumiləşdirilir və hər bir mərhələdə məhsulun maya dəyəri kalkulyasiya olunur
- Fərdi və xırda seriya istehsal sahələrində tətbiq olunur
- Xərclərin müəyyən edilməsinin mühasibat metodudur

#### 517 Məmulat metodunda xərclərin uçotu obyektləri

- Mühasibat uçotu məlumatlarıdır
- Kalkulyasiya obyektindən fərqlənir

- Eyni zamanda kalkulyasiya obyektidir
- Ayrı-ayrı məhsul vahidləridir
- Məhsul istehsalı zamanı alınan sifarişlərdir

518 Məmulat metodunun tətbiqi sferası:

- Doğru cavab yoxdur
- Maşınqayırma və yeyinti sənayesində məhsulların istehsalı ilə məhdudlaşır
- Fərdi və xırda seriyalı istehsal sahələrində məhsul istehsalı ilə məhdudlaşır
- Ehtiyat hissələrinin, detalların, sanitər texniki avadanlığının və s. İstehsalı ilə məhdudlaşır
- Yalnız maşın və avadanlıqların istehsalı ilə məhdudlaşır

519 Fərdi və xırda seriyalı istehsalda, eləcə də təmir və köməkçi istehsal sahələrində daha geniş tətbiq olunur. Bu hansı metoddur?

- Sifariş
- Mərhələ
- Məmulat
- Proses
- Normativ

520 Mürəkkəb quruluşlu avadanlıqların istehsalı hansı metodun tətbiqi sferasına aiddir:

- Mərhələ
- Sifariş
- Normativ
- Proses
- Məmulat

521 Sifariş metodunun tətbiqi sferasına aid etmək olar:

- Heç birini
- Mürəkkəb quruluşlu avadanlıqların istehsalı
- Maşınqayıran sahələrini
- Yeyinti sənayesini
- Yüngül sənayeni

522 Sifariş metoduna aid olan istehsal yerlərində xərclərin ucotu obyekti ola bilər:

- Heç biri
- Ayrı-ayrı sifarişlər
- İstehsal avadanlıqları
- Kalkulyasiya vahidləri
- Hamısı

523 Mərhələ metodu hansı sahələrdə tətbiq olunur:

- Xammalın hazır məhsula çevriləməsi ilə fərqlənən sahələrdə
- Mürəkkəb quruluşlu avadanlıqların istehsalı sahələrində
- Fərdi istehsal sahələrində
- Xırda seriyalı istehsal sahələrində
- Köməkçi istehsal sahələrində

524 Normativ metod

- Yalnız xərclərin müəyyən edilməsinin mühasibat metodu deyil, həmçinin xərclərin maya dəyərinin formallaşmasına və idarə olunmasına nəzarət metodudur
- Xərclərin müəyyən edilməsinin mühasibat metodudur
- Xərclərin maya dəyərinin formallaşmasına nəzarət metodudur
- Xərclərin idarə olunmasına nəzarət metodudur
- Xərclərin maksimum dərəcədə aşağı salınmasına nəzarət metodudur

525 Norma və normativlər sistemi vasitəsi ilə idarə olunan metod:

- Proses
- Sifariş
- Normativ
- Sifariş və normativ
- Mərhələ

526 Normativ metoddan hansı sahələrdə istifadə olunur:

- Heç biri
- Maşınqayırma və yeyinti sənaye sahələrində
- Fərdi və xırda seriyalı istehsalda
- Təmir və köməkçi istehsal sahələrində
- Xammalın hazır məhsula çevrilməsi sahələrində

527 Kənd təsərrüfatında məhsulun aşağıdakı qruplar üzrə maya dəyəri hesablanır:

- doğru cavab yoxdur
- fərdi, sahə, istehsal maya dəyəri
- əsas, əlavə və xalis maya dəyəri
- birbaşa, ümumi və sabit maya dəyəri
- şərti-sabit, şərti-dəyişən və ümumi maya dəyəri

528 Kənd təsərrüfatında təsnifləşdirilən xərclərdən hansı səhv variantdır:

- fərdi və istehsal
- sadə və mürəkkəb
- əsas və üstəlik
- birbaşa və dolayı
- sadə və mürəkkəb, sadə və mürəkkəb, birbaşa və dolayı

529 Yüngül sənayedə kalkulyasiya obyektləri və vahidlərinin seçilməsi hansı sənayenin bazasında seçilir:

- maşınqayırma sənayesi bazasında
- toxuculuq sənayesi bazasında
- kimya sənayesi bazasında
- energetika sənayesi bazasında
- kömür sənayesi bazasında

530 Yeyinti sənayesində maya dəyərinə təsir göstərən amillər hansılardır:

- sadalanan bütün variantlar doğrudur
- xammaldan səmərəli istifadə
- xammalın tərkibinin dəyişdirilməsi
- təchizat şəraitinin yaxşılaşdırılması
- xammalın keyfiyyətinin dəyişdirilməsi

531 Başa çatmamış istehsalın xammalın, materialların və yarımfabrikatların dəyəri hesabına qiymətləndirilməsi əsasən harada tətbiq edilir:

- plan istehsalı şəraitində;;
- kütləvi istehsal şəraitində;
- fərdi (vahid) istehsal şəraitində;
- material tutumlu istehsallarda;
- istehsalı şəraitində;

532 Vergi hesabında öz məhsulunun məcburi şəhadətnaməsi üçün xərc nəyi bildirir

- satış üçün nəzərdə tutulan maddi-istehsal ehtiyatları
- birbaşa xərcləri
- nəqliyyat xərclərini;
- qaimə xərclərini;
- istehsal ilə bağlı digər xərcləri;

533 Hazır məhsulun faktiki dəyərinə nə aiddir:

- nəqliyyat xərcləri;
- hazır məhsulun istehsalında istifadə edilən yanacağın dəyər qiyməti
- satış üçün nəzərdə tutulan maddi-istehsal ehtiyatlarıdır;
- hazır məhsulun istehsalı ilə bağlı bütün faktiki xərclər;
- birbaşa xərclər;

534 Hansı metodun tətbiqində məmulatın hazırlanmasına çəkilən xərclər ayrı-ayrı sifarişlər kəsiyində hesablanılır

- yarımfabrikat üsulla.
- sifariş metodu;
- çala metodu.
- normativ maya dəyərinin üzrə xərclərin hesablanması metodu;
- yenidən bölünmə (yarımfabrikatlı və ya yarımfabrikatsz) metodu;

535 Hansı metodun tətbiqində məmulalar partiyasının hazırlanmasına çəkilən xərclər ayrı-ayrı sifarişlər kəsiyində hesablanılır

- yarımfabrikat üsulla.
- sifariş metodu;
- çala metodu.
- normativ maya dəyərinin üzrə xərclərin hesablanması metodu;
- yenidən bölünmə (yarımfabrikatlı və ya yarımfabrikatsz) metodu;

536 Fərdi və kiçik istehsallı trikotaj müəssisələrində fərdi tələbindən çıxış edərək sifarişlərin formallaşdırıldığındə hansı metod tətbiq edilir

- yarımfabrikat üsulla.
- sifariş metod;
- çala metod.
- normativ maya dəyərinin üzrə xərclərin hesablanması metodu;
- yenidən bölünmə (yarımfabrikatlı və ya yarımfabrikatsz) metod;

537 Başa çatmamış istehsal bu nədir :

- istirahətlər müvafiq xərclər ilə bitməmiş məhsulun qalıqları.

- hazır məhsulun qalıqları;
- xammalın, materialların qalıqları;
- komplektləşməmiş məmulatlar,
- yarımfabrikatların qalıqları

538 Başa çatmamış istehsal bu nədir :

- İstirahətlər müvafiq xərclər ilə bitməmiş məhsulun qalıqları.
- hazır məhsulun qalıqları;
- Xammalın, materialların qalıqları;
- texniki qəbul olunmamış məmulatlar,
- yarımfabrikatların qalıqları

539 Vergi hesabında öz məhsulnun məcburi şəhadətnaməsi üçün xərc nəyi bildirir

- satış üçün nəzərdə tutulan maddi-istehsal ehtiyatları
- birbaşa xərcləri;
- nəqliyyat xərclərini;
- qaimə xərclərini;
- reallaşdırma ilə bağlı digər xərcləri;

540 Eynicinsli məhsulun və ya bitməmiş istehsalın olmadığı zaman məhdud sayılı məhsul növlərinin istehsalında tətbiq edilən metod necə adlandırılır:

- yarımfabrikat üsulla.
- yenidən bölünmə (yarımfabrikatlı və ya yarımfabrikatsz) metodu;
- çala metodu.
- sifariş metodu;
- normativ maya dəyərinin üzrə xərclərin hesablanması metodu;

541 Hazır məhsulun faktiki dəyərinə nə aiddir:

- nəqliyyat xərcləri;
- hazır məhsulun istehsalında istifadə edilən enerjinin dəyər qiyməti
- satış üçün nəzərdə tutulan maddi-istehsal ehtiyatlarıdır;
- hazır məhsulun istehsalı ilə bağlı bütün faktiki xərclər;
- birbaşa xərclər;

542 Başa çatmamış istehsalın xammalın, materialların və yarımfabrikatların dəyəri hesabına qiymətləndirilməsi əsasən harada tətbiq edilir:

- plan istehsalı şəraitində;;
- seriyalı istehsal şəraitində;
- fərdi (vahid) istehsal şəraitində;
- material tutumlu istehsallarda
- istehsalı şəraitində;

543 Hansı metodun tətbiqində məhsul vahidinin maya dəyəri sifarişin istehsalına çəkilən xərclərin məbləğinin bu sifariş çərçivəsində hazırlanmış məhsulun miqdarına bölünməsi ilə müəyyən edilir.

- yarımfabrikat üsulla.
- sifariş metodu;
- çala metodu.
- normativ maya dəyərinin üzrə xərclərin hesablanması metodu;
- yenidən bölünmə (yarımfabrikatlı və ya yarımfabrikatsz) metodu;

544 Fərdi və kiçik istehsallı tikiş müəssisələrində fərdi tələbindən çıxış edərək sifarişlərin formallaşdırıldığındə hansı metod tətbiq edilir

- yarımfabrikat üsulla.
- sifariş metod;
- çala metod.
- normativ maya dəyərinin üzrə xərclərin hesablanması metodu;
- yenidən bölünmə (yarımfabrikatlı və ya yarımfabrikatsz) metod;

545 Fərdi və kiçik istehsallı ayaqqabı isehsal müəssisələrində fərdi tələbindən çıxış edərək sifarişlərin formallaşdırıldığındə hansı metod tətbiq edilir

- yarımfabrikat üsulla.
- sifariş metod;
- çala metod.
- normativ maya dəyərinin üzrə xərclərin hesablanması metodu;
- yenidən bölünmə (yarımfabrikatlı və ya yarımfabrikatsz) metod;

546 Hazır məhsulun faktiki dəyərinə nə aiddir:

- nəqliyyat xərcləri;
- hazır məhsulun istehsalında istifadə edilən təbii resursların dəyər qiyməti
- satış üçün nəzərdə tutulan maddi-istehsal ehtiyatlarıdır;
- hazır məhsulun istehsalı ilə bağlı bütün faktiki xərclər;
- birbaşa xərclər;

547 Hazır məhsulun faktiki dəyərinə nə aiddir:

- nəqliyyat xərcləri;
- hazır məhsulun istehsalında istifadə edilən xammalın dəyər qiyməti
- satış üçün nəzərdə tutulan maddi-istehsal ehtiyatlarıdır;
- hazır məhsulun istehsalı ilə bağlı bütün faktiki xərclər;
- birbaşa xərclər;

548 Hazır məhsulun faktiki dəyərinə nə aiddir:

- nəqliyyat xərcləri;
- hazır məhsulun istehsalında istifadə edilən materialların dəyər qiyməti
- satış üçün nəzərdə tutulan maddi-istehsal ehtiyatlarıdır;
- hazır məhsulun istehsalı ilə bağlı bütün faktiki xərclər;
- birbaşa xərclər;

549 Başa çatmamış istehsal bu nədir :

- istirahətlər müvafiq xərclər ilə bitməmiş məhsulun qalıqları.
- hazır məhsulun qalıqları;
- xammalın, materialların qalıqları;
- sınaqdan keçməmiş məmulatlar,
- yarımfabrikatların qalıqları

550 Tikinti- quraşdırma işlərinin smeta maya dəyərinin növü deyil

- bütün variantlar doğrudur
- plan
- faktiki

- smeta
- sex

551 Tikintidə birbaşa xərclərə daxil edilmir?

- idarəetmə xərcləri
- material xərcləri
- fəhlələrin əmək haqqı xərcləri
- maşın və mexanizmlərin istismarı xərcləri
- sadalanınların hamısı

552 Tikintidə birbaşa xərclərə daxil edilir?

- sadalanınların hamısı
- material xərclərə
- fəhlələrin əmək haqqı xərcləri
- amortizasiya xərcləri
- sair birbaşa xərclər

553 Tikintidə üstəlik xərclər əsasən nədən ibarətdir?

- doğru variant yoxdur
- inzibati-təsərrüfat xərclərindən
- material xərclərindən
- amortizasiya xərclərindən
- fəhlələrin əsas əmək haqqı xərclərindən

554 Tikintidə üstəlik xərclərə aid deyil

- bütün variantlar doğrudur.
- inzibati xərclər
- təsərrüfat xərcləri
- bütün normalaşdırılan xərclər
- amortizasiya xərclər

555 Doğru cavabı tapmaq. Kalkulyasiya Yenidən bölünmə xərclərlər vərəqinin nə daxildir?

- yenidən bölünmə üzrə əldə edilmiş məbləğ seçilən bazaya proporsional məhsul qrupları arasında bölünür;
- materialların və yarımfabrikatların istifadəsi haqda hesabatlar və sexlərin texniki hesabatları əsasında, növ kalkulyasiyası hesablanılır bu zaman tək "istehsalda verilmişdir" bölməsi doldurulur";
- metal balansının doldurulması yolu ilə qaytarla bilən itkilər hesablanılır və "Gəlirlər" bölməsinə daxil edilir;
- əlavə (köməkçi) materialların xərcləri haqda məlumat plan kalkulyasiyası daxil edilir;
- enerji daşıyıcılarının, əvəz edilə bilən avadanlıqların xərcləri haqda, əmək haqqlarının, amortizasiya hesablanması haqda, təmir xərcləri haqda məlumatlar əsasında yenidən bölünmə məbləği hesablanılır;

556 Harada yenidən bölünmə üzrə xərclər daxil olan yarımfabrikatların yenidən bölünməsi üzrə xərclərini özünə daxil edir?

- verilmiş şöbədə
- verilmiş sexdə
- verilmiş sahədə
- verilmiş müəssisədə
- verilmiş istehsalda

557 Doğru cavabı tapmaq. Kalkulyasiya Yenidən bölünmə xərclərlər vərəqinə nə daxildir?

- yenidən bölünmə üzrə əldə edilmiş məbləğ seçilən bazaya proporsional məhsul qrupları arasında bölünür;
- metal balansının doldurulması yolu ilə dönməz itkilər hesablanılır və "Tullantılar" bölməsinə daxil edilir;
- metal balansının doldurulması yolu ilə qaytarıla bilən itkilər hesablanılır və "Gəlirlər" bölməsinə daxil edilir;
- əlavə (köməkçi) materialların xərcləri haqda məlumat plan kalkulyasiyası daxil edilir;
- enerji daşıyıcılarının, əvəz edilə bilən avadanlıqların xərcləri haqda, əmək haqqlarının, amortizasiya hesablanması haqda, təmir xərcləri haqda məlumatlar əsasında yenidən bölünmə məbləği hesablanılır;

558 Doğru cavabı tapmaq. Prokat sexlərində dəmir metallurgiyada kalkulyasiya obyekt nədir:

- prokatın qrupları
- prokatın markaları
- prokatın keyfiyyətləri
- prokatın miqdaları
- prokatın növləri.

559 Doğru cavabı tapmaq. Kalkulyasiya Yenidən bölünmə xərclərlər vərəqinin nə daxildir?

- yenidən bölünmə üzrə əldə edilmiş məbləğ seçilən bazaya proporsional məhsul qrupları arasında bölünür;
- yenidən bölünmə üzrə əldə edilmiş məbləğ "yenidən bölünmə üzrə və ümumtəsərrüfat xərcləri" adlanan bir sətir ilə müvafiq növ kalkulyasiyaya daxil edilir;
- metal balansının doldurulması yolu ilə qaytarıla bilən itkilər hesablanılır və "Gəlirlər" bölməsinə daxil edilir;
- əlavə (köməkçi) materialların xərcləri haqda məlumat plan kalkulyasiyası daxil edilir;
- enerji daşıyıcılarının, əvəz edilə bilən avadanlıqların xərcləri haqda, əmək haqqlarının, amortizasiya hesablanması haqda, təmir xərcləri haqda məlumatlar əsasında yenidən bölünmə məbləği hesablanılır;

560 Doğru cavabı tapmaq. Domna sexlərində dəmir metallurgiyada kalkulyasiya obyekt nədir:

- hazır çuqun külçəsi
- tökmə çuqun külçəsi
- əsas çuqun külçəsi
- əlavə çuqun külçəsi
- aralıq çuqun külçəsi

561 Doğru cavabı tapmaq. Kalkulyasiya Yenidən bölünmə xərclərlər vərəqinə nə daxildir?

- yenidən bölünmə üzrə əldə edilmiş məbləğ seçilən bazaya proporsional məhsul qrupları arasında bölünür;
- yenidən bölünmə üzrə əldə edilmiş məbləğ seçilən bazaya proporsional məhsul qrupları arasında bölünür beləliklə, yenidən bölünmə cədvəli doldurulur;
- metal balansının doldurulması yolu ilə qaytarıla bilən itkilər hesablanılır və "Gəlirlər" bölməsinə daxil edilir;
- əlavə (köməkçi) materialların xərcləri haqda məlumat plan kalkulyasiyası daxil edilir;
- enerji daşıyıcılarının, əvəz edilə bilən avadanlıqların xərcləri haqda, əmək haqqlarının, amortizasiya hesablanması haqda, təmir xərcləri haqda məlumatlar əsasında yenidən bölünmə məbləği hesablanılır;

562 Doğru cavabı tapmaq. Domna sexlərində dəmir metallurgiyada kalkulyasiya obyekt nədir:

- hazır çuqun külçəsi
- yenidən bölünən çuqun külçəsi
- əsas çuqun külçəsi
- əlavə çuqun külçəsi
- aralıq çuqun külçəsi

563 Doğru cavabı tapmaq. Kalkulyasiya Yenidən bölünmə xərclərlər vərəqinə nə daxildir?

- yenidən bölünmə üzrə əldə edilmiş məbləğ seçilən bazaya proporsional məhsul qrupları arasında bölünür;

- əlavə (köməkçi) materialların xərcləri haqda məlumat növ kalkulyasiyasına daxil edilir;
- metal balansının doldurulması yolu ilə qaytarla bilən itkilər hesablanılır və "Gəlirlər" bölməsinə daxil edilir;
- əlavə (köməkçi) materialların xərcləri haqda məlumat plan kalkulyasiyası daxil edilir;
- enerji daşıyıcılarının, əvəz edilə bilən avadanlıqların xərcləri haqda, əmək haqqlarının, amortizasiya hesablanması haqda, təmir xərcləri haqda məlumatlar əsasında yenidən bölünmə məbləği hesablanılır;

564 Doğru cavabı tapmaq. Kalkulyasiya Yenidən bölünmə xərclərlər vərəqinin nə daxildir?

- yenidən bölünmə üzrə əldə edilmiş məbləğ seçilən bazaya proporsional məhsul qrupları arasında bölünür;
- növbəli avadanlıqlar, enerji daşıyıcılar haqqında, əmək haqqlarının, amortizasiyanın hesablanması, təmir xərclərləri haqqında mühasibat məlumatı əsasında yenidən bölünmə üzrə məbləğ hesablanılır.
- metal balansının doldurulması yolu ilə qaytarla bilən itkilər hesablanılır və "Gəlirlər" bölməsinə daxil edilir;
- əlavə (köməkçi) materialların xərcləri haqda məlumat plan kalkulyasiyası daxil edilir;
- enerji daşıyıcılarının, əvəz edilə bilən avadanlıqların xərcləri haqda, əmək haqqlarının, amortizasiya hesablanması haqda, təmir xərcləri haqda məlumatlar əsasında yenidən bölünmə məbləği hesablanılır;

565 Doğru cavabı tapmaq. Kalkulyasiya Yenidən bölünmə xərclərlər vərəqinə nə daxildir?

- yenidən bölünmə üzrə əldə edilmiş məbləğ seçilən bazaya proporsional məhsul qrupları arasında bölünür;
- "Yekunda istehsaldə verilib" də hesablanılır;
- metal balansının doldurulması yolu ilə qaytarla bilən itkilər hesablanılır və "Gəlirlər" bölməsinə daxil edilir;
- əlavə (köməkçi) materialların xərcləri haqda məlumat plan kalkulyasiyası daxil edilir;
- enerji daşıyıcılarının, əvəz edilə bilən avadanlıqların xərcləri haqda, əmək haqqlarının, amortizasiya hesablanması haqda, təmir xərcləri haqda məlumatlar əsasında yenidən bölünmə məbləği hesablanılır;

566 Doğru cavabı tapmaq. Polad əritmə sexlərində dəmir metallurgiyada kalkulyasiya obyekt nədir:

- hazır poladın qrupları
- poladın markalarının qrupları
- poladın növlərinin qrupları
- prokat poladının qrupları
- əsas poladın qrupları

567 Yenidən bölünmə üzrə xərclərin üçötunun obyekti nədir

- şöbə bütövlükdə
- sex bütövlükdə
- sahə bütövlükdə
- müəssisə bütövlükdə
- istehsal bütövlükdə

568 Tikinti məhsulunun xüsusiyyəti deyil?

- bütün variantlar doğrudur
- lokal (yerli) xaraktreli olması
- iri qabarılı olması
- daşınmaz olması
- çoxlu sayıda norma və normativlər üzrə istehsalı

569 Tikintidə hansı sifarişçi tərəfindən ödənilir?

- bütün variantlar doğrudur .
- layihələşdirmə xərclər
- inşaat xərclər

- quraşdırma xərclər
- satış xərclər

570 Tikintidə məhsulun maya dəyərinə təsir göstərən amil deyil

- investisiya mühiti
- təbii iqlim şəraiti
- relyef şəraiti
- tikinti materiallarının qiymətləri
- vergi dərəcələri

571 Tikinti-quraşdırma işlərinin maya dəyərinin hesablanması üçün baza hansıdır?

- bütün variantlar doğrudur
- smeta dəyəri
- balans dəyəri
- qalıq dəyər
- izafi dəyər

572 Hazır metal ya paketlərdə və ya nədə göndərilir?

- qutularla
- rulonlarla
- kiloqramla
- konveyerlərlə
- tonlarla

573 Plan kalkulyasiyası əsasında kalkulyasiya vərəqinin birinci bölməsində istehsal və maya dəyəri üzrə hansı məlumatlar doldurulur?

- faktiki
- plan
- çəki
- bazar
- normativ

574 Çuqun külçəsinin maya dəyərinin kalkulyasiyası necə bölmədən ibarətdir?

- 6
- 3
- 2
- 5
- 4

575 Domna istehsalında məhsulun maya dəyərinin kalkulyasiyası çuqun külçəsinin nəyi üzrə aparılır?

- xüsusiyyəti
- növləri
- keyfiyyəti
- miqdarı
- kimyəvi tərkib

576 Poladın maya dəyərinin kalkulyasiyası necə bölmədən ibarətdir?

- 6

- 3
- 2
- 5
- 4

577 Kalkulyasiyasın istehsalda hansı məlumatı maya dəyərinin hesablama vərəqinin birinci bölməsində doldurulur?

- faktiki
- plan
- çəki
- bazar
- normativ

578 Yenidən bölünmə üzrə xərclər cədvəlinin arxasında kalkulyasiya vərəqində məhsulun ayrı-ayrı nələri arasında xərclərin yenidən bölünməsi üzrə xərclər xüsusi olaraq nəzərdə tutulub.

- brendləri
- növləri
- markaları
- qrupları
- çeşidləri

579 Maya dəyərlərin kalkulyasiyasının yenidən bölmə metodu onu bildirir ki, əvvəlki yenidən paylamanın əmək məhsulu sonrakı yenidən paylamada hansı maya dəyərlər ilə ötürülür?

- normativ
- istehsal
- sex
- zavod
- planlı

580 Maya dəyərlərin kalkulyasiyasının yenidən bölmə metodunda əvvəlki yenidən paylamanın əmək məhsulu sonrakı yenidən paylamada hansı maya dəyərlər ilə ötürülür?

- normativ
- istehsal
- sex
- zavod
- planlı

581 Hesabat dövründə növ kalkulyasiyasının hesablaşmasından sonra birinci bölməsində istehsal və məhsulun maya dəyəri haqqında hansı məlumat qeyd olunur?

- normativ
- faktiki
- plan
- çəki
- bazar

582 Növ kalkulyasiyası nın hesablaşmasından sonra birinci bölməsində istehsal və məhsulun maya dəyəri haqqında faktiki məlumat hansı dövrdə qeyd olunur?

- ötürülən
- . hesabat

- faktiki
- plan
- normativ

583 Yenidən bölünmə üzrə xərclər cədvəlinin arxasında kalkulyasiya vərəqində məhsulun hansı ayrı-ayrı..... arasında xərclərin yenidən bölünməsi üzrə xərclər xüsusi olaraq nəzərdə tutulub.

- brendlər
- növlər
- marklar
- qruplar
- çeşidlər

584 İstehsal plan yerinə yetirilməs və məhsulun maya dəyəri vərəqinin birinci bölməsində daha hansı məlumat verilir.

- normativ
- çəki
- bazar
- faktiki
- plan

585 Geoloji-kəşfiyyat işlərinə çəkilə xərclər?:

- borc vəsaitləri hesabına maliyyələşdirilir;
- yerli büdcənin vəsaitləri hesabına maliyyələşdirilir;
- müəssisənin dövriyyə vəsaitləri hesabına maliyyələşdirilir;
- dövlət büdcənin vəsaitləri hesabına maliyyələşdirilir və kapital qoyuluşları balansında uçota alınır;
- cəlb edilmiş vəsaitlər hesabına maliyyələşdirilir;

586 İstənilən müəssisənin təsərrüfat fəaliyyətinin səmərəliliyi aşağıdakı amillərdən asılıdır:

- doğru variant yoxdur
- Məhsul vahidinə düşən xərclərin səviyyəsindən
- Maya dəyərinin səviyyəsindən
- Rentabellik səviyyəsindən
- hamısı doğrudur

587 Hasıl edilən neftin maya dəyərinin neçə faizi geoloji kəşfiyyat və axtarış işlərinə çəkilən xərcləri təşkil edir:

- 15%
- 25%
- 35%
- 45%
- 55%

588 Qaz sənayesində geoloji kəşfiyyat və axtarış işlərinə sərf olunan məsrəflər qazçixarmaya sərf olunan məsrəflərə nisbətən necə dəyişir:

- məsrəflər eynidir
- 1,4 dəfə çoxdur
- 1,4 dəfə azdır
- 4,1 dəfə çoxdur
- 4,1 dəfə azdır

589 Digər sahələrə nisbətən kömür sənayesində məhsulun hər 1 manatına düşən istehsal fondu:

- eynidir
- 3,5 dəfə çoxdur
- 3,5 dəfə azdır
- 5,3 dəfə çoxdur
- 5,3 dəfə azdır

590 Digər sahələrə nisbətən qaz sənayesində məhsulun hər 1 manatına düşən istehsal fondu:

- eynidir
- 4,2 dəfə çoxdur
- 2,4 dəfə azdır
- 2,4 dəfə çoxdur
- 4,2 dəfə azdır

591 Digər sahələrə nisbətən neftçixarmada məhsulun hər 1 manatına düşən istehsal fondu:

- eynidir
- 6,7 dəfə çoxdur
- 6,7 dəfə azdır
- 7,6 dəfə çoxdur
- 7,6 dəfə azdır

592 Kömür hasilatı sənayesində kömürün maya dəyəri fərqləndirilir:

- tərkibi üzrə
- bütün sadalanan variantlar doğrudur
- hövzələr üzrə
- hövzə daxilində ayri-ayri şaxtalar üzrə
- kömürün keyfiyyət normaları üzrə

593 Kömürün keyfiyyət normaları nəyi izah edir:

- sadalanan üç variant səhvdir
- sadalanan üç variant doğrudur
- küllülük dərəcəsini
- nəmliyini
- kükürdlə zənginliyini

594 Torfun nəmliyinin normadan artıq olması nəqliyyat xərclərinə necə təsir edir:

- doğru cavab yoxdur
- artırır
- azaldır
- heş bir təsir göstərmir
- cüzi azaldır

595 Kömür hasilatında məhsulun maya dəyərinin kalkulyasiyası və xərclərin uçotunun metodikası müəyyən edilir:

- Yuxarıdakıların hamısı düzdür
- Kömür hasilatının artımı ilə
- İstehsal prosesinin spesifikasi ilə
- Texniki və iqtisadi göstəricilərin yaxılaşdırılması ilə

- Kömür hasilatının texniki yenidənqurulması ilə

596 Kömür hasilatının artımı və texniki-iqtisadi göstəricilərin yaxşılaşdırılmasına aşağıdakıların hesabına nail olunur:

- yuxarıdakıların hamısı düzdür
- kömür hasilatının inkişafının intensivləşdirilməsi hesabına
- çıxardılan koklaşdırılan kömürləri zənginləşdirmək yolu ilə keyfiyyətin yaxşılaşdırılması hesabına
- ən iqtisadi aşkarlama yolu ilə hasilatın genişlənməsi hesabına
- istehsalın kompleks təşkili əsasında kömür hasilatı hesabına

597 Kömür hasilatında xərclərə nəzarət və uçot imkanları asılıdır:

- Bütün cavablar yanlışdır
- İstehsalın sahə strukturundan
- Kömür hasilatı üslundan
- Kömür hasilatının xüsusiyyətlərindən
- Bazarda rəqabətdən

598 Kömür hasilatının xüsusiyyətlərindən asılıdır:

- Bütün cavablar doğrudur.
- Xalq təsərrüfatının sahə strukturu
- istehsalın təşkili və hasilatın texnologiyası
- İstehsal xərclərinə nəzarət
- Texniki silahlanmanın səviyyəsi

599 İstehsalla xərclərə nəzarət üçün müəyyən çətinliklər yaradır:

- yuxarıdakıların hamısı düzdür
- işlərin aparılmasının yeraltı xarakteri
- əsas iş yerlərini daima hərəkət olması
- istehsalın təşkilinin spesifikasi
- hasilatın texnologiyası

600 İş yerlərinin vaxtlı vaxtında olma və müntəzəm hazırlığı:

- yuxarıdakıların hamısı düzdür
- xərclərin uçotu prosesinin təkmilləşdirməsini tələb edir
- istehsalın təşkili prosesinin təkmilləşdirməsini tələb edir
- kömür hasilatının texnologiyasının təhlilini tələb edir
- hazırlıq əməliyyatları üçün xərclər tələb edir

601 Hazırlıq əməliyyatları üçün xərclər:

- iş yerlərinin vaxtlı vaxtında və müntəzəm hazırlığını tələb edir.
- xərclərin xüsusi uçotunu təşkil etmək zəruriliyini doğurur.
- xərclərin uçotu prosesinin təkmiləşdirilməsini doğurur.
- kömür hasilatının texnologiyasının təhlilini doğurur.
- istehsal təşkili prosesinin təkmiləşdirilməsini doğurur.

602 Dağ-mədən sənayesinin zənginləşdirmə istehsalında,: (Səhvi qeyd edin)

- bütün cavablar səhvdir.
- xərclərin uçot obyektləri zənginləşdirilən filiz növləridir;
- kalkulyasiya vahidi 1 ton emal edilmiş filizdir;

- kalkulyasiya obyektləri zənginləşdirilən filiz növləridir;
- kalkulyasiya vahidi 1 ton konsentratdır və ya onda olan 1 ton metaldır;

603 Dağ-mədən sənayesinin zənginləşdirmə müəssisələrinin hazır məhsulu:

- daş kömür.
- çuqun külçəsi və ya polad;
- konqlomerat;
- dəmir filizi;
- konsentrat;

604 Konsentrat bu:

- bütün cavablar səhvdir.
- faydalı mineralların növdən və zərərli qatışıqdan ayrılması nəticəsində əldə olunan məhsul;
- metal ilə zənginləşdirilən məhsul
- dağ-mədən sənayesinin zənginləşdirmə müəssisələrinin hazır məhsulu;
- bütün cavablar doğrudur;

605 Dağ-mədən istehsalında Kalkulyasiya:

- bütün cavablar doğrudur.
- dağ-keçid işlərinin ayrı-ayrı növlər üzrə tərtib edilir;
- hər bir mədəndə filizin hasili üsulları üzrə qurulur;
- hər bir açıq üsulla karxanada filizin hasili üsulları üzrə qurulur;
- bütövlükdə dağ-mədən müəssisəsi üzrə qurulur;

606 Yatağın kəşfi və faydalı qazıntıların çıxarılmasına hazırlıqda uçot obyekti nədir (xərclərə nə aiddir)

- istismar işləri.
- ayrı-ayrı dağ-hazırlıq işləri;
- dağ-keçidi işlərinin ayrı-ayrı növləri;
- ayrı-ayrı geoloji-kəşfiyyat işləri;
- ayrı-ayrı dağ-kapital işləri,

607 Dağ-keçidi işləri diferensiallaşır: (səhv cavabı tapın)

- yatağın zənginləşdirmə metodu üzrə;
- dağ səthinin çıxarılması üsulu üzrə;
- qazıcı avadanlıqların növləri üzrə;
- nəqliyyat sxemi üzrə;

608 Əgər məhsulun Dəyərini dəyişmədən saxlasaq, onda izafî mənfəət necə dəyişər?

- 1/2 dəfə azalar
- Dəyişməz
- Dəyişər
- kvadratın olaraq dəyişər
- 2 dəfə artar

609 Əgər sabit kapital 2 vahid artırısaq, onda Maya dəyəri ilə Dəyişən kapital necə dəyişər

- Heç biri dəyişməz
- Maya dəyəri 2 vahid azalar, dəyişən kapital 2 vahid azalar.
- Hər ikisi 2 vahid artar

- Maya dəyəri 2 vahid artar dəyişən kapital 2 vahid azalar
- maya dəyəri 2 vahid artar, dəyişən kapital sabit qalar

610 Əgər izafî mənfəəti 2 vahid azalsaq maya dəyəri necə dəyişər?]

- 2 dəfə artar
- dəyişməz
- 2 vahid azalar
- 2 vahid artar
- 2 dəfə azalar

611 Xammal material xərcləri və emal xərcləri birlikdə təşkil edir:

- Kommersiya xərclərini
- Sex maya dəyəri
- istehsal maya dəyərin
- Amortizasiya xərclərini
- ümumi təsərrüfat xərclərini

612 Sex maya dəyəri ilə ümumi təsərrüfat xərcləri birlikdə təşkil edir:

- İstehsal maya dəyərini
- Sosial siğortaya ağrımaları
- Xammal xərclərini
- Material xərclərini
- Emal xərclərini

613 İstehsal maya dəyəri ilə qeyri-istehsal xərcləri birlikdə təşkil edir:

- Amortizasiya xərclərini
- sex maya dəyərini
- istehsal maya dəyərini
- Tam maya dəyərini
- Qeyri-istehsal maya dəyərini

614 İstehsal Maya dəyəri ilə kommersiya xərcləri birlikdə təşkil edir:

- Amortizasiya xərclərini
- Sex maya dəyərini
- İstehsal maya dəyərini
- Tam maya dəyərini
- Qeyri - istehsal maya dəyərini

615 İqtisadi ədəbiyyatlarda Tam maya dəyərini adlandırırlar:

- Ümumi maya dəyəri
- istehsal maya dəyəri
- İstehlak maya dəyəri
- Kommersiya maya dəyəri
- Tədavül maya dəyəri

616 . İstehsaldan kənar xərclər maddəsinə nə aiddir?.

- sadalananların hamısı
- başlıca olaraq hazır məhsulun satılması üzrə olan xərclər (məhsul üçün tara və onun qablaşdırılması xərcləri, satışla əlaqədar olan nəqliyyat xərcləri),

- standartlaşdırma əlaqədar olan xərclər,
- elmi-tədqiqat işləri ilə əlaqədar olan xərclər,
- kadr hazırlığı üzrə mərkəz-ləşdirilmiş xərclər və i.a. xərclər

617 İstehsaldan kənar xərclər ayrı-ayrı məhsulların maya dəyərinə bir qayda olaraq necə daxil edilir?

- fabrik-zavod maya dəyərinə əksmütənasib olaraq daxil edilir.
- fabrik-zavod maya dəyərinə proporsional olaraq daxil edilir.
- fabrik-zavod maya dəyərinə ardıcıl olaraq daxil edilir.
- fabrik-zavod maya dəyərinə birbaşa olaraq daxil edilir.
- fabrik-zavod maya dəyərinə dolayı olaraq daxil edilir.

618 Məhsulun maya dəyərinin kalkulyasiyası nəyə deyilir?

- məhsulun (işin, xidmətin) hazırlanmasına çəkilən canlı və maddiləşmiş əmək məsrəflərin hesablanmasına
- məhsul vahidinin istehsalı və realizasiyası üçün çəkilən məsrəflərin hesablanmasına
- məhsul vahidinin istehsalı üçün çəkilən materialın, yanacağın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının məsrəflərin hesablanmasına
- istehsal edilmiş istehsal vasitələrinin keçirilmiş dəyər və bütün yeni yaradılmış dəyərin hesablanmasına
- istehlak edilmiş maddi ehtiyatlar və işçilərin əməyinin ödənilməsi-nə çəkilən xərclərin hesablanmasına

619 Kalkulyasiya necə tərtib edilir.

- hər sənaye sahəsində qəbul edilmiş avadanlığın saxlanması və istismarı xərcləri sex xərcləri maddəsi üzrə tərtib edilir.
- hər sənaye sahəsində qəbul edilmiş xərc maddələri üzrə tərtib edilir.
- hər sənaye sahəsində qəbul edilmiş gəlir maddələri üzrə tərtib edilir.
- hər sənaye sahəsində qəbul edilmiş ümumzavod xərcləri maddəsi üzrə tərtib edilir.
- hər sənaye sahəsində qəbul edilmiş əsas əmək haqqı maddəsi üzrə tərtib edilir.

620 Sosial-mədəni sfera obyektlərinin aid olduğu istehsal və təsərrüfat necə adlanır:

- köməkçi istehsal;
- tədarük təsərrüfatı;
- sınaq istehsalı;
- istehsal və təsərrüfala xidmət edilən;
- əsas istehsal.

621 Tədris-kurs kombinarlarının aid olduğu istehsal və təsərrüfat necə adlanır:

- köməkçi istehsal;
- tədarük təsərrüfatı;
- . sınaq istehsalı;
- istehsal və təsərrüfala xidmət edilən;
- əsas istehsal.

622 Həm öz işçilərinə və həm də digər şəxslərə xidmətlərin reallaşdırılmasını yerinə yetirən istehsal necə adlanır:

- köməkçi istehsal;
- tədarük təsərrüfatı;
- sınaq istehsalı;
- istehsal və təsərrüfala xidmət edilən;
- əsas istehsal.

623 Həm özi işçilərinə və həm də digər şəxslərə xidmətlərin reallaşdırılmasını yerinə yetirən xidmət necə adlanır:

- köməkçi istehsal;
- tədarük təsərrüfatı;
- sınaq istehsalı;
- istehsal və təsərrüfala xidmət edilən;
- əsas istehsal.

624 Məhsul istehsalında əl əməyinin payını xeyli azaldan istehsal necə adlandırılır

- köməkçi istehsal;
- kütləvi istehsal;
- fərdi istehsal;
- seriya istehsalı.

625 İş yerlərinin bir sabit əməliyyatın yerinə yetirilməsinə ixtisaslaşması ilə bağlı istehsal necə adlandırılır

- köməkçi istehsal;
- kütləvi istehsal;
- fərdi istehsal;
- seriya istehsalı.

626 Uzunmüddətli dövr ərzində olduqca ixtisaslaşan iş yerlərində əhəmiyyətli miqdardarda ayrı-ayrı məhsul növlərinin istehsalı ilə səciyyələndirilən istehsal necə adlandırılır

- köməkçi istehsal;
- kütləvi istehsal;
- fərdi istehsal;
- seriya istehsalı.

627 Hazırlanan məhsulların sabit spesifikliyini, nomenklatura bağlı istehsal necə adlandırılır

- köməkçi istehsal;
- kütləvi istehsal;
- fərdi istehsal;
- seriya istehsalı.

628 İstehsal xərclərinin uçotu və maya dəyərinin kalkulyasiyası:

- Xərclərin vahid, tipik nomenklaturasının qəbulu zamanı vahid informasiya prosesidir
- məhsulun maya dəyəri haqqında informasiyanın əldə edilməsi üzrə vahid prosesidir
- İstehsal maya dəyərinin kalkulyasiyası zamanı informasiyanın əldə edilməsi üzrə vahid prosesdir
- Xərclərin kalkulyasiya maddələri üzrə qruplaşdırılması zamanı vahid informasiya prosesidir
- Xərclərin elementləri üzrə qruplaşdırılması zamanı vahid informasiya prosesidir

629 Xərclərin uçotu obyekti:

- Məhsulun emalı yerləridir
- məhsulun istehsal yerləridir
- məhsulun istehlakçıya çatdırılması yerləridir
- Məhsulun daşınması yerləridir
- Məhsulun yaranması yerləridir

630 Xərclərin uçotu obyekti ola bilər:

- Kalkulyasiya maddələri
- Xammal və materiallar
- Gəlir və mənfəət
- Yarım fabrikat
- İstehsal sexləri

631 Xərclərin uçotu obyekti ola bilər:

- İstehsal qurğuları
- Sabit kapital
- dəyişən kapital
- Xammal
- Ayrı qatlar

632 Xərclərin uçotu obyekti ola bilər:

- Doğru cavab yoxdur
- Məhsul istehsalın mərhələləri
- Məhsulun istehsalçıdan istehlakçıya çatdırılması mərhələləri
- Xərclərin kalkulyasiya etmə mərhələləri
- Xərclərin vahid, tipik nomenklaturaya əsasən qruplaşdırılması mərhələləri

633 Kalkulyasiya obyekti dedikdə:

- Müəssisələr daxilində məhsulun fəaliyyət göstəricilərinin əlaqələndirilməsi başa düşülür
- Müəyyən istehlak dəyərinə malik olan məhsul növü başa düşülür
- Kalkulyasiya etmənin mərhələləri başa düşülür
- Məhsul istehsalın reallaşdırılması mərhələləri başa düşülür
- Hazır məhsulun kalkulyasiya elementləri üzrə qruplaşdırılması başa düşülür

634 İstehsal prosesinin sürəkliliyi və kiçik əmək məsrəfi ilə istehsal necə adlandırılır

- köməkçi istehsal
- kütləvi istehsal;
- fərdi istehsal;
- seriya istehsalı.

635 Mənzil-kommunal təsərrüfat obyektlərinin aid olduğu istehsal və təsərrüfat necə adlanır:

- köməkçi istehsal;
- tədarük təsərrüfatı;
- sınaq istehsalı;
- istehsal və təsərrüfala xidmət edilən
- əsas istehsal.

636 Həyatyanı təsərrüfatın aid olduğu istehsal və təsərrüfat necə adlanır

- köməkçi istehsal;
- tədarük təsərrüfatı;
- sınaq istehsalı;
- istehsal və təsərrüfala xidmət edilən;
- əsas istehsal.

637 Xüsusi avadanlıqların tətbiqi ilə istehsal necə adlandırılır

- köməkçi istehsal;
- kütləvi istehsal;
- fərdi istehsal;
- seriya istehsalı.

638 əmsallar əsas fiziki-kimyəvi göstəricilər əsasında (məhs hansı göstəricilər əsasında məhsullar ayrı-ayrı növləri üzrə) qurulur?

- faktiki məhsulun başqasına hesablanması ekvivalenti və s.
- kimyəvi çəki
- istiliktörətmə qabiliyyət
- elektro-kimyəvi ekvivalent
- istiliktörətmə çəkisi

639 əmsallar əsas fiziki-kimyəvi göstəricilər əsasında (məhs hansı göstəricilər əsasında məhsullar ayrı-ayrı növləri üzrə) qurulur?

- faktiki məhsulun başqasına hesablanması ekvivalenti və s.
- kimyəvi çəki
- istiliktörətmə qabiliyyət
- fiziki ekvivalent
- istiliktörətmə çəkisi

640 kimya müəssisələrdə hansı kalkulyasiya vahidləri tətbiq edilir?

- şərti-texniki vahidlər
- şərti- natural vahidlər
- pul formada çəki vahidləri
- pul formada həcm vahidləri.
- texniki vahidlər

641 kimya müəssisələrdə hansı kalkulyasiya vahidləri tətbiq edilir?

- natural formada vahidləri çəki və həcm
- pul formada çəki vahidləri
- pul formada həcm vahidləri.
- texniki vahidlər
- şərti-texniki vahidlər

642 (D-m) ifadəsi ilə xarakterizə olunur:

- İzafî mənfəət
- Dəyər
- Maya dəyəri
- Sabit kapital
- Dəyişən kapital

643 (D-MD) ifadəsi ilə xarakterizə olunur

- İzafî mənfəət
- Dəyər
- Maya dəyəri
- Sabit kapital
- Dəyişən kapital

644 Aşağıdakı məsələni həll edin: Müəssisədə Maya dəyəri İzafî mənfəətdən 3 dəfə azdır. Əgər Məhsulun Maya dəyəri 12 min manat olarsa. Onda İzafî Mənfəətlə Maya dəyərinin fərqini tapın

- 7 min manat
- 8 min manat
- 4 min manat
- 6 min manat
- 3 min manat

645 Aşağıdakı məsələni həll edin: Məhsulun dəyəri ilə Maya dəyərinin fərqi 8 min manat təşkil edir. İzafî mənfəəti tapın

- 3 min manat
- 8 min manat
- 6 min manat
- 7 min manat
- 10 min manat

646 Aşağıdakı məsələni həll edin: Müəssisədə məhsul istehsal edərkən məlum olur ki, onun sabit kapitalı ilə dəyişən kapitalını cəmini 2 dəfə artırdıqda Məhsulun dəyəri alınır və Dəyər 14 min manat təşkil edir. Məhsulun maya dəyərini tapın

- 5 min manat
- 6 min manat
- 7 min manat
- 8 min manat
- 9 min manat

647 Müəssisədə məhsul istehsal olunarkən məlum olur ki, sabit kapitalla dəyişən kapitalın cəmini 2 dəfə artırdıqda bu məhsulun Dəyərini təşkil edir və Dəyər 14 min olur. İzafî mənfəəti tapın

- heç biri
- 7 min manat
- 6 min manat
- 8 min manat
- 5 min manat

648 Məhsul istehsalında sabit kapitalın həcmi 8 min manat, Məhsul dəyəri isə 16 min manat təşkil edir Məhsulun dəyər ifadəsində sabit kapitalın xüsusi çəkisini tapın

- 63%
- 50%
- 20%
- 45%
- 55%

649 əmsallar əsas fiziki-kimyəvi göstəricilər əsasında (məhs hansı göstəricilər əsasında məhsullar ayrı-ayrı növləri üzrə) qurulur?

- faktiki məhsulun başqasına hesablanması ekvivalenti və s.
- kimyəvi çəki
- istiliktörətmə qabiliyyət
- fiziki ekvivalent
- istiliktörətmə çəkisi

650 Kimya istehsalında, əlavə məhsul necə qiymətləndirilə bilər?

- əsas materialların qiymətləri üzrə
- satış qiymətləri üzrə
- aralıq materialların qiymətləri üzrə
- sabit qiymətləri üzrə
- əlavə materialların qiymətləri üzrə

651 Kimya istehsalında, əlavə məhsul necə qiymətləndirilə bilər?

- əsas materialların qiymətləri üzrə
- xammalın qiymətləri üzrə
- aralıq materialların qiymətləri üzrə
- sabit qiymətləri üzrə
- əlavə materialların qiymətləri üzrə

652 Kimya istehsalında, əlavə məhsul necə qiymətləndirilə bilər?

- əsas materialların qiymətləri üzrə
- əsas materialların qiymətləri üzrə
- aralıq materialların qiymətləri üzrə
- sabit qiymətləri üzrə
- əlavə materialların qiymətləri üzrə

653 Kimya istehsalında xərclərin çıxarılması üsulunun ümumi çatışmazlığı məhsul maya dəyərinin formallaşması şərtlərinin pozulmasıdır: əlavə məhsulun dəyəri kompleks xərclərindən sabit qiymətləndirmə üzrə çıxarılır, yalnız hansı məhsulun maya dəyəri kalkulyasiya olunur?

- hazırlır-aralıq
- əsas
- əlavə
- aralıq
- hazır

654 Kimya istehsalında xərclərin çıxarılması üsulunun ümumi çatışmazlığı məhsul maya dəyərinin formallaşması şərtlərinin pozulmasıdır: yalnız əsas məhsulun maya dəyəri kalkulyasiya olunur, bəs hansı məhsulun dəyəri kompleks xərclərindən sabit qiymətləndirmə üzrə çıxarılır?

- hazırlır-aralıq
- əsas
- əlavə
- aralıq
- hazır

655 Kimya istehsalında xərclərin çıxarılması üsulunun ümumi çatışmazlığı məhsul maya dəyərinin formallaşması şərtlərinin pozulmasıdır: yalnız əsas məhsulun maya dəyəri kalkulyasiya olunur, məhsulun dəyəri kompleks xərclərindən bəs hansı qiymətləndirmə üzrə çıxarılır?

- normativ
- sabit
- satış
- faktiki
- planlı

656 Kalkulyasiyası zamanı xərclər kompleksdə bütövlükdə ümmüniləşdirilir və sonra, ayrı-ayrı

656 Məhsullar arasında necə bölündürülür?

- normativ göstəriciləri üzrə
- dəyər göstəricilərinə proporsional
- bazar göstəriciləri üzrə
- faktiki göstəriciləri üzrə
- plan göstəriciləri üzrə

657 Kalkulyasiyası zamanı xərclər kompleksdə bütövlükdə ümumiləşdirilir və sonra, ayrı-ayrı məhsullar arasında necə bölündürülür?

- normativ göstəriciləri üzrə
- natural göstəriciləri üzrə
- bazar göstəriciləri üzrə
- faktiki göstəriciləri üzrə
- plan göstəriciləri üzrə

658 Kompleks kimya istehsalında xərc əmsallarını, xərclərin əsaslandırılmış nəyini istifadə etmək vacibdir?

- əmsallarını
- normalarını
- formalarını
- artımlarını
- azalmalarını

659 Kompleks kimya istehsalında xərclərin əsaslandırılmış normalarını və xərcin nəyini istifadə etmək vacibdir?

- xərc əmsallarını
- fiziki əmsallarını
- faktiki əmsallarını
- qaimə əmsallarını

660 Kimya müəssisələrdə hansı kalkulyasiya vahidləri tətbiq edilir?

- şərti-texniki vahidlər
- faydalı maddənin müəyyən məqdarı ilə kütlə vahidləri
- pul formada çəki vahidləri
- pul formada həcm vahidləri.
- texniki vahidlər

661 Kimya müəssisələrdə hansı kalkulyasiya vahidləri tətbiq edilir?

- şərti-texniki vahidlər
- natural vahidləri
- pul formada çəki vahidləri
- pul formada həcm vahidləri.
- texniki vahidlər

662 Əmsallar əsas fiziki-kimyəvi göstəricilər əsasında (məhs hansı göstəricilər əsasında məhsullar ayrı-ayrı növləri üzrə) qurulur?

- faktiki məhsulun başqasına hesablanması ekvivalenti və s.
- fiziki çəki

- fiziki qabiliyyət
- fiziki ekvivalent
- istiliktörətmə çəkisi

663 Kalkulyasiyası zamanı xərclər kompleksdə bütövlükdə ümumiləşdirilir və sonra, ayrı-ayrı məhsullar arasında necə bölüşdürülr?

- normativ göstəriciləri üzrə
- çəki göstəriciləri üzrə
- bazar göstəriciləri üzrə
- faktiki göstəriciləri üzrə
- plan göstəriciləri üzrə

664 Qeyri - istehsal xərclərinin əsas hissəsini təşkil edir:

- Dolayı xərclər
- Əsas xərclər
- ticarət – satış xərcləri
- üstəlik xərclər
- Birbaşa xərclər

665 Ticarət – satış xərcləri:

- Dolayı xərcləridir
- Tədavül xərcləridir
- İstehsal xərcləridir
- ustəlik xərcləridir
- Birbaşa xərcləridir

666 Müəssisədə hazır məhsulun reallaşması ilə bağlı olan xərcləri bölünür:

- nəqliyyat və satış
- İstehsal və tədavül
- Qablaşdırma və satış
- Saxlama və qablaşdırma
- Dizayn və marketinq

667 Hazır məhsulun nəql edilməsi, yəni onun istehsal müəssisəsindən istehlak məntəqəsinə çatdırılması tədavül prosesi hüdüdlərində

- doğru cavab yoxdur
- İstehsal prosesin davamıdır
- Tədavül prosesinin davamıdır
- İstehsal və tədavül prosesini davamıdır
- Bu, istehlakçıların mənafeyinə uyğun atılmış bir addımdır

668 Əgər hazır məhsulun nəql edilməsi xərcləri artarsa, məhsulun dəyəri necə dəyişir:

- əvvəl artır, bir müddətdən sonra sabit qalır
- dəyişməz
- azalar
- Artan
- əvvəl artan sonra azalan

669 Satış xərcləri bölünmür:

- Xalis tədavül xərclərinə
- növlərə ayırma xərclərinə
- Marketinq xərclərinə
- Qablaşdırma xərclərinə
- Saxlanılma xərclərinə

670 Qablaşdırma və sortlaşdırma xərcləri:

- Kompleks xərcləridir
- Məhsuldar xərcləridir
- Qeyri – məhsuldar xərcləridir
- Birbaşa xərcləridir
- Dolayı xərcləridir

671 Əgər məhsulun saxlanması xərcləri artarsa, onda məhsulun dəyəri necə dəyişir:

- artar
- Sabit qalar
- Azalar
- Əvvəl azalar sonra artan
- Kvadratı qədər artar

672 Niyə xalis tədavül xərcləri əmtəələrin dəyərin artırır:

- Doğru cavab yoxdur
- Artırır çünki tədavül prosesi istehsal prosesinin davamıdır
- Bu xərclər bilavasitə hazır məhsulun reallaşdırılması, başqa sözlə bir formasından digər formaya çevrilməsi ilə əlaqədar olduğundan əmtəələrin dəyərini artırır
- Bu xərclərin əmtəələrin reallaşdırılmasında heç bir rolu olmadığı üçün, onun dəyərini artırır
- Bu xərclər bilavasitə istehsal prosesi ilə bağlı olduğu əmtəənin dəyərini artırır

673 Əgər xalis tədavül xərcləri artarsa, oda məhsulun dəyəri necə dəyişir:

- Kvadratı qədər azalar
- Sabit qalar
- artar
- Azalar
- Kvadratı qədər artar

674 Neftin hasilat maya dəyərinin səviyyəsi aşağıdakı amildən asılıdır:

- Doğru cavab yoxdur
- Yataqların debetindən
- Ümumi təsərrüfat xərclərindən
- Amortizasiya xərclərindən
- Xammal, material xərclərindən

675 Digər bərabər şərtlərə daxilində hasilat həcmini artması, eləcə də yataqların debetinin yüksəlməsi, nisbi sabit xərclər hesabına məhsul vahidinə düşən xərclərin:

- Doğru cavab yoxdur
- İxtisarını təmin edir
- Artmasını təmin edir
- Xərclər sabit qalır
- Xərclər əvvəlcə artır, sonra azalır

676 Neft emalı səviyyəsində xərclər nəyə əsasən uçota alınır:

- doğru cavab yoxdur
- Yaranması yerinə görə
- Kalkulyasiya etmə obyektinə görə
- Kalkulyasiya vahidlərinə görə
- Mühasibat uçota məlumatlarına görə

677 Neft emalı sənayesində xərclərin uçotu:

- Dəyişən xərclər
- Texnoloji qurğular
- Əmtəəlik məhsul
- Texnoloji qurğular və əmtəəlik məhsul
- Sabit xərclər

678 Neft emalı sənayesində kalkulyasiya obyektidir:

- doğru cavab yoxdur
- Texnoloji qurğular
- Əmtəəlik məhsul
- Texnoloji qurğular və əmtəəlik məhsul
- Sabit xərclər

679 Neft emalı sənayesində kalkulyasiya vahidi kimi götürülür

- doğru cavab yoxdur
- 1 ton neft
- 1 barel neft
- 1 litr neft
- 1 kq neft

680 Məhsulun maya dəyəri dedikdə:

- Məhsulun satış qiymətindən onun istehsalına və reallaşdırılmasına sərf olunan xərcləri çıxılmaqla tapılır
- Onun istehsalına sərf olunan xərclərin məcmusu başa düşülür
- Onun reallaşdırılmasına sərf olunan xərclərdən kommersiya xərclərini çıxılmaqla tapılır
- Onun reallaşdırılmasına sərf olunan xərclərin dəyər istifadəsində məcmusu başa düşülür
- Onun istehsalı və reallaşdırılmasına sərf olunan xərclərin dəyər ifadəsində məcmusu başa düşülür

681 Dəyər və maya dəyəri arasında hansı fərqlərlə mövcuddur?

- keyfiyyət və quruluş
- kəmiyyət, quruluşu keyfiyyət
- kəmiyyət və quruluş
- kəmiyyət və keyfiyyət
- keyfiyyət

682 Aşağıdakı ifadələrdən hansı doğrudur:

- Məhsulun MD – i onun istehsalı və reallaşdırılmasına sərf olunan xərclərin dəyər ifadəsində məcmusudur
- Hər bir müəssisə istehsal etdiyi məhsulun MD – ni istənilən qədər aşağı sala bilər, bu məhsulun keyfiyyət quruluşuna təsir etməyəcəkdir
- Dəyər və Maya dəyəri arasında keyfiyyət və quruluş fərqləri mövcuddur
- Məhsulun dəyəri və Maya dəyəri birlikdə sahibkarın izafî mənfəətini təşkil edir
- Məhsulun MD- i onun istehsalına sərf olunan xərclərin dəyər ifadəsində məcmusudur

683 Yanlış cavabı müəyyən edin:

- doğru variant yoxdur
- Dəyər və mayə dəyəri arasında kəmiyyət fərqi vardır
- Dəyər və maya dəyəri arasında quruluş fərqi vardır
- Dəyər və maya dəyəri arasında keyfiyyət fərqi vardır
- Dəyər və maya dəyəri arasında kəmiyyət və keyfiyyət fərqi vardır

684 (c+v+m) ifadəsi hansı göstəricini xarakterizə edir:

- İzafî mənfəəti
- Maya dəyərini
- istehsal xərclərini
- dəyəri
- tədavül xərclərini

685 Dəyər göstəricisi aşağıdakı düsturla xarakterizə olunur:

- c+v+m-MD
- c+v
- c+m
- Md+v
- c+v+m

686 Maya dəyəri xarakterizə olunur:

- c+v+m-Md
- c+v
- c+m
- Md+v
- c+v+m

687 (c+v) ifadəsi ilə xarakterizə olunur:

- Maya dəyəri
- dəyər
- sabit kapital
- dəyişən kapital
- İzafî mənfəət

688 Neçə növ kalkulyasiya mövcuddur

- 5
- 1
- 2
- 3
- 4

689 Plan kalkulyasiyası nədir?

- hər sənaye sahəsində qəbul edilmiş gəlir maddələri üzrə tərtib edilir.
- aynı/ayrı məmulatlar üzrə maya dəyəri tapşırığından ibarətdir. Bu tapşırıq, aynı/ayrı xərc maddələri üzrə olan məsrəflərin hesablanması yolu ilə müəyyənləşdirilir.
- məhsul vahidinə çəkilən xərclərin miqdarını həmin müəssisədə müəyyən dövr ərzində tətbiq edilən normalar üzrə hesablamaq yolu ilə müəyyənləşdirilir
- bir qayda olaraq, hər ay yenidən nəzərdən keçirilib tərtib olunur

- hər sənaye sahəsində qəbul edilmiş gəlir maddələri üzrə tərtib edilir.

#### 690 Normativ kalkulyasiya nədir?

- hər sənaye sahəsində qəbul edilmiş gəlir maddələri üzrə tərtib edilir.
- ayrı-ayrı məmulatlar üzrə maya dəyəri tapşırıqından ibarətdir. Bu tapşırıq, ayrı-ayrı xərc maddələri üzrə olan məsrəflərin hesablanması yolu ilə müəyyənləşdirilir
- məhsul vahidinə çəkilən xərclərin miqdarını həmin müəssisədə müəyyən dövr ərzində tətbiq edilən normalar üzrə hesablamaq yolu ilə müəyyənləşdirilir
- bir qayda olaraq, hər ay yenidən nəzərdən keçirilib tərtib olunur
- hər sənaye sahəsində qəbul edilmiş gəlir maddələri üzrə tərtib edilir.

691 Məhsulun maya dəyərinin planı aşağıdakı göstəricilərdən ibarət olur: 1) ayrı-ayrı məhsul növlərinin maya dəyəri; 2) əmtəəlik məhsulun maya dəyəri; 3) müqayisəyə gələn məhsulun maya dəyərinin aşağı salınması tapşırığı; 4) istehsal xərcləri smetası.

- Bütün bəndlər
- Yalnız 1)
- Yalnız 2)
- Yalnız 3)
- Yalnız 4)

#### 692 Məhsul vahidi üzrə qeyri-müstəqim xərclərin miqdarını müəyyənləşdirmək üçün nə edilir?

- məhsul vahidinin plan kalkulyasiyası üzrə hesablanmış tam maya dəyəri ayrı-ayrı məhsul növlərinin istehsalı və satışı ilə əlaqədar olan məsrəflərin səviyyəsi üzrə icra edilir.
- əvvəlcə sex xərclərinin smetaları (sex və başqa istehsal bölmələri üzrə) və ümumzavod xərclərinin smetası tərtib edilir, sonra isə həmin xərclərin ümumi məbləği məhsulun ayrı-ayrı növlərinin maya dəyərinə bölüşdürülr.
- sex xərclərinin smetaları (sex və başqa istehsal bölmələri üzrə) və ümumzavod xərclərinin smetası tərtib edilir.
- sex xərclərinin smetaları (sex və başqa istehsal bölmələri üzrə) və ümumzavod xərclərinin ümumi məbləği məhsulun ayrı-ayrı növlərinin maya dəyərinə bölüşdürülr.
- məhsul vahidinin fabrik-zavod maya dəyərinə istehsaldan kənar xərclər, yəni məhsulun satışı ilə əlaqədar olan xərclər və mərkəzləşdirilmiş ayırmalar əlavə edilir.

#### 693 Müstəqim xərclər necə müəyyənləşdirilir

- hər məmulat üzrə müəyyənləşdirilir; burada müəyyən dövr ərzində tətbiq edilən normalar üzrə hesablamaq yolu ilə müəyyənləşdirilir.
- hər məmulat üzrə müəyyənləşdirilir; burada məhsul vahidi üzrə material və pul məsrəflərinin plan normaları əsas götürülür.
- hər məmulat üzrə müəyyənləşdirilir; burada məhsul vahidi üzrə material məsrəflərinin plan normaları əsas götürülür.
- hər məmulat üzrə müəyyənləşdirilir; burada məhsul vahidi pul məsrəflərinin plan normaları əsas götürülür.
- hər məmulat üzrə müəyyənləşdirilir; burada məhsul vahidi üzrə material və pul məsrəflərinin hesabat göstəriciləri əsas götürülür.

#### 694 Məhsul vahidinin fabrik-zavod maya dəyərinə: (fikri tamamlayın)

- məhsul vahidinin plan kalkulyasiyası üzrə hesablanmış tam maya dəyəri ayrı-ayrı məhsul növlərinin istehsalı və satışı ilə əlaqədar olan məsrəflər
- istehsaldan kənar xərclər, yəni məhsulun satışı ilə əlaqədar olan xərclər və mərkəzləşdirilmiş ayırmalar əlavə edilir.
- istehsaldan kənar xərclər, yəni məhsulun satışı ilə əlaqədar olan xərclər və mərkəzləşdirilmiş ayırmalar
- məhsul vahidinin fabrik-zavod maya dəyərinə istehsaldan kənar xərclər, yəni məhsulun satışı ilə əlaqədar olan xərclər və mərkəzləşdirilmiş ayırmalar
- sex xərclərinin smetaları (sex və başqa istehsal bölmələri üzrə) və ümumzavod xərclərinin ümumi məbləği

695 Məhsulun maya dəyərinin tərkibinə daxil olan məsrəflər arasındaki nisbət, yəni məhsulun maya dəyərinin ümumi tərkibində müxtəlif növ məsrəflərin xüsusi çəkisi onun nəyini təşkil edir?

- məc-musunu
- quruluşunu
- smetasını
- kalkulyasiyası
- həcmi

696 Maya dəyərinin quruluşu hər bir müəssisənin spesifik xüsusiyyətləri ilə əlaqədardır, yəni aşağıdakılardan hansından asılıdır

- hamısından
- istehsalın texnika ilə silahlanma səviyyəsindən,
- mexanikləşdirilməsi və avto-mat-laşdırılması dərəcəsindən,
- istehsal olunan məhsul-ların həcmindən və mürəkkəbliyindən,
- texnoloji proseslərin xarakterindən və istehlak olunan maddi ehtiyatların xü-su-siy-yətindən.

697 Məhsulun maya dəyərində müəyyən xərclərin üstün olmasından asılı olaraq sənaye müəssisələri necə təsnifləşdirilir?

- hamısından
- materialtutumlu
- yanacaqtutumlu
- fondtutumlu və əməktutumlu
- enerjitetumlu

698 Məhsulun maya dəyərində müəyyən xərclərin üstün olmasından asılı olaraq sənaye müəssisələri necə təsnifləşdirilir?

- hamısına
- materialtutumlu
- yanacaqtutumlu
- fondtutumlu və əməktutumlu
- enerjitetumlu

699 Buraxılan məhsulun əlamətlərinə görə maya dəyərinin növünü müəyyən edin:

- bütün variantlar doğrudur
- texnoloji;
- tam (kommersiya);
- sex;
- istehsal

700 Aşağıdakılardan variantlardan biri maya dəyərinin kalkulyasiyasının vəzifəsini izah etmir:

- iqtisadi elementlər üzrə istehsal xərcləri haqqında hesabat məlumatları əsasında milli gəlirdə sənayenin payının müəyyən edilməsi
- maya dəyərinin aşağı salınması ehtiyatlarının təhlili üçün informasiyanın əldə olunmasının təmin edilməsi
- xərclərin (maya dəyərinin) və nəticələrin (məhsulun) müqayisə edilməsi əsasında müəssisələrin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi
- məhsulun rentabelliyyinin və onun səviyyəsini şərtləndirən amillərin müəyyən edilməsi
- müxtəlif məhsul, iş və xidmət növləri vahidinin faktiki maya dəyərinin hesablanması